

0807_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 0807 Biznesin təhlükəsizliyi

1 Sənaye müəssisələri üçün iqtisadi təhlükəsizliyin qiymətləndirilməsi nəyə görə əhəmiyyətlidir?. 1) fəal cəlb edilmiş potensialı antiböhran inkişafını müəyyən edən sabitləşdirici amildir 2) iqtisadi artmanın və iqtisadi müstəqilliyin və ölkənin təhlükəsizliyinin dəstəklənməsinə zəmanətdir

- ☐ 3.0
- ☒ 1.2
- ☐ 2.3
- ☐ 1.0

2 Müəssisə böhran vəziyyətində olduqda, bir qayda olaraq, neçə investisiya mənbəyinin qarşısı kəsilmiş olur?

- ☐ 5.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 4.0

3 Aparıcı müəssisələrin səhm nəzarət paketlərinin xarici investorlar tərəfindən alınması müəssisə üçün necə ola bilər?

- ☐ durğunluq olar
- ☒ təhlükə olar
- ☐ inkişaf olar
- ☐ tənəzzül olar

4 Müəssisənin iqtisadi təhlükəsizliyinin tələb edicilərinə aid deyildir :

- ☐ müəssisəni idarə etmənin təşkilinin yüksək səviyyəsi;
- ☒ yumşaq kadr seçimi;
- ☐ müəssisənin yüksək maliyyə səmərəliliyi, müstəqilliyi və işinin sabitliyi;
- ☐ müəssisənin texnoloji bazasının inkişaf etmə səviyyəsi və rəqabətə davamlılığı;

5 Müəssisənin iqtisadi təhlükəsizliyinin tələb edicilərinə aid deyildir :

- ☐ müəssisənin işçilərinin təhlükəsizliyinə, həmçinin onların əmlakının və peşəkar maraqlarının qorunmasına zəmanətlər
- ☒ ekoloji standartlara uyğunluğun təminatlılığı;

- ☐ sərt kadr seçimi;
- ☐ müəssisənin işinin informasiya təhlükəsizliyinin təminatı;

6 İstehsal indikatorlarına aid deyildir:

- ☐ istehsal güclərinin yükləməsinin real səviyyəsi;
- ☒ innovasiya fəallığının səviyyəsi
- ☐ ETTKİ-nin ümumi həcmində ETİ-nin payı;
- ☐ işin ümumi həcmində ETTKİ-nin payı;

7 İstehsal indikatorlarına aiddir:

- ☐ istehsalın gəlirliliyinin səviyyəsi;
- ☒ istehsal güclərinin yükləməsinin real səviyyəsi;
- ☐ ödənmə vaxtı keçmiş borc ;
- ☐ fond tutumu ;

8 Maliyyə indikatorlarına aiddir:

- ☐ işin ümumi həcmində ETTKİ-nin payı;
- ☒ sifarişlər "portfel"inin həcmi ;
- ☐ istehsalın dinamikası ;
- ☐ istehsal güclərinin yükləməsinin real səviyyəsi;

9 Maliyyə indikatorlarına aiddir:

- ☐ əməkhaqqı üzrə borcun səviyyəsi;
- ☒ istehsal üçün dövrüyyə vasitələrinin, materialların, enerji daşıyıcılarının öz mənbələri ilə maliyyələşdirilməsinin təmin olunma payı;
- ☐ kadr potensialının strukturu;
- ☐ iş vaxtı itkiləri;

10 Maliyyə indikatorlarına aid deyildir:

- ☐ istehsalın gəlirliliyinin səviyyəsi;
- ☒ bütövlükdə sənaye və ya iqtisadiyyat üzrə orta göstəriciyə əsasən əmək haqqının səviyyəsi
- ☐ ödənmə vaxtı keçmiş borc (debitor və kreditor);
- ☐ fond tutumu (kapitalın həcmi);

11 Maliyyə indikatorlarına aid deyildir:

- ☐ innovasiya fəallığının səviyyəsi
- ☒ iş vaxtı itkiləri;
- ☐ sifarişlər "portfel"inin həcmi ;
- ☐ investisiyaların faktiki və zəruri həcmi ;

12 Müəssisənin iqtisadi təhlükəsizliyinin təminatı naminə həyata keçirilən rəqabət kəşfiyyatının əsas vəzifələrinə aid deyildir:

- ☐ bazar taxçalarının axtarışı
- ☒ sifarişlər "portfel"inin həcmi
- ☐ marketing tədqiqatları
- ☐ potensial müştərilərin və partnyorların qiymətləndirilməsi

13 Sosial indikatorlara aid deyildir:

- ☐ iş vaxtı itkiləri;
- ☒ investisiyaların faktiki və zəruri həcmi;
- ☐ əməkhaqqı üzrə borcun səviyyəsi;
- ☐ kadr potensialının strukturu (yaş, ixtisas)

14 Sosial indikatorlara aiddir:

- ☐ məhsulun rəqabətə davamlılığının qiymətləndirilməsi
- ☒ kadr potensialının strukturu;
- ☐ istehsal prosesinin sabitliyi ;
- ☐ ÜDM-da istehsalın xüsusi çəkisi;

15 Müəssisənin iqtisadi təhlükəsizliyinin ən yüksək səviyyəsi nə ilə təmin olunur?

- ☐ investisiyaların faktiki və zəruri həcmi ilə;
- ☒ bütün variantlar
- ☐ məhsulun rəqabətə davamlılığının qiymətləndirilməsi ilə;
- ☐ əməkhaqqı üzrə borcun səviyyəsi ilə;

16 Müəssisənin funksional tərkib hissəsinə aid deyildir:

- ☐ maliyyə

- ☒ rotasyon
- ☐ Texniki-texnoloji
- ☐ Siyasi-hüquqi

17 Müəssisənin funksional tərkib hissəsinə aiddir:

- ☐ Siyasi-hüquqi
- ☒ hamısı
- ☐ Güc
- ☐ Texniki-texnoloji

18 Monitoringin əsas məqsədlərinə aid deyildir:

- ☐ təhlükəli amillərin həm istehsal potensialına, həm də bu potensialın məhsul və xidmətlərlə təmin etdiyi fəaliyyət sferalarına təsirinin nəticələrinin proqnozlaşdırılması;
- ☒ təhlükəli amillərin istehsal potensialına təsirinin səbəblərinin, mənbələrinin, xarakterinin, intensivliyinin təmin edilməsi;
- ☐ vəziyyətin və müəssisənin istehsalın inkişaf dinamikalarının qiymətləndirilməsi;
- ☐ bu istehsal potensialının dağıdıcı meyllərini və inkişaf proseslərinin üzə çıxarılması;

19 Aşağıda nöqtələrin yerinə uyğun gələn yazın. Monitoring müəssisənin bütün əlaqədar xidmətlərinin nəticəsi olmalıdır.

- ☐ hamısı
- ☒ qarşılıqlı əlaqəsinin
- ☐ birbaşa əlaqəsinin
- ☐ dolaylı əlaqəsinin

20 Monitoringin həyata keçirilməsi neçə mərhələdən ibarətdir?

- ☐ 4.0
- ☒ 8.0
- ☐ 2.0
- ☐ 3.0

21 Monitoringin 1-ci mərhələsinə aiddir?

- ☐ Müəssisənin inkişafının perspektiv istiqamətlərini xarakterizə edən amillərin üzə çıxarılması ;
- ☒ Müəssisənin fəaliyyətinin spesifikasiyalarını nəzərə alaraq onun iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin texniki-iqtisadi göstəricilər sisteminin formalaşdırılması;

- ☐ Müəssisənin (təsərrüfatçı subyektin) - monitorinqin obyektinin eyniləşdirməsi;
- ☐ Monitorinq obyektinin vəziyyətini xarakterizə edən informasiyanın yığılması və hazırlanması;

22 Rəqabət kəşfiyyatını hansı alim müəyyən etmişdir?

- ☐ C .Ferguson
- ☒ N.İ.Bayandin
- ☐ V.Abramovan
- ☐ M .S.Bayandin

23 Müəssisənin iqtisadi təhlükəsizliyinin tələb edicilərinə aid deyildir : 1) müəssisənin yüksək maliyyə səmərəliliyi, müstəqilliyi və işinin sabitliyi; 2)müəssisənin texnoloji bazasının inkişaf etmə səviyyəsi və rəqabətə davamlılığı; 3)müəssisəni idarə etmənin təşkilinin yüksək səviyyəsi; 4) yumuşaq kadr seçimi;

- ☐ 2.4
- ☒ 4.0
- ☐ 1.3
- ☐ 3.0

24 Aparıcı müəssisələrin səhm nəzarət paketlərinin xarici investorlar tərəfindən alınması müəssisə üçün necə ola bilər? 1.inkişaf olar 2. tənəzzül olar 3. təhlükə olar

- ☐ 1.0
- ☒ 3.0
- ☐ 1.3
- ☐ 2.3

25 Monitorinqin keçirilməsi üçün hansı amillər olmalıdır? 1) müvafiq metodiki amillər2) siyasi amillər 3) texniki amillər 4) informasiya amilləri 5) təşkilati amillər

- ☐ 2.5
- ☒ 1,3, 4,5
- ☐ 1.2
- ☐ 4, 2

26 Müəssisənin (firmanın) iqtisadi təhlükəsizliyinin təminatının baza istiqamətlərinə aiddir:

- ☐ informasiya təhlükəsizliyinin təminatı;

- ☒ bütün variantlar
- ☐ müəssisə əməkdaşlarının müdafiəsi;
- ☐ maddi və maliyyə resurslarının mühafizəsi

27 Kəşfiyyat üzrə bir çox mütəxəssislərin qiymətləndirilmələrinə görə istifadə edilən informasiyanın ən azı neçə faizi məhz açıq mənbələrdən əldə olunur?

- ☐ 30-40%
- ☒ 80-90%-i
- ☐ 60-80%-i
- ☐ 90- 100%-i

28 İqtisadi təhlükəsizliyin təminatı sahəsində hal hazırda hansı bazar formalaşmış?

- ☐ valyuta bazarı
- ☒ xidmətlər bazarı
- ☐ maliyyə bazarı
- ☐ əmlak bazarı

29 Təsərrüfatçı subyektlərin təhlükəsizliyi əsasən neçə iqtisadi yanaşmanın reallaşdırması yolu ilə təmin olunur?

- ☐ 5.0
- ☒ 2.0
- ☐ 4.0
- ☐ 3.0

30 Hansı alimin əsərlərində əks-kəşfiyyat tədbirlərinə böyük diqqət ayrılmışdır?

- ☐ M .S.Bayandinin
- ☒ V.Doroninanın
- ☐ N.İ.Bayandinin
- ☐ V.Abramovanın

31 Firmanın texniki təhlükəsizliyinin təminatına aiddir:

- ☐ xidməti binaların siqnalizasiya ilə və perimetr üzrə siqnalizasiya hasarı ilə təminatı;
- ☒ bütün variantlar
- ☐ nəzarət-buraxılış sisteminin yaradılması və təchizatı;

☐ audio- və video nəzarət şəraitinin təminatı;

32 Sayca ölçülən potensial itki ehtimalı nədir?

☐ Diskontlaşdırma

☒ Risk

☐ Rentabellik

☐ Səmərəlilik

33 Aşağıdakı tərif hansı alimə aiddir: Risk gələcəkdə təmiz gəlirlərin alınmasının qeyri-müəyyənlik dərəcəsidir?

☐ Şumpetr

☒ J.P.Moqan

☐ A.S.Oun

☐ P.Y.Morqan

34 Ehtimal anlayışı hansı terminə yaxındır?

☐ klirinqə

☒ ehtimallar nəzəriyyəsinə

☐ müəyyənsizliyə

☐ kvotaya

35 Neçə növ ehtimalı qeyd edirlər?

☐ 1.0

☒ 2.0

☐ 3.0

36 Obyektiv ehtimallar konsepsiyasına aiddir?

☐ hamısı

☒ Sınaqların sonsuz böyük sayda olduğu və ehtimalın qiymətləndirilməsi hadisənin baş vermə tezliyi ilə hesablandığı zaman ehtimal anlayışının tezliyin son qiyməti kimi interpretasiya etməsi ilə qurulur.

☐ Obyektin informasiya fondunun vəziyyətini əks etdirən fikir birinci yerə çıxır.

☐ ehtimal analoji şəraitdə alınmış oxşar nəticənin tezliyi ilə deyil, ekspertin mülahizəsinə və ya şəxsi təcrübəsinə əsaslanan fərziyyə əsasında təyin edilir

37 Biznesdə qeyri-müəyyənliyin təzahürünün öyrənilməsi neçə yerə bölünür?

- ☐ rəqiblərin hərəkətləri
- ☒ firmanın əməkdaşları
- ☐ buraxılan məhsula bazarın reaksiyası
- ☐ qanunvericilik

38 Risklə bağlı olaraq neçə iqtisadi hadisə gözlənilir?

- ☐ Maliyyə
- ☒ Diskontlaşdırma
- ☐ İnvestisiya
- ☐ İstehsal

39 Mümkün nəticədən asılı olaraq riskləri neçə böyük qrupa bölmək olar?

- ☐ 5.0
- ☒ 2.0
- ☐ 1.0
- ☐ 3.0

40 Təmiz risklərə aid deyildir:

- ☐ Təbii-təbiət
- ☒ pulun alıcılıq qabiliyyəti
- ☐ Siyasi
- ☐ Ekoloji

41 Ekoloji risklərə aid deyildir?

- ☐ epidemiya
- ☒ təşkilati
- ☐ zəlzələ
- ☐ daşqın

42 Spekulyativ risklərə aiddir: 1) həm müsbət, həm də mənfi nəticə almaq imkanı ilə ifadə edilir. 2) bu risklərə kommersiya risklərinin bir hissəsi olan maliyyə riskləri də aiddir. 3) Bu risklərə əmlak, istehsal, ticarətin bir hissəsi aid edilməkdədir.

- ☐ 2.0
- ☒ 1, 2

- ☐ 2.3
☐ 1.0

43 Spekulyativ risklərə aid deyildir: 1) həm müsbət, həm də mənfi nəticə almaq imkanı ilə ifadə edilir. 2) bu risklərə kommersiya risklərinin bir hissəsi olan maliyyə riskləri də aiddir. 3) Bu risklərə əmlak, istehsal, ticarətin bir hissəsi aid edilməkdədir.

- ☐ 3.2
☒ 3.0
☐ 2.0
☐ 1.2

44 Nəqliyyat risklərinə aid deyildir: 1) yük daşınmaları ilə bağlıdır 2) həm müsbət, həm də mənfi nəticə almaq imkanı ilə ifadə edilir. 3) likvidlikdə bura aid edilməkdədir

- ☐ 3.3
☒ 3.0
☐ 2.0
☐ 1.0

45 Maliyyə risklərinin sisteminə aid deyildir:

- ☐ kredit
☒ istehsal
☐ valyuta
☐ faiz

46 Deflyasiya riskinə aiddir: 1) deflyasiyanın artması zamanı qiymət səviyyəsinin düşməsidir 2) biznesin iqtisadi şəraitinin pisləşməsidir 3) gəlirlərin azalması riskidir 4) gəlirin artmasıdır 5) biznesin səmərəliliyinin artmasıdır

- ☐ 3.5
☒ 1, 2, 3
☐ 1.3
☐ 2.4

47 Risk ən azı neçə elementi özündə ehtiva edir:

- ☐ 3.0
☒ 3.0

- ☐ 2.0
- ☐ 1.0

48 Gəlirliliyin azalması riski özündə nələri ehtiva edir:1) faiz riski2) kredit riskləri3) maliyyə riskləri

- ☐ 1.3
- ☒ 1.2
- ☐ 1.0
- ☐ 3.0

49 Ekspozisiya nədir ?

- ☐ maliyyə riskidir
- ☒ Maddi itkilərə meylli olma
- ☐ faiz riskidir
- ☐ kredit riskidir

50 Maddi itkilərə meylli olmanı neçə kateqoriyaya aid etmək olar?

- ☐ 4.0
- ☒ 3.0
- ☐ 1.0
- ☐ 2.0

51 Riskləri idarəetmənin maya dəyərini neçənci kateqoriyaya aid etmək olar?

- ☐ 1-yə
- ☒ 3-yə
- ☐ 5-yə
- ☐ 4-yə

52 Riskin elementlərinə aid deyildir?

- ☐ Rəğbət oyatma
- ☒ potensial itkilər
- ☐ Hadisənin qeyri-müəyyənliyi
- ☐ İtkilər

53 Risklərin maya dəyərinin azalmasına aiddir:

- ☐ ehtiyatlardan və sığorta fondlarından istifadəyə görə sığorta mükafatlarının və başqa ödənişlərin azaldılması;
- ☒ hamısı
- ☐ riskləri idarəetmə sisteminə çəkilən inzibati xərclərin azaldılması
- ☐ təsadüfi itkilərin qarşısının alınması ilə önləyici (preventiv) tədbirlərə çəkilən xərclərin azaldılması və ya ixtisarı;

54 Təmiz risk nədir?

- ☐ bizim maliyyə nəticələrimizin gələcəkdəki qeyri-müəyyənliyi
- ☒ Mümkün uduşun gözlənilmədən və ya planlaşdırılmamış alternativsiz itkisi imkanındır.
- ☐ sayca ölçülən potensial itki ehtimalıdır
- ☐ itkilərin, ziyanların yaranmasının, planlaşdırılan mənfəətin, gəlirlərin daxil olmamasının baş vermə ehtimalıdır

55 Təmiz risk neçə əsas parametrlərlə səciyyələnir?

- ☐ 5.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0

56 Təmiz riskin əsas səciyələnen parametrlərinə aid deyildir:

- ☐ Gözlənilən və arzu edilməyən nəticələrlə
- ☒ sayca ölçülən potensial itki ehtimalı ilə;
- ☐ Həmişə ölçülən olmaması ilə;
- ☐ Obyektiv imkanla ;

57 Ehtiyatsızlığın əsas növlərinə aid deyildir?

- ☐ fiziki
- ☒ aqresiv
- ☐ davranış
- ☐ mənəvi

58 Ehtiyatsızlığın neçə əsas növü var?

- ☐ 5.0

- ☒ 3.0
☐ 2.0
☐ 4.0

59 Standart sığorta edilən riskin hansı kateqoriyaları normal sığorta bazarında sabitləşib?

- ☐ Əmlak riski
☒ bütün variantlar
☐ Uyğunsuzluq riski
☐ Məsuliyyət riski

60 Ziyanın faktiki və ya potensial hesablaması zamanı nələrin cəmlənməsinə aid deyildir :

- ☐ Dolayı itkilər
☒ Dəyişkən xərclər
☐ Ekspozisiya
☐ Əlavə xərclər

61 Riski idarə edərkən manevr etmə imkanlarına aid deyildir:

- ☐ riskin qarşısının alınması;
☒ təhlükəli zonalarda yerləşmə vaxtının müəyyənləşdirilməsi
☐ riskin şüurlu və dərk edilməmiş qəbulu
☐ riskdən boyun qaçırma;

62 Riski idarə edərkən manevr etmə imkanlarına aid deyildir:

- ☐ riskin xırdalanması;
☒ təhlükəli davranışın müəyyənləşdirilməsi
☐ potensial və faktiki itkilərin miqdarının ixtisarı;
☐ riskin bölgüsü;

63 Riski idarə edərkən manevr etmə imkanlarına aid deyildir:

- ☐ riskin başqa agentlərə keçirilməsi
☒ ekspozisiyanın müəyyənləşdirilməsi
☐ riskin miqdarının ixtisarı;
☐ riskin bölgüsü;

64 İqtisadi hədələrə aiddir:

- ☐ hamısı
- ☒ oğurluqlar, soyğunçuluq, rüşvətxorluq, hakimiyyətdən və ya vəzifədən sui istifadə
- ☐ işsizliyin səviyyəsinin artması, yoxsulluğun yüksəlməsi, yoxsul və zənginlərin gəlirləri arasındakı fərqlə əlaqədardır
- ☐ embarqo

65 Sosial hədələrə aiddir

- ☐ hamısı
- ☒ işsizliyin səviyyəsinin artması, yoxsulluğun yüksəlməsi, yoxsul və zənginlərin gəlirləri arasındakı fərqlə əlaqədardır
- ☐ oğurluqlar, soyğunçuluq, rüşvətxorluq, hakimiyyətdən və ya vəzifədən sui istifadə
- ☐ embarqo

66 İnformasiya hədələrinə aiddir:

- ☐ hamısı
- ☒ konfidensial informasiya ilə tanışlığa, onun modifikasiya olunmasına və məhv edilməsinə gətirib çıxaran hərəkətlər, həmçinin qorunan məlumatlara qeyri-qanuni yolla sahib olma, texniki kanallarla məlumatın sızması
- ☐ embarqo
- ☐ oğurluqlar, soyğunçuluq, rüşvətxorluq, hakimiyyətdən və ya vəzifədən sui istifadə

67 Xarici hədələrə aiddir:

- ☐ İqtisadiyyatımıza beynəlxalq cinayətkar qruplaşmaların və onların kapitallarının, xarici vətəndaşlar sırasından müxtəlif avantürist və fırıldaqların daxil olması
- ☒ hamısı
- ☐ Xarici xüsusi xidmət orqanlarının və təşkilatların aşağıdakılar üzrə kəşfiyyat fəaliyyəti
- ☐ Xarici firma, kompaniyaların ölkənin milli maraqlarına və təhlükəsizliyə zərbə vurmağa yönəlmiş fəaliyyəti

68 Daxili hədələrə aiddir:

- ☐ Dövlət hakimiyyəti organlarında korrupsiyanın daim genişlənməsi, onlara cinayətkar elementlərin daxil olması, hansı ki, öz növbəsində özəlləşdirmə, maliyyə-bank, xarici iqtisadi əlaqələr sferasında mənfi tendensiyaların inkişafına səbəb olur.
- ☒ hamısı
- ☐ İqtisadiyyatda mütəşəkkil cinayətkar fəaliyyət, legal biznesin ən gəlirli və vacib sferalarına kriminal kapitalın daxil olması.
- ☐ İqtisadi cinayətkarlığın artması, buraya kontrabanda, kapital, valyuta, strateji məhsulun qeyri-qanuni ixracı, maliyyə sferasında cinayətlər, saxta əskinazlıq və cəlbi üzrə qiymətli kağızlarla qeyri-qanuni əməliyyatlar aiddir.

69 Müəssisə və kommertiya strukturunda xarici hədələrə aiddir:

- ☐ Cinayətkar əməllər: kriminal zorakılıq, kommersiya sirrinə sahib olma.
- ☒ hamısı
- ☐ İnformasiyanın yığılımı, emalı və göndərilməsi reglamentinin pozulması.
- ☐ Ayrı-ayrı hədələrin və ya administrativ aparatın təşkilatları, o cümlədən, vergi organlarının qeyri-qanuni fəaliyyəti.

70 Müəssisə və kommersiya strukturunda xarici hədələrə aid deyil:

- ☐ Cinayətkar əməllər: kriminal zorakılıq, kommersiya sirrinə sahib olma.
- ☒ informasiya emalı vasitələrinin proqram təminatının cavab verməməsi.
- ☐ İnformasiyanın yığılımı, emalı və göndərilməsi reglamentinin pozulması.
- ☐ Ayrı-ayrı hədələrin və ya administrativ aparatın təşkilatları, o cümlədən, vergi organlarının qeyri-qanuni fəaliyyəti.

71 Müəssisə və kommersiya strukturunda daxili hədələrə aiddir:

- ☐ əməkdaşların düşünüləməmiş fəaliyyəti və ya səhvləri;
- ☒ hamısı
- ☐ informasiya emalı vasitələrinin proqram təminatının cavab verməməsi
- ☐ avadanlığın və texniki vəsaitlərin sıradan çıxması;

72 Müəssisə və kommersiya strukturunda daxili hədələrə aid deyil:

- ☐ avadanlığın və texniki vəsaitlərin sıradan çıxması
- ☒ sənaye cəsusluğu
- ☐ şəxsi personalın aşağı professionallıq və ya vicdansızlıq üzündən düşünülmüş cinayətkar fəaliyyəti
- ☐ informasiya emalı vasitələrinin proqram təminatının cavab verməməsi

73 Hədələrin obyektlərinə aiddir

- ☐ maddi dəyərlər;
- ☒ hamısı
- ☐ informasiya resursları
- ☐ maliyyə resursları;

74 Hədələrin obyektlərinə aid deyil:

- ☐ maddi dəyərlər;
- ☒ reklamçılar
- ☐ informasiya resursları

- ☐ maliyyə resursları;

75 İnformasiya resurslarına aiddir:

- ☐ başa çatmamış layihə-konstruktor işləmələri,
☒ hamısı
☐ mühasibat və statistik informasiya masivləri
☐ “nou-hau”-lar, proqram məhsulları,

76 Material qiymətli hədələrdə aşağıdakı əks olunur:

- ☐ rabitə vasitələrinin və kommunal xidmət sisteminin aradan çıxarılması;
☒ hamısı
☐ məhsulun oğurlanması, binalara, tikililərə, mənzillərə və digər daşınmaz əmlaka zərərər vurulması;
☐ nəqliyyat vasitələrinin oğurlanması və məhv edilməsi.

77 Maliyyə təhlükəsizliyi dedikdə nə başa düşülür:

- ☐ öz iqtisadi-maliyyə sabitliyini,
☒ hamısı
☐ likvidlikini
☐ geniş təkrar istehsal qabiliyyətini saxlayaraq planlı inkişaf etmə qabiliyyəti

78 Maliyyə təhlükəsizliyinin prioritet məqsədləri:

- ☐ maliyyənin qorunması
☒ hamısı
☐ bank sistemlərinin qorunması və yaxşılaşdırılması
☐ büdcə, vergi, maliyyə-kredit sistemlərinin qorunması

79 Maliyyə təhlükəsizliyinin təminatının əsas məqsədləri və vəzifələri:

- ☐ Maliyyə və istehsal fəaliyyətinə təsir edən amillərin təyini,
☒ hamısı
☐ bilərəkdən və bilməyərəkdən edilən təsiri ləğv edən məhdudlaşdırıcı sistemin qurulması.
☐ Maliyyə və istehsal fəaliyyətinə təsir edən amillərin onların rəsmiləşdirilməsi;

80 Maliyyə təhlükəsizliyinin əsas funksional məqsədlərinə aşağıdakılar aiddir:

- ☐ müəssisənin texniki potensialının texnoloji müstəqilliyinin təminatı və yüksək rəqabətə davamlılığına nail olunması;
- ☒ hamısı
- ☐ personalın yüksək ixtisaslaşmasına və onun intellektual potensialının yüksək səviyyəsinə nail olunması;
- ☐ yüksək səmərəli menecmentə, müəssisəni idarəetmənin optimal və səmərəli təşkilat strukturuna nail olunması;

81 Maliyyə təhlükəsizliyini idarəetmə funksiyaları aşağıdakı tərkib hissələri özündə ehtiva edir:

- ☐ Müəssisənin maliyyə təhlükəsizliyinin vəziyyətinin təhlilinin aparılması
- ☒ hamısı
- ☐ Müəssisənin maliyyə təhlükəsizliyinin daxili nəzarət sisteminin yaradılması.
- ☐ Müəssisənin maliyyə təhlükəsizliyinin planlaşdırılması sisteminin işlənilib hazırlaması.

82 Müəssisələrin maliyyə təhlükəsizliyinin itirilməsinə təsir edən əsas xarici təhlükələr və təhdidlərə aiddir:

- ☐ müəssisədə (həm borc vasitələrinin böyük həcmi, həm də müəssisəyə böyük borclar) əhəmiyyətli maliyyə öhdəliklərinin mövcudluğu;
- ☒ hamısı
- ☐ investorların hüquqlarının müdafiəsinin və qanunvericiliyin icrasının kifayət qədər inkişaf etdirilməmiş hüquq sistemi;
- ☐ kapital bazarlarının və onların infrastrukturunun inkişafdan qalması;

83 Müəssisələrin maliyyə təhlükəsizliyinin itirilməsinə təsir edən əsas xarici təhlükələr və təhdidlərə aiddir

- ☐ iqtisadiyyatın qeyri-sabitliyi;
- ☒ hamısı
- ☐ investorların hüquqlarının müdafiəsinin və qanunvericiliyin icrasının kifayət qədər inkişaf etdirilməmiş hüquq sistemi;
- ☐ dövlətin iqtisadi siyasətini formalaşdırmasının mexanizmlərinin natamamlığı.

84 Müəssisənin maliyyə təhlükəsizliyi indikatoru aşağıdakı göstəricilərin sərhəd qiymətləridir:

- ☐ ödənişə faizlərin təmin olunması əmsalı,
- ☒ hamısı
- ☐ ödəmə əmsalı,
- ☐ muxtariyyət əmsalı

85 Müəssisənin maliyyə təhlükəsizliyi indikatoru aşağıdakı göstəricilərin sərhəd qiymətləridir:

- ☐ şəxsi kapitalın gəlirliliyi
- ☒ hamısı
- ☐ şirkətin inkişaf göstəricisi

- ☐ kapitalın orta çəki dəyəri,

86 Maliyyə təhlükəsizliyinin monitorinqinin həyata keçirilməsinə aiddir:

- ☐ müəssisənin daxili dəyərinin və bazar qiymətinin artım templəri;
- ☒ hamısı
- ☐ müəssisənin xüsusi kapitalının daxili (fundamental) dəyəri;
- ☐ müəssisənin bazar qiyməti;

87 Müəssisədə maliyyə təhlükəsizliyi məsələləri nələrdən ibarətdir:

- ☐ pul hesablamalarının və əsas maliyyə-iqtisadi parametrlərinin sabitliyini təmin etmək;
- ☒ hamısı
- ☐ müəssisənin pul axınlarının bölgüsünə, istifadəsinə və nəzarətinə görə səhmdarların, menecerlərin və kreditorların arasındakı agent münaqişələrinin qarşısının alınması;
- ☐ maliyyə və bank böhranlarının və rəqiblərin, kölgə strukturlarının qərəzli fəaliyyətlərinin müəssisənin inkişafına neqativ təsirinin neytrallaşdırılması;

88 Müəssisənin maliyyə təhlükəsizliyini müəyyən edən məsələlər:

- ☐ müəssisənin maliyyə durumunun sabitliyi və sarsılmazlığı ilə,
- ☒ hamısı
- ☐ maliyyə partnyorları ilə münasibətlərin sabitliyi (investorlar, banklar və başqaları)
- ☐ maliyyə axınlarının və haqq-hesab münasibətlərinin (əlaqələrinin) normallaşması,

89 Qeyri-sabit mövcudluq şəraitində müəssisənin maliyyə təhlükəsizliyini idarə edilməsi strategiyasına aiddir:

- ☐ iqtisadi təhlükəsizliyin təhdidlərinin qarşısının alınması üzrə tədbirlər siyahının müəyyən edilməsi
- ☒ hamısı
- ☐ böhran vəziyyətlərinin diaqnostikası
- ☐ obyektiv və subyektiv neqativ təsirlərin bölünməsi

90 Müəssisənin böhran əleyhinə maliyyə idarə edilməsi prosesinin əsas məzmununa aiddir:

- ☐ maliyyə böhranlarının aradan qaldırılması
- ☒ hamısı
- ☐ idarə qərarlarının qəbul edilməsi və reallaşdırılması
- ☐ böhranın neqativ nəticələrinin minimallaşdırılması

91 Təsərrüfatçı subyektlərin maliyyə mötəbərliyinin (ödəmə qabiliyyətinin) aşağıdakı indikatorları daxil ola bilər:

- ☐ Ödəmə qabiliyyəti (alıcılıq qabiliyyəti) və maliyyə sabitliyi /likvidlik.
- ☒ hamısı
- ☐ Əmlakdan istifadənin səmərəliliyi/bazar sabitliyi.
- ☐ İşgüzar fəallıq/vəsaitlərin dövriyyəsi .

92 Müəssisənin potensial imkanlarının təhlilinin aparılması ilə qiymətləndirilməsinə aiddir:

- ☐ müəssisənin böhranlı maliyyə inkişafı simptomlarının diaqnostikası sisteminin səmərəliliyi;
- ☒ hamısı
- ☐ müəssisənin böhranlı maliyyə vəziyyətlərindən çıxma prosesində onun xarici maliyyə dəstəyinin imkanlarının qiymətləndirilmələri
- ☐ böhranlı maliyyə vəziyyətlərinin öhdəsindən gəlməsi üzrə müəssisənin daxili potensialının qiymətləndirilmələri

93 Maliyyə təhlükəsizliyinin təhdidlərinin qarşısının alınması üzrə tədbirlərin hərtərəfli planı əhatə edir:

- ☐ onların reallaşdırılması üçün ayrılan maliyyə resurslarının həcmi;
- ☒ hamısı
- ☐ maliyyə sabitləşməsinin gözlənilən nəticələri
- ☐ bəzi böhran əleyhinə tədbirlərin reallaşdırmasının müddətləri

94 Maliyyə böhranı təhdidlərinin neytrallaşdırılmasına yönəldilmiş əsas tədbirlər:

- ☐ müəssisənin artıq və ya istifadə olunmayan aktivlərinin reallaşdırması
- ☒ hamısı
- ☐ müəssisənin maliyyə fəaliyyətinin ən təhlükəli istiqamətlərində maliyyə əməliyyatlarının həcmi ixtisarı
- ☐ debitor borcunun alması üzrə tədbirlərin qəbul edilməsi

95 Müəssisənin maliyyə təhlükəsizliyinin strategiyasına aiddir:

- ☐ əsas təhdid subyektlərinin, onların fəaliyyət mexanizmlərinin, müəssisənin iqtisadi sistemə (maliyyə daxil olmaqla) onların təsir meyarlarının təyin olunması;
- ☒ hamısı
- ☐ onların təzahür sahələrinin (təhdidlərin lokallaşdırılması sferaları) xarakteristikası;
- ☐ müəssisənin maliyyə təhlükəsizliyi təhdidlərinin və onların daşıyıcılarının eyniləşdirməsi mexanizmlərinin və tədbirlərinin işlənilib hazırlanması;

96 Müəssisənin maliyyə təhlükəsizliyi göstəricilərinə aiddir:

- ☐ Maliyyə əmsalları.

- ☒ hamısı
- ☐ məhsulun, aktivlərin reallaşdırması
- ☐ Gəlirin artım templəri,

97 Korporasiyanın dəyər göstəricilərinin sisteminə aiddir:

- ☐ Korporasiyanın bazar kapitallaşdırılması
- ☒ hamısı
- ☐ Korporasiyanın daxili dəyərinin və bazar kapitallaşdırılmasının müqayisəsi.
- ☐ Korporasiyanın daxili dəyərinin və bazar kapitallaşdırılmasının artım templəri.

98 Müəssisənin maliyyə təhlükəsizliyi göstəricilərinə aid deyil:

- ☐ Debitor və kreditor borclarının vəziyyəti.
- ☒ məhsulun həyat tsikli
- ☐ məhsulun, aktivlərin reallaşdırması
- ☐ Gəlirin artım templəri,

99 Fırıldaqqılığın növlərinə aiddir:

- ☐ Hesabların saxtalaşdırılması
- ☒ hamısı
- ☐ Saxta veksellərin verilməsi
- ☐ İnventarın oğurlanması

100 Kassadan nağd vəsaitin oğurlanmasına aiddir:

- ☐ nağd vəsaitin təyinatı üzrə istifadə olunmaması
- ☒ hamısı
- ☐ bank hesablarındakı vəsaitlərin saxtalaşdırılması
- ☐ kassa kitablarının saxtalaşdırılması;

101 Kassadan nağd vəsaitin oğurlanmasına aid deyil:

- ☐ nağd vəsaitin təyinatı üzrə istifadə olunmaması
- ☒ şişirdirmiş fakturalar
- ☐ bank hesablarındakı vəsaitlərin saxtalaşdırılması;
- ☐ kassa kitablarının saxtalaşdırılması

102 İnventarın oğurlanmasına aiddir:

- ☐ müəyyən xidmətlərə görə “təşəkkür” alınması (rüşvət);
- ☒ hamısı
- ☐ qiymətlərin artırılması.
- ☐ qurma malgöndərənlərdən istifadə olunması;

103 İnventarın oğurlanmasına aid deyil:

- ☐ müştərilər və ya malgöndərənlərlə gizli razılıq;
- ☒ nəqliyyat qaimələrinin saxtalaşdırılması
- ☐ qiymətlərin artırılması
- ☐ qurma malgöndərənlərdən istifadə olunması

104 Əldən çıxmış gəlirə aiddir:

- ☐ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir;
- ☒ hər hansı bir sövdələşmənin qırılması nəticəsində mənfəətin əldə olunmaması itkisidir
- ☐ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər
- ☐ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komissiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;

105 Gəlirliyin aşağı düşməsinə aiddir:

- ☐ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir
- ☒ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər
- ☐ hər hansı bir sövdələşmənin qırılması nəticəsində mənfəətin əldə olunmaması itkisidir
- ☐ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komissiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;

106 Birja riskinə aiddir:

- ☐ hər hansı bir sövdələşmənin qırılması nəticəsində mənfəətin əldə olunmaması itkisidir
- ☒ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komissiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;
- ☐ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir;
- ☐ sahibkar tərəfindən düzgün olmayan kapital qoyuluşu nəticəsində şəxsi kapitalın itirilməsi və öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalıdır

107 Selektiv risklərə aiddir:

- ☐ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər

- ☒ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir;
- ☐ sahibkar tərəfindən düzgün olmayan kapital qoyuluşu nəticəsində şəxsi kapitalın itirilməsi və öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalıdır
- ☐ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komisiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;

108 İflasolma riskinə aiddir:

- ☐ əmanət və kreditlər üzrə faiz və dividendlərin dərəcəsinin azalması nəticəsində baş verə bilər
- ☒ sahibkar tərəfindən düzgün olmayan kapital qoyuluşu nəticəsində şəxsi kapitalın itirilməsi və öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalıdır.
- ☐ kapital qoyuluşu üçün düzgün formasının seçilməməsi riskidir;
- ☐ Onlar kommersiya sazişləri üzrə ödənişlərin və ya broker firmasının komisiyon mükafatının ödənilməməsi risklərini özündə əks etdirir;

109 Pulun alıcılıq qabiliyyətinə görə risklərə aiddir:

- ☐ valyuta
- ☒ hamısı
- ☐ likvidlik
- ☐ deflyasiya,

110 Pulun alıcılıq qabiliyyətinə görə risklərə aid deyil:

- ☐ deflyasiya,
- ☒ mütənasiblik
- ☐ likvidlik
- ☐ valyuta

111 İnflyasiya riski:

- ☐ qiymətli kağızların və digər əmtəələrin realizasiya zamanı keyfiyyətlərinin və istehlak dəyərinin dəyişməsi nəticəsində itkilərin yaranma ehtimalıdır
- ☒ alıcılıq qabiliyyətinin aşağı düşməsidir
- ☐ qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır
- ☐ xarici valyuta kursunun dəyişməsi ilə əlaqədar itkiləri

112 Deflyasiya riski:

- ☐ hamısı
- ☒ qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır
- ☐ alıcılıq qabiliyyətinin aşağı düşməsidir
- ☐ xarici valyuta kursunun dəyişməsi ilə əlaqədar itkiləri

113 Valyuta riski:

- ☐ qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır
- ☒ xarici valyuta kursunun dəyişməsi ilə əlaqədar itkiləri
- ☐ hamısı
- ☐ qiymətli kağızların və digər əmtəələrin realizasiya zamanı keyfiyyətlərinin və istehlak dəyərinin dəyişməsi nəticəsində itkilərin yaranma ehtimalıdır

114 Likvidlik riski:

- ☐ hamısı
- ☒ qiymətli kağızların və digər əmtəələrin realizasiya zamanı keyfiyyətlərinin və istehlak dəyərinin dəyişməsi nəticəsində itkilərin yaranma ehtimalıdır
- ☐ alıcılıq qabiliyyətinin aşağı düşməsidir
- ☐ qiymətlərin səviyyəsinin düşməsi əsasında gəlirlərin azalmasıdır

115 Firmanın iqtisadi təhlükəsizliyinin təminatının cinayət-hüquq tədbirləri,neçə qrupa bölünür?

- ☐ 4.0
- ☒ 3.0
- ☐ 1.0
- ☐ 2.0

116 Firmanın iqtisadi təhlükəsizliyinin təminatının cinayət-hüquq tədbirlərinə aiddir:

- ☐ xüsusi simalarla firmanın münasibətləri (həmçinin onun əməkdaşları ilə)
- ☒ hamısı
- ☐ dövlət və ictimai institutlarla firmanın münasibətləri;
- ☐ məhz sahibkar fəaliyyəti

117 Baxılan sferada cinayət-hüquq qadağası neçə funksiyaya malikdir.

- ☐ 4.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 1.0

118 Mövcud ictimai və dövlət sisteminin istənilən subyektləri ilə firmanın münasibətlərinin təşkilinin cinayət-hüquq vasitələri neçə sferaya uyğun olaraq baxılmaqdadır?

- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 1.0

119 Xüsusi siyahılarda nəzərdə tutulmuş məlumatlar nə sirri təşkil edir.

- ☐ firma
- ☒ dövlət
- ☐ kommersiya
- ☐ maliyyə

120 "Ağır nəticələr" nə zaman həyata keçirilə bilər?

- ☐ firma sirrinin yayılması zamanı
- ☒ əgər dövlət sirrinin yayılması ağır nəticələrə səbəb olarsa,
- ☐ kommersiya sirrinin yayılması zamanı
- ☐ müəssisə sirrinin yayılması zamanı

121 Dövlət sirri təşkil edən məlumatların təsbit edildiyi sənədlərə aid deyildir:

- ☐ kağız
- ☒ hamısı
- ☐ fotosəkil
- ☐ maqnit yazısı

122 Sənədlərin dövlət (ictimai) aparatının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən müdafiəsi üçün vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti müəyyən edilməsinə aiddir:

- ☐ sənədlərin saxtalaşdırılması;
- ☒ hamısı
- ☐ yanlış sənədlərin tərtib edilməsi və verilməsi;
- ☐ sənədlərin başqa sayla nişanlanması.

123 Cinayətlərin gizlədilməsi cinayət qanununun pozulmasının hansı növüdür?

- ☐ açıq
- ☒ sərbəst

- ☐ mürəkkəb
- ☐ qapalı

124 Əmələ görə şəxsin məsuliyyətə cəlb edilməsi üçün neçə halı müəyyən etmək vacibdir:

- ☐ 4.0
- ☒ 2.0
- ☐ 1.0
- ☐ 3.0

125 İnformasiya hədələrinə aiddir:

- ☐ informasiyanın yox edilməsi
- ☒ hamısı
- ☐ müxtəlif yollarla konfidensial informasiya ilə tanışlıq;
- ☐ ziyanvericilərin marağı üçün informasiyanın modifikasiyası;

126 İnformasiya hədələri hansı yolla həyata keçirilir:

- ☐ rabitə vasitələri ilə ötürülən informasiyanın ələ keçirilməsi;
- ☒ hamısı
- ☐ konfidensial informasiya mənbələrinə qeyri-rəsmi yolla giriş;
- ☐ kommertiya sirri ilə bilavasitə əlaqəli olan müəssisə əməkdaşlarının ələ alınması

127 Korrupsiya nələrə təsir edir:

- ☐ Kölgə iqtisadiyyatı güclənir;
- ☒ hamısı
- ☐ Qeyri-hökumət orqanlarında korrupsiyanın miqyası artır
- ☐ Bazarın real rəqabət mexanizmi pozulur.

128 Korrupsiyanın siyasi nəticələrinə aiddir:

- ☐ Beynəlxalq bazarda iqtisadi və siyasi təcrid olunma təhlükəsi artır;
- ☒ hamısı
- ☐ Oligarxiyaların hakimiyyəti imkanını artır
- ☐ Hakimiyyət orqanlarına inam azalır;

129 Hüquqi pozuntuların əsas növləri bunlardır:

- ☐ qiymətlərin qeyri-qanuni tənzimlənməsi;
- ☒ hamısı
- ☐ sahibkarların əmlakına sahib olma;
- ☐ regionlararası məhsul hərəkətinə məhdudiyyətlər;

130 Təsərrüfat cinayətləri hansı fəaliyyət sferasına istiqamətlənir:

- ☐ sahibkarlıq fəaliyyəti sferasında cinayətlər;
- ☒ hamısı
- ☐ vergi sferasında cinayətlər;
- ☐ istehlakçıların hüquqlarını müdafiə sferasında cinayətlər;

131 Təsərrüfat cinayətləri hansı fəaliyyət sferasına istiqamətlənir:

- ☐ xarici-iqtisadi fəaliyyətin həyata keçirilməsi sferasında cinayətlər
- ☒ hamısı
- ☐ valyuta cinayətləri;
- ☐ maliyyə-kredit sferasında cinayətlər;

132 Kommersiya obyektlərinin müdafiəsinin lazımi səviyyəsinin yaradılması üçün:

- ☐ verilmiş sahədə başlıca fəaliyyət istiqamətləri müəyyənləşdirir,
- ☒ hamısı
- ☐ təhlükəsizliyin təmin edilməsi orqanları formalaşdırılır.
- ☐ onların fəaliyyətləri üzrə nəzarət, kontrollinq mexanizmləri formalaşdırılır

133 İnformasiyanın müdafiə formalarına aiddir:

- ☐ patentləşdirmə;
- ☒ hamısı
- ☐ məcburi hüquq normalarının tətbiqi.
- ☐ müxtəlif hüquqi normalarının istifadə olunması

134 İnformasiyanın müdafiə formalarına aid deyil:

- ☐ patentləşdirmə;

- ☒ lizinq
- ☐ məcburi hüquq normalarının tətbiqi.
- ☐ müxtəlif hüquqi normalarının istifadə olunması;

135 İnformasiyanın müdafiəsinin hüquqi əsasının yaradılması üçün nələr önəmlidir:

- ☐ Müəssisənin nizamnaməsinə aşağıdakı əlavələrin daxil edilməsi:
- ☒ hamısı
- ☐ «Kollektiv müqaviləsini» bəzi tələblərlə tamamlamaq
- ☐ Kommersiya sirrini təşkil edən məlumatların siyahısını işləyib hazırlamaq

136 Nizamnamələrə əlavələr müəssisənin müdafiəsinə hansı hüquqları verir:

- ☐ kommersiya sirrinin müdafiəsi üzrə təşkilati strukturunun yaradılması;
- ☒ hamısı
- ☐ dövlət və məhkəmə orqanları qarşısında müəssisə maraqlarının müdafiəsini tələb etmək;
- ☐ bütün təsərrüfat fəaliyyəti növləri üzrə müqavilələrin tərkibinə kommersiya sirrinin müdafiəsi üzrə tələblərin daxil edilməsi;

137 Təşkilati-tədbirlərə nələri aid etmək olar:

- ☐ heyətin seçilməsi zamanı həyata keçirilən tədbirlər, bura – işçilərlə tanışlıq, onların öyrənilməsi, məxfi informasiya ilə işləmə qaydalarına yiyələnməsi, informasiyanın müdafiəsi üzrə qaydaların pozulmasına görə məsuliyyət tədbirləri ilə tanışlıq və s. tədbirlər daxildir;
- ☒ hamısı
- ☐ binaların və ərazilərin etibarlı mühafizəsinin təşkili.
- ☐ müştərilərin etibarlı giriş rejiminin və nəzarətinin təmin edilməsi və saxlanılması;

138 Mühafizə tədbirlər sistemi aşağıdakıları nəzərdə tutmalıdır:

- ☐ mühafizə, aşkaretmə, müşahidə, informasiyanın emalı texniki vasitələrinin kompleks tətbiqi və hadisələrinin obyektiv sənədləşdirilməsi
- ☒ hamısı
- ☐ mühafizə strukturunda möhkəm rabitə və idarəetmə sistemini;
- ☐ mühafizə edilən yerlərə icazə verilməyən soxulmaların mümkün yol-

139 Əməkdaşların mütəmadi tədrisini təşkil edərkən aşağıdakıları nəzərə almaq lazımdır:

- ☐ əməkdaşların tədris prosesi mütəmadi, material təminatlı, təşkil olunmuş xarakter daşmalıdır, nadir hallarda keçirilən, vacib olmayan və formal xarakter daşıyan yığıncaqlardan ibarət olmalıdır;
- ☒ hamısı

- ☐ işgüzar informasiyanın tərkibi və işlənməsi texnologiyası nədən ibarətdir;
- ☐ xüsusi tədris proqramının olması daha yaxşıdır. Bu halda aşağıdakıları nəzərə almaq lazımdır:

140 Kommersiya sirrinin predmetlərinə aiddir:

- ☐ hamısı
- ☒ sövdələşmə predmeti və sövdələşmə serti
- ☐ patent
- ☐ intellektual mülkiyyət

141 Sövdələşmə predmetinə aiddir:

- ☐ elmi, texniki, mühəndis, layihə və texnoloji həllər,
- ☒ hamısı
- ☐ sənaye nümunələri, əmtəə nişanları
- ☐ texnologiya və texnoloji təcrübə

142 Sövdələşmə predmetinə aid deyil:

- ☐ elmi, texniki, mühəndis, layihə və texnoloji həllər
- ☒ bazar strategiya-yası və konyukturu
- ☐ sənaye nümunələri, əmtəə nişanları
- ☐ texnologiya və texnoloji təcrübə,

143 Sövdələşmə şərtlərinə aiddir:

- ☐ xidmət və əmtəələrin müqavilə qiyməti;
- ☒ hamısı
- ☐ kredit və hesablaşmaların şərtləri,
- ☐ müqavilədən əvvəl və ondan sonra verilmiş, endirimlərin kəmiyyətləri,

144 Sövdələşmə şərtlərinə aid deyil:

- ☐ qiymət hesablanması
- ☒ sənaye nümunələri
- ☐ kredit və hesablaşmaların şərtləri,
- ☐ müqavilədən əvvəl və ondan sonra verilmiş, endirimlərin kəmiyyətləri

145 Kommersiya sirrini təşkil edən məlumatların analizinə aiddir:

- ☐ toplanma və saxlanma yerinin müəyyən edilməsi;
- ☒ hamısı
- ☐ kommersiya sirrinin müdafiəsini təmin edən müxtəlif texnologiya-lardan istifadənin xərc və gəlir nisbətini müəyyən etmək;
- ☐ bu kanalların bağlanması üzrə imkanların qiymətləndirilməsi;

146 Firmanın təhlükəsizliyinin müdafiəsinin təminatı üzrə alətlərdən biri nədir?

- ☐ Hamısı
- ☒ onun bazasında şəxsi təhlükəsizlik xidmətinin yaradılması ola bilər.
- ☐ Mikro səviyyədə təhlükəsizlik müqaviləsinin bağlanmasıdır
- ☐ Makro səviyyədə təhlükəsizlik müqaviləsinin bağlanmasıdır.

147 Özünə hörmət edən və pulu saymağı bacaran qərb biznesmenləri gəlirin neçə faizə qədərini şəxsi təhlükəsizlik sisteminin saxlamasına xərcləyirlər?

- ☐ 15%-ə qədərini
- ☒ 25 %-ə qədərini
- ☐ 5%-ə qədərini
- ☐ 10%-ə qədərini

148 Təhlükəsizlik xidmətinin məqsədlərinin, struktur və funksiyalarının bilavasitə öyrənməsinə keçməzdən əvvəl nəyi bilmək lazımdır?

- ☐ hamısı
- ☒ müəssisədə müdafiəsinə ehtiyac duyulan obyektlərin siyahısını müəyyən etmək lazımdır
- ☐ mühafizəçilərin sayını müəyyənləşdirmək lazımdır
- ☐ mühafizəçilərin bacarığını yoxlamaq lazımdır

149 Birinci növbədə müəssisədə müdafiəsinə ehtiyac duyulan obyektlərin siyahısına aid deyildir:

- ☐ maddi dəyərlər (yükər
- ☒ qorunan əraziyə qeyri-qanuni girmiş (girməyə çalışan) şəxslərin vaxtında aşkar edilməsi və tutulması;
- ☐ müəssisənin ərazisi;
- ☐ məxfi informasiyanın (sənədlər, məmulatlar) daşıyıcıları

150 Birinci növbədə müəssisədə müdafiəsinə ehtiyac duyulan obyektlərin siyahısına aiddir:

- ☐ məxfi informasiyanın (sənədlər, məmulatlar) daşıyıcıları;
- ☒ hamısı
- ☐ müəssisənin ərazisi
- ☐ müəssisənin ərazisində yerləşdirilmiş obyektlər

151 Mühafizə sisteminə aiddir:

- ☐ mühafizənin texniki vasitələri
- ☒ hamısı
- ☐ obyektlərin mühafizəsi metodları
- ☐ mühafizə məsələlərini yerinə yetirən şəxsi heyətin və istifadə edilən texniki vasitələrin yerləşdirilmə yerləri;

152 Müəssisələrin mühafizəsi zamanı istifadə edilən mühafizənin texniki vasitələri neçə qrupa bölünür?

- ☐ yanğın və mühafizə siqnalizasiyası,
- ☒ post korrespondensiyasını yoxlayan aparat,
- ☐ mühafizə işıqlandırması,
- ☐ mühafizə televiziyası,

153 Müəssisənin təhlükəsizlik xidmətinin təşkilati strukturuna aid deyildir:

- ☐ informasiyanın qorunması şöbəsi
- ☒ daxili fəaliyyətin təhlükəsizliyi qrupu
- ☐ xarici fəaliyyətin təhlükəsizliyi qrupu.
- ☐ mühəndis-texniki qrupu;

154 Təhlükəsizlik xidmətinin sərbəst struktur bölməsi hansıdır?

- ☐ xarici fəaliyyətin təhlükəsizliyi qrupu.
- ☒ Rejim və mühafizə şöbəsi
- ☐ hamısı
- ☐ daxili fəaliyyətin təhlükəsizliyi qrupu

155 Təhlükəsizlik xidmətinin rəisinin vəzifələrinə aid deyildir:

- ☐ dövlət və kommersiya sirri təşkil edən məlumatların siyahısının təyini;
- ☒ aprobasiyadan keçirilmiş məxfi yerlərin mühafizəsinin təşkili;
- ☐ buraxılış rejiminin təşkili və saxlanılması, əməkdaşların və ziyarətçilərin müxtəlif giriş zonalarına keçidinin təşkili;

- ☐ rəhbərlərin və aparıcı əməkdaşların şəxsi mühafizəsinin təşkili, yükləri və sənədləri nəql etmənin təhlükəsizliyin təmin olunması;

156 Təhlükəsizlik xidmətinin rəisinin vəzifələrinə aiddir:

- ☐ kommersiya sirri təşkil edən məlumatlara icazəsiz girişin qarşısının alınması sisteminin işlənilib hazırlaması, müvafiq təlimatların işlənilib hazırlaması;
- ☒ hamısı
- ☐ obyektin daxilində və ətrafında vəziyyətin müşahidəsi
- ☐ dövlət və kommersiya sirri təşkil edən məlumatların siyahısının təyini

157 Funksional təyinatına görə mühəndis-texniki müdafiə vasitələrinə aiddir:

- ☐ aparat müdafiə vasitələri
- ☒ hamısı
- ☐ müdafiənin kriptografik vasitələri
- ☐ müdafiənin proqram vasitələri

158 Fiziki müdafiə vasitələridir:

- ☐ informasiyaların təhlükəsizliyini müxtəlif qeyri-qanuni təsirlərdən qoruyan mühəndis vasitələri
- ☒ hamısı
- ☐ heyətin, material və maliyyə vəsaitlərini,
- ☐ tikililər

159 Reqlamentləşdirmə nədir:

- ☐ Müdafiə obyektinin tərkib hissələrini bir-birindən ayıraraq, tək-tək qorumaq
- ☒ Bu zaman bütün müdafiə qərarları qəbul edil-miş qanunlara ciddi şəkildə tabe edilməli və normativ bazaya daxil edilməlidir.
- ☐ Bu yolla müdafiə obyektlərinin mövcudluğu faktını və yaxud onun müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsini gizli saxlamaq;
- ☐ Obyektin fəaliyyətinin həqiqi vəziyyətini gizli saxlamaq;

160 Məxfilik nədir:

- ☐ Müdafiə obyektini haqqında həqiqətə çox oxşar, lakin əslində yalnız məlumat vermək;
- ☒ Bu yolla müdafiə obyektlərinin mövcudluğu faktını və yaxud onun müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsini gizli saxlamaq;
- ☐ Obyektin fəaliyyətinin həqiqi vəziyyətini gizli saxlamaq;
- ☐ Müdafiə obyektinin tərkib hissələrini bir-birindən ayıraraq, tək-tək qorumaq;

161 Markirovka nədir:

- ☐ Bu yolla müdafiə obyektlərinin mövcudluğu faktını və yaxud onun müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsini gizli saxlamaq;
- ☒ Obyektin fəaliyyətinin həqiqi vəziyyətini gizli saxlamaq;
- ☐ Müdafiə obyekti haqqında həqiqətə çox oxşar, lakin əslində yalnız məlumat vermək;
- ☐ Müdafiə obyektinin tərkib hissələrini bir-birindən ayırıb, tək-tək qorumaq;

162 Çəşdirici məlumatlandırma nədir.

- ☐ Obyektin fəaliyyətinin həqiqi vəziyyətini gizli saxlamaq;
- ☒ Müdafiə obyekti haqqında həqiqətə çox oxşar, lakin əslində yalnız məlumat vermək;
- ☐ Bu zaman bütün müdafiə qərarları qəbul edil-miş qanunlara ciddi şəkildə tabe edilməli və normativ bazaya daxil edilməlidir.
- ☐ Bu yolla müdafiə obyektlərinin mövcudluğu faktını və yaxud onun müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsini gizli saxlamaq;

163 Parçalamaq nədir:

- ☐ Bu yolla müdafiə obyektlərinin mövcudluğu faktını və yaxud onun müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsini gizli saxlamaq;
- ☒ Müdafiə obyektinin tərkib hissələrini bir-birindən ayırıb, tək-tək qorumaq;
- ☐ Müdafiə obyekti haqqında həqiqətə çox oxşar, lakin əslində yalnız məlumat vermək;
- ☐ Obyektin fəaliyyətinin həqiqi vəziyyətini gizli saxlamaq;

164 Təhlükəsizlik sisteminin məqsədlərinə aiddir:

- ☐ kommersiya müəssisəsinin hüquqlarının, onun struktur bölmələrinin və əməkdaşlarının qorunması;
- ☒ hamısı
- ☐ xidmətlərin keyfiyyətinin və onun müştərilərinin təhlükəsizliyinin təmin edilməsi hesabına imicin və mənfəətin yüksəldilməsi
- ☐ maliyyə, material və informasiya resurslarının saxlanması və effektiv istifadə olunması;

165 Təhlükəsizlik sisteminin vəzifələrinə aiddir:

- ☐ informasiyanın məhdud giriş kateqoriyasına (xidməti və kommersiya sirləri, icazəsiz istifadədən müdafiə olunmalı olan başqa məxfi informasiyaya), başqa resursların işə - zəifliyin (təhlükəliliyin) müxtəlif səviyyələrinə və saxlanılmalı olan ehtiyatlara aid edilməsi;
- ☒ hamısı
- ☐ resurslara qarşı qəsdlərin və heyətə qarşı təhlükələrin hüquqi, təşkilati və mühəndis-texniki tədbirlər və təhlükəsizliyin təmin edilməsi vasitələri əsasında effektiv şəkildə aradan qaldırılması;
- ☐ təhlükəsizliyə qarşı qəsdlərin və müəssisənin fəaliyyət göstərməsinə qarşı mənfi tendensiyaaların təsirinə operativ olaraq reaksiya verən mexanizm və şəraitin yaradılması;

166 Müdafiə obyektlərinə aiddir:

- ☐ xidməti və kommersiya sirrini təşkil edən məhdud girişli informasiya resursları, həmçinin kağız, maqnit, optik əsasda olan başqa məxfi informasiya, informasiya massivləri və verilənlər bazaları, proqram təminatları, müxtəlif xarakterli informativ fiziki sahələr;
- ☒ hamısı
- ☐ maliyyə vəsaitləri, valyuta, qiymətliləri;
- ☐ maddi vəsaitlər (binalar, tikililər, anbarlar, texniki avadanlıqlar, nəqliyyat və başqa vasitələr);

167 Ümumi planda şəxsi əmin-amanlığına qarşı təhlükələrə aiddir:

- ☐ zor, təhqir və işgəncə ilə müşayiət olunan qətl;
- ☒ hamısı
- ☐ pul vəsaitlərinə, qiymətlilərə və sənədlərə yiyələnmək məqsədilə qarətlər;
- ☐ psixoloji terror, hədələmə, qorxutma, şantaj, zorakılıq;

168 İnformasiya ehtiyatlarına qarşı təhlükələr aşağıdakı formalarda həyata keçirilə bilər:

- ☐ xidməti otaqlarda, şəxsi və xidməti avtonəqliyyatlarda, mənzillərdə və bağ evlərində (daçalarda) gedən məxfi danışığın dinlənilməsi;
- ☒ hamısı
- ☐ informasiya ilə ehtiyatsız davranaraq firma ilə xarici və ya milli firmalar arasında danışığlar prosesində informasiyanın yayılması;
- ☐ məxfi informasiya əldə etmək imkanına malik olan kommersiya strukturlarının dövlət idarəçilik orqanlarında mövcud olan agent mənbələri vasitəsilə;

169 Arasıkəsilməz nədir:

- ☐ Müəyyən çərçivə daxilində KM-nin təhlükəsiz-liyinin təmin edilməsi prosesinin təşkilati-funksional müstəqilliyi təmin edilməlidir;
- ☒ Bu tələb ondan irəli gəlir ki, bədəməllər imkan axtarırlar ki, müdafiədən yan keçsinlər və öz qanunsuz məqsədlərinə nail olsunlar;
- ☐ Bütünlükdə hər bir şey yox, konkret məqsəd üzrə yalnız müdafiə olunmalı olan şey müdafiə olunur;
- ☐ O obyektlər müdafiə olunurlar ki, onlara təhlükəyə məruz qalması KM-nə zərər vura bilər

170 Planlı.

- ☐ Müəyyən çərçivə daxilində KM-nin təhlükəsiz-liyinin təmin edilməsi prosesinin təşkilati-funksional müstəqilliyi təmin edilməlidir;
- ☒ Planlaşdırma müəssisənin müdafiəsinin təmin edilməsi üzrə onun strukturunun bütün komponentləri ilə müfəssəl fəaliyyət planlarının işlənilib hazırlanması yolu ilə həyata keçirilir;
- ☐ Bütünlükdə hər bir şey yox, konkret məqsəd üzrə yalnız müdafiə olunmalı olan şey müdafiə olunur;
- ☐ O obyektlər müdafiə olunurlar ki, onlara təhlükəyə məruz qalması KM-nə zərər vura bilər;

171 Mərkəzləşdirilmiş.

- ☐ Bu tələb ondan irəli gəlir ki, bədəməllər imkan axtarırlar ki, müdafiədən yan keçsinlər və öz qanunsuz məqsədlərinə nail olsunlar;

- ☒ Müəyyən çərçivə daxilində KM-nin təhlükəsiz-liyinin təmin edilməsi prosesinin təşkilati-funksional müstəqilliyi təmin edilməlidir;
- ☐ Bütünlükdə hər bir şey yox, konkret məqsəd üzrə yalnız müdafiə olunmalı olan şey müdafiə olunur;
- ☐ O obyektlər müdafiə olunurlar ki, onlara təhlükəyə məruz qalması KM-nə zərər vura bilər;

172 Məqsədyönlü.

- ☐ Bu tələb ondan irəli gəlir ki, bədəməllər imkan axtarırlar ki, müdafiədən yan keçsinlər və öz qanunsuz məqsədlərinə nail olsunlar;
- ☒ Bütünlükdə hər bir şey yox, konkret məqsəd üzrə yalnız müdafiə olunmalı olan şey müdafiə olunur;
- ☐ O obyektlər müdafiə olunurlar ki, onlara təhlükəyə məruz qalması KM-nə zərər vura bilər;
- ☐ Müəyyən çərçivə daxilində KM-nin təhlükəsiz-liyinin təmin edilməsi prosesinin təşkilati-funksional müstəqilliyi təmin edilməlidir;

173 Konkret nədir.

- ☐ Bütünlükdə hər bir şey yox, konkret məqsəd üzrə yalnız müdafiə olunmalı olan şey müdafiə olunur;
- ☒ O obyektlər müdafiə olunurlar ki, onlara təhlükəyə məruz qalması KM-nə zərər vura bilər;
- ☐ Bu tələb ondan irəli gəlir ki, bədəməllər imkan axtarırlar ki, müdafiədən yan keçsinlər və öz qanunsuz məqsədlərinə nail olsunlar;
- ☐ Müəyyən çərçivə daxilində KM-nin təhlükəsiz-liyinin təmin edilməsi prosesinin təşkilati-funksional müstəqilliyi təmin edilməlidir;

174 etibarlı nədir.

- ☐ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;
- ☒ Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkcə yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;
- ☐ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;
- ☐ O nəzərdə tutulur ki, müdafiə tədbirlərinin reallaşdırılması, informasiyanın müdafiə edilməsi xidməti və s. kimi müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir;

175 universal nədir :

- ☐ Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkcə yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;
- ☒ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;
- ☐ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;
- ☐ O nəzərdə tutulur ki, müdafiə tədbirlərinin reallaşdırılması, informasiyanın müdafiə edilməsi xidməti və s. kimi müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir;

176 kompleks nədir.

- ☐ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;
- ☒ Müdafiənin kompleks xarakteri ondan irəli gəlir ki, o özündə hər biri öz növbəsində biri-birinə qarşılıqlı sürətdə xidmət göstərən tərəflərə, xüsusiyyətlərə və tendensiyalara malik olan və özündə qırılmaz surətdə qarşılıqlı əlaqədar və qarşılıqlı asılı olan prosesləri birləşdirən mürəkkəb sistemi daxil edən özünəməxsus hadisəni əks etdirir.
- ☐ O nəzərdə tutulur ki, müdafiə tədbirlərinin reallaşdırılması, informasiyanın müdafiə edilməsi xidməti və s. kimi müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir;
- ☐ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;

177 hüquqi təminat nədir.

- ☐ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;
- ☒ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;
- ☐ O nəzərdə tutulur ki, müdafiə tədbirlərinin reallaşdırılması, informasiyanın müdafiə edilməsi xidməti və s. kimi müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir;
- ☐ Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkcə yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;

178 Təşkilati təminat nədir:

- ☐ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;
- ☒ O nəzərdə tutulur ki, müdafiə tədbirlərinin reallaşdırılması, informasiyanın müdafiə edilməsi xidməti və s. kimi müəyyən struktur vahidləri tərəfindən həyata keçirilir;
- ☐ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;
- ☐ Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkcə yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;

179 texniki təminat nədir:

- ☐ Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkcə yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;
- ☒ Müdafiə tədbirlərinin reallaşdırılmasını təmin edən müxtəlif təyinatlı texniki vasitələrdən geniş istifadə edilməsi nəzərdə tutulur. O cümlədən, şəxsi təhlükəsizlik vasitələri, texniki mühafizə vasitələri və başqaları;
- ☐ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;
- ☐ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;

180 proqram təminat nədir:

- ☐ Müdafiə metodları, vasitələri və formaları bütün nüfuz etmə yollarını və informasiyanın mümkün sızma kanallarının üzərini etibarlı şəkildə örtməlidir. Eyni zamanda etibarlılıq təkcə yolların bağlanması yox, həm də təhlükəsizlik vasitə və tədbirlərinin artırılmasını nəzərdə tutur;
- ☒ EHM-ları üçün müəssisənin təhlükəsizliyi üzrə təhlükələrin mövcud olması və onların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, uçot, statistik və hesablama proqramları nəzərdə tutulur;
- ☐ Buraya onun statusunu, vəziyyətini, təlimatlarını, rəhbərliyini müəyyən edən normativ sənədlər daxildir və bu sənədlərin tələbləri müəssisələrin fəaliyyəti üçün zəruridir;
- ☐ Hesab edilir ki, təhlükəsizlik tədbirləri təhlükə yollarının qarşısını onların mümkün təsir yerindən asılı olmayaraq almalıdır;

181 Təhlükəsizlik xidmətinin başlıca vəzifəsidir:

- ☐ kommersiya sirrinin hüquqi, təşkilati və mühəndis-texniki (fiziki, aparat, proqram və riyazi) mühafizəsi üzrə işlərin təşkil edilməsi;
- ☒ hamısı
- ☐ kommersiya sirrini təşkil edən məlumat və işlərə əsaslandırılmamış girişin və onlardan istifadə edilməsinin qarşısının alınması;
- ☐ kommersiya sirri olan məlumatların icazəsiz əldə edilməsini aradan qaldıran xüsusi kargüzarlıq işinin təşkil edilməsi;

182 Təhlükəsizlik xidməti öz fəaliyyətində nələrə istinad edir:

- ☐ kommersiya sirrinin qorunması üzrə təlimata;
- ☒ hamısı
- ☐ rəhbərlər, mütəxəssislər və texniki heyət üçün məxfi informasiya ilə iş üzrə təlimata;
- ☐ kommersiya sirrini təşkil edən məlumatlar siyahısına;

183 Təhlükəsizlik xidmətinin ümumi funksiyaları:

- ☐ bina və otaqlarda buraxılış və obyekt daxili rejimləri, mühafizə xidmətinin aparılması qaydasını təşkil və təmin edir, əməkdaşlar, qonşular, partnyor və ziyarətçilərin rejim tələblərinə riayət etmələrinə nəzarət edir;
- ☒ hamısı
- ☐ başqa bölmələrlə birgə özündə kommersiya sirri təşkil edən məlumatları əks etdirən sənədlərlə işin təmin edilməsi üzrə tədbirləri işləyib hazırlayır və həyata keçirir, bütün iş növləri zamanı kommersiya sirrinin qorunması üzrə təlimatların yerinə yetirilməsini təşkil edir və bunun üzərində nəzarəti həyata keçirir;
- ☐ kommersiya sirrinin qorunması üzrə münasibətlərin hüquqi və təşkilati cəhətdən tənzimlənməsi üzrə işlərə rəhbərlik edir;

184 Təhlükəsizlik xidməti təşkilati cəhətdən aşağıdakı struktur vahidlərin-dən ibarətdir:

- ☐ məxfi sənədlərin və üzərində «Kommersiya sirri» qıfı olan sənədlərin işlənməsi sektorunun tərkibində olan xüsusi bölmədən;
- ☒ hamısı
- ☐ əks kəşfiyyat və informasiya-analitik fəaliyyət qrupundan.
- ☐ mühəndis-texniki qrupdan;

185 Mühafizə sektoru:

- ☐ avadanlıq və əmlakın mühafizəsi;
- ☒ hamısı
- ☐ daşımaların mühafizəsi.
- ☐ əməkdaşların və tədbirlərin mühafizəsi;

186 Rejim sektoru:

- ☐ giriş rejiminin təmin edilməsi;
- ☒ hamısı
- ☐ rejimin pozulması hallarının tədqiq edilməsi.
- ☐ ziyarətçilərə və nəqliyyata nəzarət;

187 Texniki mühafizə sektoru:

- ☐ texnika vasitəsilə informasiyaya icazəsiz giriş cəhdləri üzərində nəzarət
- ☒ hamısı
- ☐ firmanın yanğın əleyhinə vasitələrlə təchiz edilməsi.
- ☐ firmanın siqnalizasiya və rabitə vasitələri ilə təchiz edilməsi;

188 Operativ iş sektoru:

- ☐ firmanın sirlərinə nüfuz etmə, hər hansı düşmənçilik aktlarının həyata keçirilməsi cəhdlərinin uçot və təhlili;
- ☒ hamısı
- ☐ «basqınlara» qarşı əks təsir tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi.
- ☐ firmanın fəaliyyətinin «zəif» yerlərin aşkar edilməsi;

189 Biznesin təhlükəsizliyi üzrə mütəxəssislər aşağıdakı sahələrdə biliklərə malik olmalıdırlar:

- ☐ kəşfiyyat və əks-kəşfiyyat metodları;
- ☒ hamısı
- ☐ sosial psixologiya və şəxsiyyət psixologiyası;
- ☐ operativ iş;

190 Savadlı (səriştəli) mütəxəssis aşağıdakıları etməyə borcludur:

- ☐ məxfi informasiyanın, o cümlədən kompyuter yaddaşında saxlanılan informasiyanın mühafizəsini həyata keçirməli;
- ☒ hamısı
- ☐ rəqiblər tərəfindən anaoloji tədbirlərin aparılmasına qarşı əks təsir göstərməli;

- ☐ gizli texniki müşahidə və dinləmə vasitələrini tətbiq etməyi bacarmalı;

191 Savadlı (səriştəli) mütəxəssis aşağıdakıları etməyə borcludur:

- ☐ firmada qanun pozuntularının profilaktikası ilə məşğul olmalı;
☒ hamısı
☐ firmanın əməkdaşlarının etibarlılıqlarının yoxlanılmasını (o cümlədən, gizli surətdə) təşkil etməli;
☐ daxili oğurluq, fırıldaq, sabotaj və maliyyə cinayətkarlığı hallarının aşkar edilməsi üzrə təhqiqat aparılmalı;

192 Təhlükəsizlik xidməti kimə tabe olur:

- ☐ təsərrüfat işləri üzrə mütəxəssisə
☒ Firma rəhbərliyinə
☐ maliyyə bölməsinə
☐ əməyin mühafizəsi bölməsinə

193 Təhlükəsizlik xidmətinin struktur vahidləri:

- ☐ məxfi sənədlərin və üzərində «Kommersiya sirri» qıfı olan sənədlərin işlənməsi sektorunun tərkibində olan xüsusi bölmə;
☒ hamısı
☐ əks kəşfiyyat və informasiya-analitik fəaliyyət qrupu
☐ mühəndis-texniki qrupu;

194 Təhlükəsizlik xidmətinin struktur vahidlərinə aid deyil:

- ☐ rejim və mühafizə sektorunda rejim və mühafizə bölmələri;
☒ exitpol
☐ əks kəşfiyyat və informasiya-analitik fəaliyyət qrupu
☐ mühəndis-texniki qrupu;

195 Firmanın təhlükəsizlik xidmətinin strukturu nə ilə müəyyən olunur:

- ☐ informasiyanın məxfiliyi səviyyəsi
☒ hamısı
☐ real maliyyə imkanları,
☐ kommersiya fəaliyyətinin miqyası

196 Firmanın təhlükəsizlik xidmətinin sayı və tərkibi nə ilə müəyyən olunur:

- ☐ real maliyyə imkanları,
- ☒ hamısı
- ☐ informasiyanın məxfiliyi səviyyəsi
- ☐ kommersiya fəaliyyətinin miqyası,

197 Firmanın təhlükəsizlik xidməti neçə sektordan ibarət olmalıdır:

- ☐ 1.0
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 2.0

198 Firmanın təhlükəsizlik sektoruna aiddir:

- ☐ rejim sektoru,
- ☒ hamısı
- ☐ operativ sektor
- ☐ texniki mühafizə sektoru

199 Firmanın təhlükəsizlik sektoruna aid deyil:

- ☐ rejim sektoru,
- ☒ əməyin təşkili
- ☐ operativ sektor
- ☐ texniki mühafizə sektoru

200 Mühafizə sektoruna aiddir:

- ☐ avadanlıq və əmlakın mühafizəsi;
- ☒ hamısı
- ☐ əməkdaşların və tədbirlərin mühafizəsi;
- ☐ daşımaların mühafizəsi.

201 Mühafizə sektoruna aid deyil:

- ☐ avadanlıq və əmlakın mühafizəsi;
- ☒ sənədlərin məxfiliyinin təmin edilməsi;
- ☐ daşımaların mühafizəsi.

- ☐ əməkdaşların və tədbirlərin mühafizəsi;

202 Rejim sektoru:

- ☐ giriş rejiminin təmin edilməsi
- ☒ hamısı
- ☐ rejimin pozulması hallarının tədqiq edilməsi
- ☐ ziyarətçilərə və nəqliyyata nəzarət;

203 Rejim sektoruna aid deyil:

- ☐ giriş rejiminin təmin edilməsi;
- ☒ əməkdaşların və tədbirlərin mühafizəsi;
- ☐ rejimin pozulması hallarının tədqiq edilməsi.
- ☐ ziyarətçilərə və nəqliyyata nəzarət;

204 Texniki mühafizə sektoruna aiddir:

- ☐ texnika vasitəsilə informasiyaya icazəsiz giriş cəhdləri üzərində nəzarət;
- ☒ hamısı
- ☐ firmanın yanğın əleyhinə vasitələrlə təchiz edilməsi
- ☐ firmanın siqnalizasiya və rabitə vasitələri ilə təchiz edilməsi;

205 Texniki mühafizə sektoruna aid deyil:

- ☐ texnika vasitəsilə informasiyaya icazəsiz giriş cəhdləri üzərində nəzarət;
- ☒ daşımaların mühafizəsi.
- ☐ firmanın yanğın əleyhinə vasitələrlə təchiz edilməsi.
- ☐ firmanın siqnalizasiya və rabitə vasitələri ilə təchiz edilməsi;

206 Operativ iş sektoruna aiddir:

- ☐ firmanın sirlərinə nüfuz etmə, hər hansı düşmənçilik aktlarının həyata keçirilməsi cəhdlərinin uçot və təhlili;
- ☒ hamısı
- ☐ «basqınlara» qarşı əks təsir tədbirlərinin işlənilib hazırlanması və həyata keçirilməsi.
- ☐ firmanın fəaliyyətinin «zəif» yerlərin aşkar edilməsi;

207 Operativ iş sektoruna aid deyil:

- ☐ firmanın sirlərinə nüfuz etmə, hər hansı düşmənçilik aktlarının həyata keçirilməsi cəhdlərinin uçot və təhlili;
- ☒ ziyarətçilərə və nəqliyyata nəzarət
- ☐ «basqınlara» qarşı əks təsir tədbirlərinin işlənilib hazırlanması və həyata keçirilməsi.
- ☐ firmanın fəaliyyətinin «zəif» yerlərin aşkar edilməsi;

208 Təhlükəsizlik üzrə mütəxəssisin malik olduğu biliklər:

- ☐ kəşfiyyat və əks-kəşfiyyat metodları;
- ☒ hamısı
- ☐ sosial psixologiya və şəxsiyyət psixologiyası;
- ☐ operativ iş;

209 Kommersiya informasiyası nədir?

- ☐ xidmət mallarının satışını təşkil edir
- ☒ müxtəlif mallar və xidmətlər bazarında yaranmış vəziyyət haqqında məlumatları təşkil edir.
- ☐ müxtəlif malların satışını təşkil edir
- ☐ sənaye mallarının satışını təşkil edir

210 Kommersiya informasiyasının təyinatı nədir?

- ☐ sənaye mallarının satışını təşkil edir
- ☒ kommersiya firmalarına kommersiya fəaliyyətlərini təhlil etməyə, onu planlaşdırmağa və bu fəaliyyətin nəticələri üzərində nəzarəti həyata keçirməyə imkan verməkdən ibarətdir.
- ☐ müxtəlif mallar və xidmətlər bazarında yaranmış vəziyyət haqqında məlumatları təşkil edir.
- ☐ müxtəlif malların satışını təşkil edir

211 Əgər kommersiya informasiyasından istifadə zamanı gəlirin artımı onun almasına çəkilən xərclərin artımını ötcəksə, onda nəyin keçirilməsi məqsədəuyğundur?

- ☐ hamısı
- ☒ logistikanın
- ☐ marketing tədqiqatlarının
- ☐ satışın planlaşdırılmasının

212 Kommersiya informasiyasının ən əhəmiyyətli mənbəyi nədir?

- ☐ əmtəə dövriyyəsinin həcmələri

- ☒ hamısı
- ☐ daxili materiallar
- ☐ ticarət formasının sənədləri

213 Kommersiya fəaliyyəti nə ilə sıx qarşılıqlı əlaqəlidir?

- ☐ əmtəə dövriyyəsinin həcmələri ilə
- ☒ müxtəlif informasiya axınlarının alması, yığılması, saxlanması, emalı və istifadəsi ilə
- ☐ daxili materiallar ilə
- ☐ mal ehtiyatları ilə

214 Kommersiya informasiyasının dəyərinin təyini zamanı hansı meyarlara əsaslanmaq lazımdır?1) faydalılığına görə2) vaxtlı vaxtında olmasına görə3) daxil olmuş məlumatların etibarlılığına görə4) vasitəçilərin iştirakına görə

- ☐ 4.0
- ☒ 1,2, 3
- ☐ 1.2
- ☐ 4.3

215 İnformasiyanın faydalılığı nədən ibarətdir?

- ☐ istehsalın artmasından
- ☒ o subyektə operativ qərarın qəbulu və səmərəli nəticənin alınması üçün əlverişli şərait yaradır
- ☐ satışın artmasından
- ☐ gəlirlərin artmasından

216 Kommersiya fəaliyyətinin daxili və xarici iqtisadi sferalarına aid deyildir:

- ☐ vasitəçilik
- ☒ maliyyə
- ☐ kommersiya
- ☐ investisiya

217 Dövlət rejim müəssisələrinin (idarələr) informasiyası, əhəmiyyətin (dəyərlər) dərəcəsiindən asılı olaraq, təşkil edən məlumatlara aid deyildir:

- ☐ dövlət sirri;
- ☒ proteksionizm əməliyyatı;
- ☐ xidməti sirr;

☐ hərbi sirr;

218 Dövlət sirlərinin təhlükəsizliyi nə ilə təmin olunur?1) rejim tədbirləri ilə 2) qanununun cinayət normaları ilə 3) məhkəmə ilə 4) davranış qaydaları ilə

☐ 2.3

☒ 1.2

☐ 1.4

☐ 3.4

219 Praktikada "kommersiya sirri" termini ilə yanaşı hansı terminlər istifadə olunur?

☐ istehsal sirləri

☒ hamısı

☐ məxfi informasiya

☐ nou-hau

220 Kommersiya sirrinə aidedilmiş məlumatların əlamətlərinə aid deyildir:

☐ cəmiyyətin maraqlarına zərər verməmək;

☒ girişdə müəssisənin rəhbəri tərəfindən qanuni əsaslarla təyin olunmuş məhdudiyyətlərə malik olmamaq;

☐ dövlət sirri olmamaq;

☐ müəssisənin istehsal fəaliyyətinə aid olmaq;

221 Kommersiya sirrinə aiddir:

☐ texnoloji üsullar və avadanlıq;

☒ bütün variantlar

☐ idarəetmənin perspektivli metodları;

☐ əvvəllər məlum olan texnologiyalar və proseslərin modifikasiyaları;

222 Kommersiya sirrinə aid deyildir:

☐ partnyorlarla istehsal, kommersiya və maliyyə-kredit münasibətləri;

☒ müəssisənin (firmanın) reputasiyasına zərər vurmamaq üçün istifadə edilə bilən məlumatlar;

☐ alqı-satqı məsələləri üzrə danışıqların aparılması faktları;

☐ müəssisənin istehsalları genişlənmək üzrə planları;

223 "Nou-hau" tipli informasiya aiddeyildir:

- ☐ kommersiya sirri kateqoriyasına aid edilmiş olmalıdır
- ☒ Onun malik olduğu məlumatları isə ondan geri götürmək mümkündür
- ☐ çünki əməkdaşın işdən çıxaraq rəqabət aparan bu və ya digər firmada işə düzəlmək təhlükəsi həmişə mövcuddur
- ☐ Onu öz personalından da qorumaq lazımdır

224 Xarici firmalar öz kommersiya sirrinin mühafizəsinə çəkdiyi xərclər bütün istehsal prosesi xərclərinin neçə faizini təşkil edir?

- ☐ 25-35%-ni
- ☒ 10-15%-ni
- ☐ 5-10%-ni
- ☐ 40-50%-ni

225 kommersiya sirrinin mühafizəsi üzrə plan hazırlamamışdan öncə nələri müəyyən etmək lazımdır?

- ☐ o kimdə maraq oyada bilər;
- ☒ hamısı
- ☐ onların müdafiəsi nəyə başa gələcək.
- ☐ bu sirlərin "həyatının müddəti" nə qədərdir;

226 Aşağıdakı sualları cavablandırdıqdan sonra hansı iş görülməlidir?

- ☐ hamısı
- ☒ kommersiya sirrinin mühafizəsi üzrə plan hazırlamaq lazımdır
- ☐ mühafizəçiləri tapmaq lazımdır
- ☐ kommersiya sirrinin mühafizəsi üzrə, təhlükənin zərərsizləşdirilməsi şöbəsi yaradılmalıdır

227 Kommersiya sirrinin mühafizəsi üzrə hazırlanmış plan neçə bölmədən ibarətdir?

- ☐ 3.0
- ☒ 2.0
- ☐ 1.0
- ☐ 4.0

228 Məxfi informasiyanın oğurluğunun qarşısının alınması, məxfi informasiyanın itkisinin qarşısının alınması üçün tələb olunacaqlara aiddeyildir:

- ☐ hansı kommersiya informasiyasının firma sirri olduğunu müəyyən etmək;

- ☒ mütəxəssislərdən bu kanalların açılması üçün konsultasiya almaq;
- ☐ informasiya itkisinin potensial kanallarını aşkar etmək;
- ☐ onun yığılma yerlərini təyin etmək;

229 Məxfi informasiyanın oğurluğunun qarşısının alınması, məxfi informasiyanın itkisinin qarşısının alınması üçün tələb olunacaqlara aiddir:

- ☐ sahələrdə işlərin durumunun yoxlaması üçün qrafik tərtib etmək
- ☒ hamısı
- ☐ mütəxəssislərdən bu kanalların bağlanması üçün konsultasiya almaq;
- ☐ informasiya itkisinin potensial kanallarını aşkar etmək

230 Kommersiya sirri məzmunlu sənədlərlə iş vaxtı müəyyən qaydalara riayət olunacaqlara aid deyildir:

- ☐ firmanın kommersiya sirrinin saxlanması haqqında qulluqçuların yazılı öhdəliklər qəbul etməsinə nəzarət;
- ☒ məxfi sənədlərə personalın girişinə ciddi nəzarəti (kollektiv və ya təhlükəsizlik xidməti vasitəsilə);
- ☐ məxfi sənədlərlə iş üzrə təlimatın (yaddaş kitabçaları) işlənilib hazırlanması,
- ☐ məxfi kargüzarlığa nəzarət üzrə məsuliyyətli şəxslərin təyin edilməsi və onlara müvafiq səlahiyyətlərin verilməsi ;

231 Kommersiya sirli sənədlərin qorunulmasına aid deyildir:

- ☐ Kənar şəxslərin sənədlərə daxil olmasına icazə vermək olmalıdır
- ☒ telemonitor-iyndən istifadə sənədlərin qorunmasına birbaşa kömək edir
- ☐ Sənədlərlə iş vaxtı otaqdan getmək olmaz
- ☐ İşin sonuna yaxın ən əhəmiyyətli sənədlər səyfə qoyulmalıdır

232 Zərfləri açmadan onun yapışdırılmamış küncləri vasitəsilə oxumağa nə imkan verir?

- ☐ monitor-sancaq
- ☒ telemonitor-iyne
- ☐ teleskop
- ☐ lupa

233 ANNUİTET (annuity) – nədir?

- ☐ bazarın inhisarlaşdırılmasını məhdudlaşdırmaq üçün dövlət tərəfindən həyata keçirilən qanunvericilik
- ☒ təsbit olunmuş dövr ərzində vaxtaşırı alınan ödənişlər silsiləsi
- ☐ Biznesin ayrı-ayrı aktivlərinin bazar dəyərinin cəmidir
- ☐ Təşkilatın mülkiyyətində olan, lakin onun əməliyyatlarında istifadə edilməyən aktiv

234 BİZNESİN QIYMƏTLƏNDİRİLMƏSİ – nədir?

- ☐ təcrübəsinə görə biznesi, biznesdəki payları, qiymətli kağızları qiymətləndirmək
- ☒ Biznesin dəyəri barədə rəyin işlənilib hazırlanması və ya hesablanması prosesi.
- ☐ fəaliyyət göstərən müəssisə,holding şirkəti,ticarət potensialı olan əmlak
- ☐ şirkətin bütün aktivlərinin pula görə dəyəridir

235 BORC ÖHDƏLİYİ– nədir?

- ☐ şirkətin bütün borclarının pula görə dəyəridir
- ☒ şirkətin yazılı formada borc aldığı pula görə verdiyi kağız şəklində etiraf
- ☐ valyutaların alqı-satqısı üzrə birjada həyata keçirilən əməliyyatlardır.
- ☐ şirkətin bütün aktivlərinin pula görə dəyəridir.

236 HESABLAŞMA HESABI (BANK HESABI):

- ☐ Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.
- ☒ müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.
- ☐ Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şətilə, adətən açıq keçirilən satışlar.
- ☐ Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.

237 HƏRRAC (auction):

- ☐ müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.
- ☒ Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şətilə, adətən açıq keçirilən satışlar.
- ☐ Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ
- ☐ Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.

238 HÜQUQİ ÇƏRÇİVƏ (legal framework):

- ☐ Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.
- ☒ Əmlak üzərində mülkiyyətlə bağlı olan hüquqları və maraqları, habelə dövlətin əmlaka münasibətdə hökm vermə səlahiyyətlərini müəyyənləşdirən, icrası mütləq olan qanunların külliyyəti.
- ☐ müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.
- ☐ Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şətilə, adətən açıq keçirilən satışlar.

239 XALIS AKTİVLƏR (net assets) :

- ☐ müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.
- ☒ Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.
- ☐ Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.
- ☐ Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şərtilə, adətən açıq keçirilən satışlar.

240 XALIS DÖVRIYYƏ KAPİTALI (working capital):

- ☐ müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.
- ☒ Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.
- ☐ Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.
- ☐ Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şərtilə, adətən açıq keçirilən satışlar.

241 XƏRC MODELİ (cost model):

- ☐ investisiya qoyuluşu nəticəsində ehtimal olunan zərəri; bu qəbildən olan risklərə portifel riskini, başqa sözlə qiymətli kağıza investisiya riskini və habelə yeniliklərlə əlaqədar riski göstərmək olar.
- ☒ əsas vəsaitlər obyektə aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.
- ☐ tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödə-nən illik və aylıq məbləğdir.
- ☐ investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir.

242 İCARƏ HAQQI:

- ☐ təklif edilən əmtəə kütləsilə müqayisədə tədavül sferasında pul kütləsinin həddən artıq çoxalması nəticəsində əmtəə və xidmətlərin qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq milli valyutanın məzənnəsinin aşağı düşməsidir.
- ☒ tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödə-nən illik və aylıq məbləğdir.
- ☐ əsas vəsaitlər obyektə aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.
- ☐ investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir.

243 İNFLYASIYA:

- ☐ əsas vəsaitlər obyektə aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.
- ☒ təklif edilən əmtəə kütləsilə müqayisədə tədavül sferasında pul kütləsinin həddən artıq çoxalması nəticəsində əmtəə və xidmətlərin qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq milli valyutanın məzənnəsinin aşağı düşməsidir.
- ☐ investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir.
- ☐ tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödə-nən illik və aylıq məbləğdir.

244 İNVESTİSİYA PORTFELİ

- ☐ əsas vəsaitlər obyektı aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.
- ☒ investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir.
- ☐ təklif edilən əmtəə kütləsilə müqayisədə tədavül sferasında pul kütləsinin həddən artıq çoxalması nəticəsində əmtəə və xidmətlərin qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq milli valyutanın məzənnəsinin aşağı düşməsidir.
- ☐ tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödə-nən illik və aylıq məbləğdir.

245 İNVESTİSİYA RİSKİ:

- ☐ tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödə-nən illik və aylıq məbləğdir.
- ☒ investisiya qoyuluşu nəticəsində ehtimal olunan zərəri; bu qəbildən olan risklərə portifel riskini, başqa sözlə qiymətli kağıza investisiya riskini və habelə yenilik-lərlə əlaqədar riski göstərmək olar.
- ☐ investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir
- ☐ əsas vəsaitlər obyektı aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.

246 KAPİTALTUTUMU:

- ☐ ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- ☒ əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir.
- ☐ istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırıl-ması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.
- ☐ müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir

247 KONSALTINQ

- ☐ ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- ☒ istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırıl-ması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.
- ☐ əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir
- ☐ müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir

248 KONVERSIYA:

- ☐ əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir.
- ☒ müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir

- ☐ iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- ☐ ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitordan öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir

249 KONTRAKT:

- ☐ müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir
- ☒ iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- ☐ əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir.
- ☐ ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitordan öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.

250 KREDİTOR:

- ☐ əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir.
- ☒ ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitordan öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- ☐ iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- ☐ müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir

251 Kommersiya obyektlərinin təhlükəsizliyinin kompleks sistemlərində ən mürəkkəb istiqamətlərdən biri hal-hazırda hansıdır?

- ☐ protokolların təhlükəsizliyinin təminatı;
- ☒ rəhbərlərin və müəssisələrin personalının şəxsi təhlükəsizliyinin təminatı;
- ☐ müəssisələrin təhlükəsizliyinin təminatı;
- ☐ müəssisələrin təhlükəsizliyinin təminatı;

252 Müəssisə və firmaların personalının təhlükəsizliyinin təmin olunmasının və fiziki qəsd təhdidlərindən müdafiənin neçə əsas istiqaməti var?

- ☐ 2.0
- ☒ 4.0
- ☐ 6.0
- ☐ 3.0

253 Müəssisə və firmaların personalının təhlükəsizliyinin təmin olunmasının və fiziki qəsd təhdidlərindən müdafiənin əsas istiqamətlərinə aid deyildir:

- ☐ personalın fiziki mühafizəsi bölməsini daxil etməklə müəssisədə təhlükəsizlik xidmətinin formalaşdırılması
- ☒ fiziki mühafizə bölmələrinin həftəlik səmərəli fəaliyyətinin təşkili;
- ☐ ekstremal vəziyyətlərdə müəssisənin konkret əməkdaşlarının təhlükəsizliyin təmin olunması operativ tədbirlərin keçirilməsi

- ☐ müəssisədə personala fiziki təhdidlərin qabaqlanmasının ümumi tədbirlərinin həyata keçirilməsi;

254 Müəssisədə ümumi təhlükəsizlik rejimi kimlərin iştirakı ilə dəstəklənir?

- ☐ muzzdlu keşikçilərin
☒ bütün personalın
☐ təhlükəsizlik menecerinin
☐ genel müdürün

255 Personalın həyat və sağlamlığının mühafizəsi problemlərinin həlli variantlarına aiddir:

- ☐ kameraların quraşdırılması
☒ ixtisaslaşdırılmış şəxsi mühafizə agentliklərinin əməkdaşlarının cəlb edilməsi;
☐ təhlükəsizlik kameralarına ciddi nəzarət;
☐ muzzdlu keşikçilərə yüksək əmək haqqının verilməsi;

256 Müəssisədə fiziki mühafizə neçə istiqamət üzrə həyata keçirilir?

- ☐ 1.0
☒ 2.0
☐ 3.0
☐ 4.0

257 Müəssisənin fiziki mühafizə obyektlərinə aiddeyildir:

- ☐ intellektual, maddi və maliyyə dəyərlərinin mühafizəsi;
☒ investisiya layihələrində iştirak edənlər
☐ dövriyyə vəsaitləri
☐ maliyyə sənədləri

258 Müəssisənin fiziki mühafizə subyektlərinə aiddir:

- ☐ binalar
☒ investisiya layihələrində iştirak edənlər
☐ dövriyyə vəsaitləri
☐ maliyyə sənədləri

259 Ənənəvi olaraq personalın fiziki mühafizəsi bölməsinə hansı funksiyalar həvalə edilir?

- ☐ qorunan şəxslərin mülkiyyətinə cinayətkar qəsdlərin xəbərdarlığı;
- ☒ hamısı
- ☐ buraxılış rejiminin təminatı;
- ☐ qorunan şəxslərə qarşı qeyri-qanuni təsirlərin zərərli nəticələrinin lokallaşdırması;

260 Ənənəvi olaraq personalın fiziki mühafizəsi bölməsinə hansı funksiyalar həvalə edilir?

- ☐ qorunan şəxslər haqqında informasiya itkisinə yol verilməməsi;
- ☒ hamısı
- ☐ qorunan şəxslərə qarşı qeyri-qanuni təsirlərin zərərli nəticələrinin lokallaşdırması;
- ☐ qorunan şəxslərin mülkiyyətinə cinayətkar qəsdlərin xəbərdarlığı;

261 Peşəkarların fikrincə, 40 nəfəri "açıq", qalanları isə "gizli" işləyən 200 nəfərlik bir qüvvə qorunanın bir şəxsin sui-qəsdən müdafiəsinin yalnız neçə faizini təmin edə bilər?

- ☐ 80%-i
- ☒ 90%-i
- ☐ 75%-i
- ☐ 100%-i

262 Mühafizə bölməsinin kadr təminatı və onun əməkdaşlarına qarşı tələblərə aid deyildir:

- ☐ mühafizə əməkdaşları müvafiq lisenziyalara, fəaliyyətin bu sferasında yaxşı peşəkar hazırlığa və praktik təcrübəyə malik olmalıdır
- ☒ Bir qayda olaraq, belə əməkdaşları, 500 sualdan ibarət testi özündə ehtiva edən yapon sistemi üzrə yığırırlar.
- ☐ Bu zaman intellektə, psixikaya, emosional-iradə sferasına, dürüstlüyə və ədəbə xüsusi diqqət yetirilir.
- ☐ Onlardan hansısa birinin əvəzedilməsi məcburi qaydada müəssisənin rəhbəri ilə razılaşdırılmalıdır.

263 Mühafizə əməkdaşlarından tələb olunan keyfiyyətlərə aid deyildir:

- ☐ təmas yaratmaq qabiliyyəti;
- ☒ riskə getməyə məcbur olmamaq
- ☐ qanunlara riayət etmədə məcburilik
- ☐ nəzakət və ədəb qaydalarını yaxşı bilmək

264 Mütəxəssislər hesab edirlər ki, müəssisədə istehsal sirləri haqqında əhəmiyyətli informasiyaya malik olan insanların işlədiyi və ya böyük maddi dəyərlərin cəmləşdirildiyi bütün yerlərdə nə olmalıdır.

- ☐ maqnitofon

- ☒ kabel mühafizə televiziyaşının quraşdırılması
- ☐ telefaks
- ☐ onlayn sistemi

265 Multiton rabitəyə aiddir:

- ☐ Çoxfunksiyalı qurğudur, həmçinin ondan ekstremal vəziyyətlərdə istifadə etmək olar.
- ☒ hamısı
- ☐ İstifadəçi ondan istənilən vaxt istifadə edə bilər.
- ☐ Onun üstünlüyü ondadır ki, o daim qorunan insanın üstündə olur

266 Keşikçilərin fəaliyyətinin aşağı səmərəliliyinə aiddir:

- ☐ Təhlükəyə uyğunlaşma və ya onun nəticələrinin lazımı qədər qiymətləndirməməsi;
- ☒ Qorunan şəxsin təhlükəsizliyi nöqtəyi-nəzərindən bəzi əhəmiyyətli hərəkətlərin buraxılması hesabına vaxta qənaət etməmək cəhdi.
- ☐ Şəxsi təcrübənin həddindən artıq qiymətləndirilməsi
- ☐ Öz kollektivinin qrup normalarını təqib etmək cəhdi

267 Keşikçilərin fəaliyyətinin aşağı səmərəliliyinə aiddir:

- ☐ Məsləkdaşlara - qorunan şəxsin təhlükəsizliyin təmin olunması qaydalarını pozanlara oriyentasiya
- ☒ Öz kollektivinin qrup normalarını təqib etməmək cəhdi
- ☐ Şəxsi təcrübənin həddindən artıq qiymətləndirilməsi
- ☐ Stress vəziyyətləri və öz gözlərində özünü təsdiq cəhdləri

268 Şəxsi təhlükəsizlik təminatının riayət ediləcək qaydalarına aiddir:

- ☐ avtomobildən istifadə edərkən, poçtla alınmış bağlamaları, paketləri, zərfləri açarkən xüsusi ehtiyatlılığa riayət etmə
- ☒ bütün variantlar
- ☐ şəxsi mühafizəyə daxil olan təhlükəsizlik əməkdaşlarının dəqiq seçimi və daimi tərkibinin təminatı
- ☐ qarşıdakı planlar və səfərlər haqqında telefonla danışqlarına yol verilməməsi;

269 Təhlükəsizlik xidmətinin mühafizə funksiyalarının səmərəliliyinə aiddir:

- ☐ qorunan öz mühafizəçilərindən əmin olmalıdır
- ☒ qorunan keşikçiləri qulluqçu və yükdaşıyanlarla eyniləşdirməlidir
- ☐ qorunan özü maşın sürməməlidir
- ☐ qorunan təhlükəsizlik xidmətinin tövsiyələrinə öz narazılığını nümayiş etdirməməlidir, bununla o öz şəxsi təhlükəsizliyini əlavə təhdidlərə təhrik edir;

270 Təhlükəsizlik xidməti qorunan şəxsin müxtəlif həyat şəraitlərində davranış qaydaları haqqında daim məlumatlandırılmasına aiddir:

- ☐ pərdələrlə ayrılmış qaranlıq künclərdə yerləşməyə çalışmamalıdır
- ☒ mehmanxanalarda çıxışdan uzaq nömrənin verilməməsinə xahiş etməlidir
- ☐ avtomobildə hərəkət edən zaman - avtomobili həmişə qaraja və ya qorunan dayanacağa qoymalıdır.
- ☐ piyada gəzintilər zaman - ən qısa yollardan çəkinməlidir

271 Poçt göndərilmələrdə mümkün partlayıcıların qoyulmasının xarici əlamətlərinə aiddir:

- ☐ qablaşdırmanın divarlarında qeyri-adi çıxıntılar
- ☒ çəkinin qablaşdırma üzrə bərabər paylanması
- ☐ qeyri-adi ölçülər və bağlamanın həcmi;
- ☐ qablaşdırmanın ölçüləri üçün çox böyük çəki;

272 Poçt göndərmələrdə mümkün partlayıcıların qoyulmasının xarici əlamətlərinə aiddir:

- ☐ qablaşdırmasının daxilinə bərkidilməmiş əşyanın tapılma
- ☒ qablaşdırmasında yağ ləkələrinin olmaması
- ☐ qablaşdırmadan çıxan badam qoxusu və ya başqa qeyri-adi qoxu
- ☐ qablaşdırmanın üzündə kiçik dəşiklər və ya perforasiya

273 Detonatorlara malik olan, şübhəli poçt bağlamanın zərirsizləşdirməsinə aiddir:

- ☐ səliqə ilə onu kənara qoymaq
- ☒ hamısı
- ☐ polis nümayəndəsi ilə əlaqə saxlamaq
- ☐ bütün əməkdaşlarla həmin yerdən çıxmaq

274 Ekstremal şəraitlərdə fiziki təhlükəsizliyin təminatı tədbirlərinə aiddir

- ☐ ziyarətçinin adını, atasının adını, soyadını, onun gəlməsinin məqsədini
- ☒ hamısı
- ☐ konkret olaraq onu obyektə kimin dəvət etdiyini qabaqcadan bilmək
- ☐ hansı təşkilatdan və ya müəssisədən gəldiyini

275 Partlayıcı maddələrin quraşdırılmasını aşkar edən əsas əlamətlərə aiddir:

- ☐ divarlarda, döşəmədə təmir işlərinin izi;

- ☒ divarların hamar olması
- ☐ nəzərə çarpan təzə qazılmış və ya qurumuş torpaq sahələri;
- ☐ rəngi pozulmuş sahələr;

276 Partlayıcı qurğuya oxşar əşyanı aşkar edərkən riayət olunacaqlara aid deyildir:

- ☐ insanları təhlükəli yerə buraxmamaq;
- ☒ başqa yolla təhlükəsiz yerə çəkilmək;
- ☐ vəziyyəti qiymətləndirmək
- ☐ aşkar edilmiş əşyanı və ətrafı müşahidə etməyə davam etmək,

277 Qorunan şəxsin getməyə hazırlaşdığı zaman mühafizə nümayəndəsi məcburdur:

- ☐ qorunan şəxs gedəcəyi nəqliyyat vasitəsini baxışdan keçirmək;
- ☒ hamısı
- ☐ əməliyyata daimi hazır olmaq
- ☐ qorunan şəxs gedəcəyi nəqliyyat vasitəsini baxışdan keçirmək;

278 Hamıya məlumdur ki, 90%-ə qədər partlayıcı qurğu avtomobilə nə zaman qoyulur?

- ☐ günorta
- ☒ gecə
- ☐ axşam üstü
- ☐ səhər tezdən

279 Kəşfiyyat anlayışı:

- ☐ nəyinsə tədqiqatı (müayinəsi ilə) ilə bağlı xüsusi məqsədlə aparılan fəaliyyət növü;
- ☒ hamısı
- ☐ konkret insanların, peşəkar qrupların və təşkilat vahidlərinin maraq sferasına daxil olan obyektlərin və hadisələrin öyrənilməsi üsullarının və metodlarının məcmusu.
- ☐ ayrı - ayrı insanlar və insanlar qrupları tərəfindən, onların peşəkar maraqları sferasına daxil olan hadisələr və obyektlər haqqında tələb edilən informasiyanın alınması üçün həyata keçirilən hərəkətlər;

280 Rəqabət kəşfiyyatı (competitive intelligence)

- ☐ giriş rejiminin təmin edilməsi;
- ☒ rəqiblərlə münasibətlər sisteminin qurulması, yəni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur.

- ☐ dünyada partnyorlar və rəqiblər haqqında məlumatların yığılması və təhlili başa düşülür.
- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi

281 İşgüzar kəşfiyyat:

- ☐ rəqiblərlə münasibətlər sisteminin qurulması, yəni rəqib haqqında məlumatların alınması və işlənməsi üzrə tədbirlər kompleksinin yaradılması (əmlak, maliyyə və idarə resursları, imkanlar və zəifliklər, həmçinin operativ və strateji planlar haqqında) nəzərdə tutur.
- ☒ dünyada partnyorlar və rəqiblər haqqında məlumatların yığılması və təhlili başa düşülür
- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi
- ☐ giriş rejiminin təmin edilməsi;

282 İşgüzar kəşfiyyatla nələr məşğul olur:

- ☐ reyting agentlikləri
- ☒ hamısı
- ☐ banklar,
- ☐ konsaltinq şirkətləri

283 İşgüzar kəşfiyyatla məşğul olmur:

- ☐ audit şirkətləri
- ☒ istehsal şöbəsi
- ☐ reyting agentlikləri
- ☐ konsaltinq şirkətləri

284 İşgüzar kəşfiyyat:

- ☐ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsini nəzərdə tutur
- ☒ müasir biznesin aparılmasının korporativ mədəniyyətinin tərkib hissəsidir
- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi
- ☐ giriş rejiminin təmin edilməsi

285 İşgüzar kəşfiyyatın əsas vəzifələrinə aiddir:

- ☐ potensial müştərilərin qiymətləndirilməsi;
- ☒ hamısı
- ☐ rəqiblərin öyrənilməsi
- ☐ bazar "taxçalarının" axtarışı

286 İşgüzar kəşfiyyatın əsas vəzifələrinə aid deyil:

- ☐ potensial müştərilərin qiymətləndirilməsi;
- ☒ iş analizi
- ☐ rəqiblərin öyrənilməsi;
- ☐ bazar "taxçalarının" axtarışı;

287 Kəşfiyyat tsikli neçə mərhələdən ibarətdir:

- ☐ 1.0
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 2.0

288 Kəşfiyyat tsiklinin mərhələlərinə aiddir:

- ☐ analitik materialların rəhbərliyə çatdırılması.
- ☒ hamısı
- ☐ məsələnin qoyuluşu,
- ☐ "xam" informasiyanın yığılması

289 Kəşfiyyat tsiklinin mərhələlərinə aid deyil:

- ☐ məsələnin qoyuluşu,
- ☒ xam materialların rəhbərliyə çatdırılması
- ☐ analitik materialların rəhbərliyə çatdırılması
- ☐ “xam” informasiyanın təhlili və analitik informasiyanın hazırlığı,

290 Məsələnin qoyuluşuna aiddir:

- ☐ analitik sənədlər əvvəlcədən nəzərdə tutulmuş şəxslərə ötürülür
- ☒ Zəruri ilkin mənbələrin üzə çıxardılması
- ☐ analitik materiallar hazırlanacaq " xam" informasiyanın yığılması
- ☐ analitik və qeyri-analitin üsullardan istifadə etməklə təhlillər

291 Məlumatın yığılmasına aiddir.

- ☐ Zəruri ilkin mənbələrin üzə çıxardılması

- ☒ analitik materiallar hazırlanacaq " xam" informasiyanın yığılması
- ☐ vəziyyəti qiymətləndirmək
- ☐ analitik və qeyri-analitin üsullardan istifadə etməklə təhlillər

292 İnformasiyanın təhlilinə aiddir:

- ☐ Zəruri ilkin mənbələrin üzə çıxardılması
- ☒ analitik və qeyri-analitin üsullardan istifadə etməklə təhlillər
- ☐ analitik sənədlər əvvəlcədən nəzərdə tutulmuş şəxslərə ötürülür
- ☐ analitik materiallar hazırlanacaq " xam" informasiyanın yığılması

293 Aşağıdakı fikirlərdən hansı doğrudur:

- ☐ yalnız emal olunmamış informasiyaya əsaslanaraq düzgün qərarlar qəbul etmək olmaz
- ☒ hamısı
- ☐ İnformasiyanı məlumata necə çevirməyi bilən şirkət çiçəklənəcək, bunu etməyi bilməyən şirkət isə sonda müflis olacaq.
- ☐ Məlumat - bu süzülmüş və təhlil edilmiş informasiya fraqmentlərinin toplusudur

294 Aşağıdakı fikirlərdən hansı səhvdir:

- ☐ yalnız emal olunmamış informasiyaya əsaslanaraq düzgün qərarlar qəbul etmək olmaz
- ☒ yalnız emal olunmamış informasiyaya əsaslanaraq düzgün qərarlar qəbul etmək olar
- ☐ İnformasiyanı məlumata necə çevirməyi bilən şirkət çiçəklənəcək, bunu etməyi bilməyən şirkət isə sonda müflis olacaq
- ☐ Məlumat - bu süzülmüş və təhlil edilmiş informasiya fraqmentlərinin toplusudur

295 İşgüzar Kəşfiyyatın informasiya resursları aiddir:

- ☐ dərc edilmiş açıq girişli sənədlər
- ☒ hamısı
- ☐ ixtisaslaşdırılmış serverlər.
- ☐ elektron informasiya vasitələri

296 Investext bazası nədir:

- ☐ giriş rejiminin təmin edilməsi
- ☒ şirkətlərin fəaliyyəti haqqında materiallar, regionların və sənaye sahələrinin iqtisadi həyatının icmalları
- ☐ müasir biznesin aparılmasının korporativ mədəniyyətinin tərkib hissəsidir
- ☐ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsini nəzərdə tutur

297 İnformasiya mənbələrinin ikinci tipinə nələr aiddir:

- ☐ bazarın tədqiqatlarının nəticələri
- ☒ hamısı
- ☐ rəqiblərin uğurlu və uğursuz tədbirləri haqqında informasiya
- ☐ müştərilərdən alınmış məlumatlar

298 İnformasiya mənbələrinin üçüncü tipinə nələr aiddir:

- ☐ sərgilərdə götürülmüş məlumatlar
- ☒ İşgüzar kəşfiyyat bölməsinin agentura fəaliyyətinin nəticəsidir
- ☐ rəqiblərin uğurlu və uğursuz tədbirləri haqqında informasiya
- ☐ müştərilərdən alınmış məlumatlar

299 İnformasiya mənbələrinin dördüncü tipinə nələr aiddir:

- ☐ rəqiblərin uğurlu və uğursuz tədbirləri haqqında informasiya
- ☒ informasiya xidmətləri bazarında işləyən ixtisaslaşdırılmış firmalar
- ☐ bazarın tədqiqatlarının nəticələri
- ☐ müştərilərdən alınmış məlumatlar

300 İşgüzar kəşfiyyatın imkanlarına aiddir:

- ☐ Rəqiblərin hərəkətlərini qabaqcadan görmək
- ☒ hamısı
- ☐ Rəqiblərin müvəffəqiyyətlərinin və uğursuzluqlarının öyrənilməsi;
- ☐ Yeni və ya potensial rəqiblərin üzə çıxarılması;

301 "Sıfır metodu"na aiddir:

- ☐ hamısı
- ☒ menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır
- ☐ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar
- ☐ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur.

302 "Əlavə məhsul metoduna" aiddir:

- ☐ hamısı
- ☒ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar
- ☐ menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır
- ☐ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur.

303 "Əsas indikatorlar" metoduna aiddir:

- ☐ hamısı
- ☒ iki yaxın konsepsiyaya əsaslandırılmışdır. Onlardan birincisi şirkətin iqtisadi "sağlamlığını" əks etdirən bəzi indikatorların seçimini və bu əsas məsələlər üzrə informasiyanın yığılmasını tələb edir. İkinci konsepsiya birinciyə analojidir, amma məlumatlar rəhbərə bütün seçilmiş əsas indikatorlar üzrə bildirilmir, ancaq verilmiş normanı ötən göstəricilər ona çatdırılır.
- ☐ menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır
- ☐ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar

304 "Ümumi öyrənmə (tədqiqat)" metoduna aiddir:

- ☐ hamısı
- ☒ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur
- ☐ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar
- ☐ menecerlərin dinamik, həmişə gələcəyə yönəlmiş insanlar olduğu qənaətinə əsaslanır

305 İşgüzar kəşfiyyatın planlaşdırılması şərtləri:

- ☐ Normal planlaşdırmanın təşkilinin ən əhəmiyyətli şərti, dəqiq təyin edilmiş müddətdə tapşırığın yerinə yetirilməsi tələbi də daxil olmaqla, sifarişçinin tələblərinin aydın başa düşülməsidir.
- ☒ hamısı
- ☐ İkinci şərt: şirkətin "müvəffəqiyyətinin vacib amillərinin" uçuotu.
- ☐ Üçüncü şərt: məlumatın yığılması və təhlili planının işlənilib hazırlaması.

306 İnformasiya təhlükəsizliyinin təhdidi nədir?

- ☐ proqram və aparat vasitələrinin təhrifinə, şərait yaratmır
- ☒ sistemin idarə etdiyi informasiya resurslarının, həmçinin proqram və aparat vasitələrinin təhrifinə, icazəsiz istifadəsinə və ya hətta dağıdılmasına gətirib çıxara bilən hadisələr və ya hərəkətlər başa düşülür.
- ☐ İnformasiya resurslarından səmərəli istifadəni nəzərdə tutur.
- ☐ sistemin idarə etdiyi informasiya resurslarının, həmçinin proqram və aparat vasitələrinin təhrifinə, icazəsiz istifadəsinə və ya hətta dağıdılmasına gətirib çıxara bilən hadisələr və ya hərəkətlər başa düşülmür

307 İnformasiya təhlükəsizliyi təhdidlərinin növlərinə aiddir: 1) təsadüfi, 2) qəsdli 3) bilərəkdən 4) ehtimalsız

- ☐ 2, 4
- ☒ 1, 2
- ☐ 1.3
- ☐ 3.4

308 İnformasiya sisteminin işini pozmağa və ya məlumata icazə verilməmiş girişi əldə etməyə çalışan insan necə adlanır? 1) marker 2) kompüter qulduru 3) haker 4) server

- ☐ 1.0
- ☒ 2.3
- ☐ 1.4
- ☐ 4.0

309 Hal-hazırda informasiyanın qorunmasının təminatı üçün müdafiənin xüsusi mexanizmlərinin işlənilib hazırlanması ilə yanaşı hansı qarşılıqlı əlaqəli tədbirlər görülməkdədir?

- ☐ təşkilat tədbirlər
- ☒ hamısı
- ☐ mənəvi - etik əks təsir tədbirləri və s.
- ☐ normativ-hüquq aktlar

310 Passiv təhdid nədir?

- ☐ hamısı
- ☒ İS-in fəaliyyətinə təsir göstərmədən onun informasiya resurslarının icazə verilməmiş istifadəsinə yönəldilməsidir
- ☐ idarə olunan təşkilatın daxilində yarananlara deyilməkdədir
- ☐ İS-in komponentlərinə məqsədyönlü təsir etmək yolu ilə onun normal fəaliyyətini pozmaq məqsədinə malik olmasıdır.

311 Aktiv təhdidlərə aiddir

- ☐ VB-də məlumatların təhrifi
- ☒ hamısı
- ☐ əlaqə xətlərinin işinin pozulması
- ☐ kompüterlərdə PT-ni dağıtma

312 Qəsdli təhdidlər neçə yerə ayrılır?

- ☐ 5.0
- ☒ 2.0
- ☐ 1.0
- ☐ 4.0

313 İnformasiya təhlükəsizliyinin və İS-in normal fəaliyyətinin əsas təhdidlərinə aiddir:

- ☐ informasiyanın gözdən salınması
- ☒ hamısı
- ☐ informasiya resurslarının səhv istifadəsi
- ☐ informasiya resurslarının icazə verilməmiş istifadəsi

314 İnformasiya təhlükəsizliyinin və İS-in normal fəaliyyətinin əsas təhdidlərinə aiddir:

- ☐ informasiyadan imtina
- ☒ hamısı
- ☐ imtiyazların qanunsuz istifadəsi.
- ☐ informasiya xidmətinin pozulması

315 Məxfi informasiyanın nəzarətsiz gedişinə aiddir:

- ☐ vizual-optik
- ☒ hamısı
- ☐ flash
- ☐ elektromaqnit

316 İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir:

- ☐ daşıyıcı rabitə xətlərinin parazit modulyasiyasının alınması məqsədi ilə məcburi elektromaqnit şüalandırma (ışığa vermək);
- ☒ hamısı
- ☐ distansiyadan şəkil çəkmə
- ☐ gizli qulaq asma qurğularının tətbiqi

317 İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir

- ☐ icazə verilmiş sorguların icrasından sonra sistemin yaddaşındakı qalıq informasiyanın oxunması
- ☒ hamısı
- ☐ qeyd olunmuş istifadəçi adı altında maskalanma

- ☐ müdafiənin tədbirlərinin öhdəsindən gələrək məlumat daşıyıcılarının kopyalanması

318 İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir:

- ☐ sistemin sorğuları kimi maskalanma;
☒ hamısı
☐ proqramlaşdırma dillərinin və əməliyyat sistemlərinin çatışmazlıqlarından istifadə;
☐ proqram tələlərindən istifadə;

319 İcazə verilməmiş məlumata girişin yayılmış yollarına aiddir:

- ☐ şifrlənmiş informasiyaların şifrini xüsusi proqramlarla açılması
☒ hamısı
☐ proqram tələlərindən istifadə;
☐ informasiya infeksiyaları.

320 İcazə verilməmiş girişin primitiv yollarına aiddir:

- ☐ oğru tərəfindən əməkdaşlığa meylləndirmə
☒ hamısı
☐ gizli qulaq asma;
☐ təşəbbüskar əməkdaşlıq

321 Virus neçə əsas xüsusiyyəti ilə səciyyələnir?

- ☐ 5.0
☒ 2.0
☐ 1.0
☐ 3.0

322 “Qurd” nədir?

- ☐ şəbəkə vasitəsilə yayılaraq maqnit daşıyıcısında öz surətini saxlayan proqramdı
☒ şəbəkə vasitəsilə yayılaraq maqnit daşıyıcısında öz surətini saxlamayan proqramdı
☐ hamısı
☐ Zərərsiz proqramdır

323 1988-ci ildə İnternet şəbəkəsini darmadağın edən virus necə adlanır?

- ☐ Morqan
- ☒ Morrisa
- ☐ Marrisa
- ☐ Melisa

324 İnformasiya təhlükəsizliyi sisteminin, proqram təminatının məqsədli funksiyalarına aiddir:

- ☐ Təşkilati təminat
- ☒ hamısı
- ☐ Proqram təminatı.
- ☐ Texniki (aparat) təminat

325 İnformasiya təhlükəsizliyi sisteminin, proqram təminatının məqsədli funksiyalarına aid deyildir:

- ☐ Təşkilati təminat
- ☒ Siyasi təminat
- ☐ Normativ-metodik təminat
- ☐ Dil təminatı

326 New Xerox Movement proqramın reallaşdırmasına nə zaman başlanmışdır?

- ☐ 1989-cu ildə
- ☒ 1976-cı ildə
- ☐ 1977- ci ildə
- ☐ 1975-cı ildə

327 New Xerox Movement proqramının məqsədinə aid deyildir:

- ☐ istehsala çəkilən xərclərə nəzarət
- ☒ təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
- ☐ marketinqin rolunun artırılması
- ☐ yeni baza texnologiyalarının tətbiqi

328 New Xerox Movement proqramının aləti aşağıdakılardan hansıdır?

- ☐ ekonometrika
- ☒ Bençmarkinq
- ☐ marketinq

☐ təhlükəsizlik

329 Aşağıda verilən tərif hansı terminə aid etmək olar? Başqaları ilə müqayisə etmək yolu ilə öz şirkətinin göstəricilərinin ölçülməsidir.

- ☐ marketinq
- ☒ Bençmarkinqin
- ☐ innovasiyanın
- ☐ təhlükəsizlik

330 1980-cı ildə Fuji Xeroxun şirkəti hansı mükafatı qazandı?

- ☐ flopinq mükafatını
- ☒ Deminq mükafatını
- ☐ Cempinq mükafatını
- ☐ Kompinq mükafatını

331 Bençmarkinq prosesinin necə əsas mərhələsi var?

- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0
- ☐ 3.0

332 Bençmarkinq prosesinin birinci əsas mərhələsinə aiddir :

- ☐ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi;
- ☒ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;
- ☐ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;
- ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi

333 Bençmarkinq prosesinin ikinci əsas mərhələsinə aiddir :

- ☐ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi;
- ☒ Ən yaxşı şirkətlərin müəyyən edilməsi
- ☐ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;
- ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi

334 Bençmarkinq prosesinin üçüncü əsas mərhələsinə aiddir :

- ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi
- ☒ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi
- ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi
- ☐ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;

335 Bençmarkinq prosesinin dördüncü əsas mərhələsinə aiddir :

- ☐ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;
- ☒ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi
- ☐ Sizin şirkətinizin göstəricilərinin ölçülməsi
- ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi

336 Bençmarkinq prosesinin beşinci əsas mərhələsinə aiddir :

- ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi
- ☒ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;
- ☐ Sizin şirkətinizdə yaxşılaşması tələb olunan funksiyaların və proseslərin müəyyən edilməsi;
- ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi

337 Bençmarkinqin qızıl qaydası nədir?

- ☐ Ən yaxşı şirkətlərin müəyyən edilməsi;
- ☒ Özünüzün təqdim edə biləcəyiniz informasiyanı soruşun;
- ☐ Başqa şirkətlərin göstəricilərinin ölçülməsi
- ☐ Alınmış informasiyadan sizin şirkətin göstəricilərinin yaxşılaşması üçün istifadə edilməsi;

338 Bençmarkinqin davranış kodeksinə aid deyildir:

- ☐ Mübadilə prinsipi
- ☒ İkinci tərəfin əlaqəsi prinsipi
- ☐ İstifadə prinsipi
- ☐ Məxfilik prinsipi

339 Bençmarkinqin davranış kodeksinə aid deyildir:

- ☐ Hazırlıq prinsipi
- ☒ İştirak prinsipi
- ☐ Birinci tərəfin əlaqəsi prinsipi

- ☐ Üçüncü tərəfin əlaqəsi prinsipi

340 ABŞ biznesində ən nüfuzlu mükafat necə adlanır?

- ☐ Kolbun Boldrij mükafatı
☒ Malkolmun Boldrij mükafatı
☐ Palsun mükafatı
☐ Xeroxun mükafatı

341 İddiaçı-şirkətlərin qiymətləndirildiyi əsas nominasiya hansıdır?

- ☐ " Prosesləri idarəetmə " nominasiyası
☒ "İnformasiya və təhlil" nominasiyası
☐ " Təhlil və informasiya " nominasiyası
☐ " Liderlik " nominasiyası

342 İddiaçı-şirkətlərin qiymətləndirildiyi qalan nominasiyalara aid deyildir:

- ☐ " Prosesləri idarəetmə " nominasiyası
☒ " İnformasiya və təhlil " nominasiyası
☐ "İnsan resursları " nominasiyası
☐ " Liderlik " nominasiyası

343 Savadlı (səriştəli) mütəxəssis nələri etməyə borcludur:

- ☐ məxfi informasiyanın, o cümlədən kompyuter yaddaşında saxlanılan informasiyanın mühafizəsini həyata keçirməli;
☒ hamısı
☐ rəqiblər tərəfindən anaoloji tədbirlərin aparılmasına qarşı əks təsir göstərməli;
☐ gizli texniki müşahidə və dinləmə vasitələrini tətbiq etməyi bacarmalı;

344 Savadlı (səriştəli) mütəxəssis nələri etməyə borcludur:

- ☐ firmanın əməkdaşlarının etibarlılıqlarının yoxlanılmasını (o cümlədən, gizli surətdə) təşkil etməli;
☒ hamısı
☐ firma işçilərinin rəqiblərlə və ya kriminal strukturlarla əməkdaşlıq etmə halları (aşkar etməli) haqqında xəbərdarlıq etməli;
☐ cinayətlərin və başqa hadisələrin təhqiq edilməsi zamanı istintaq orqanları və polislərlə qarşılıqlı əlaqəyə girməli;

345 Nəzarət – təftiş komissiyasına nələr aiddir:

- ☐ sənədlərin (materialların, məlumatların, qiymətlilərin) mövcud olması, vəziyyəti və uçotu üzrə rüblük və illik komissiyalar;
- ☒ hamısı
- ☐ firmanın təhlükəsizliyinin auditi üzrə xüsusi qruplar.
- ☐ dövrü sənədlərin, elanların, prospektlərin, intervyuların və mətbuat, radio və televiziya, seminar, simpozium, konfrans və s.-dəki başqa çıxışların nəşr etdirilməsi imkanlarının qiymətləndirilməsi üzrə komissiya;

346 Firmanın təhlükəsizlik xidmətinin hüquqi-mühafizə şərtləri:

- ☐ Material qiymətlilərinin və maliyyə vəsaitlərinin uzaq məsafələrə nəql edilməsi üzərində mühafizənin çətinliyi
- ☒ hamısı
- ☐ TX-nin güc və vasitələrinin kifayət qədər olmaması
- ☐ Kriminal şərait və mütəşəkkil cinayətkarlıq fəaliyyətinin xüsusiyyətləri haqqında informasiya mənbələrinin məhdudluğu

347 Böhran qrupuna daxildir:

- ☐ hüquqşünas;
- ☒ hamısı
- ☐ təhlükəsizlik xidmətinin rəhbəri
- ☐ maliyyəçi;

348 Böhran qrupu hansı məsələləri həll edir:

- ☐ təhlükəsizlik üzrə təxirəsalınmaz tədbirlərin qəbul edilməsi
- ☒ hamısı
- ☐ hüquq-mühafizə orqanları ilə operativ qarşılıqlı təsirin təmin edilməsi
- ☐ fəvqəladə şəraitdə firmanın fəaliyyətinin idarə edilməsi;

349 Gündəlik rejimə daxildir

- ☐ bütün təhlükə növlərinin proqnozlaşdırılması, aşkar edilməsi, qiymətləndirilməsi, qarşısının alınması və neytrallaşdırılması üzrə fəaliyyətlər;
- ☒ hamısı
- ☐ kadrların seçilməsi, öyrədilməsi, monitorinqi və təkmilləşdirilməsi və bir sıra başqa fəaliyyətlər.
- ☐ təhlükəsizliyin təmin edilməsi üzrə plan və proqramlarının işlənilib hazırlanması və korreksiya edilməsi;

350 Yüksək hazılıq rejiminə daxildir:

- ☐ təhlükələrin dəf edilməsi planlarının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi;
- ☒ hamısı

- ☐ operativ idarəetmə qrupunun işə başlaması
- ☐ dəstək güclərinin hazırlığının artırılması

351 Fövqəladə vəziyyət rejiminə aiddir:

- ☐ Təhlükəsizlik xidmətinin, firmanın əməkdaşlarının bilavasitə təhlükələrin dəf edilməsinə qarşı tam hazırlığı təmin edilir
- ☒ hamısı
- ☐ dəstək gücləri cəlb edilir və daxili iş orqanları gücləndirilir
- ☐ təhlükəsizlik şurası gündəlik iş rejiminə keçir;

352 Rəqabət kəşfiyyatına aid deyildir:

- ☐ Rəqabət kəşfiyyatı öz nəticələrinə böyük miqdarda müxtəlif açıq informasiya materiallarının analitik emalı sayəsində nail olur
- ☒ Rəqabət kəşfiyyatı əməliyyatlarının keçirilməsi mədəniyyəti də öz növbəsində korporativ işgüzar mədəniyyətin bütün hissəsinə aidedilməkdə.
- ☐ Rəqabət kəşfiyyatı müasir biznesin tərkib hissəsidir
- ☐ Rəqabət kəşfiyyatı öz məqsədlərinə görə sənaye casusluğuna çox oxşayır, ondan yalnız məsələlərin həlli metodları ilə fərqlənir.

353 Rəqabət kəşfiyyat bölməsində informasiyanın alınması ilə problemlər yarandıqda və etik məhdudiyyətləri pozmaq üçün hansı stimullar meydana çıxır?

- ☐ "küncələri dəyişdirmək üçün"
- ☒ "küncələri kəsmək üçün"
- ☐ "küncələri bağlamaq üçün"
- ☐ "küncələri açmaq üçün"

354 Məlumatın yığılmasının neçə metodu var?

- ☐ İnternet
- ☒ hamısı
- ☐ sahə üzrə hesabatlar
- ☐ müxtəlif peşəkar yığıncaqlar

355 Açıq mənbələrdən məlumat yığımına aid deyildir

- ☐ Sərgilərə, sahə üzrə konfranslara və seminarlara baş çəkilməsi
- ☒ Marketing tədqiqatı adı ilə rəqibin sorğusu
- ☐ Maliyyə hesabatlarının yığılması və təhlili
- ☐ Reklam xərclərinin həcmnin, strukturunun və dəyərinin qiymətləndirilməsi

356 Açıq mənbələrdən məlumat yığımına aiddəyildir:

- ☐ Reklam müraciətlərinin və açıq nəşrlərin təhlili
- ☒ Ümumi müştərilərin sorğusu
- ☐ Sərgilərə, sahə üzrə konfranslara və seminarlara baş çəkilməsi
- ☐ Maliyyə hesabatlarının yığılması və təhlili

357 Açıq mənbələrdən məlumat yığımına aiddir:

- ☐ Ümumi təchizatçılarının sorğusu
- ☒ Sərgilərə, sahə üzrə konfranslara və seminarlara baş çəkilməsi
- ☐ Öz adından əməkdaşlıq və ya kooperasiya cəhdinin təşkili
- ☐ Keçmiş əməkdaşlardan məlumat yığılması

358 Açıq mənbələrdən məlumat yığımına aiddir:

- ☐ Xidmət təchizatçısı adı ilə əməkdaşlıq cəhdinin təşkili
- ☒ kütləvi informasiyanın çap vasitələri
- ☐ İnternetdə forumda ünvan məsələsi ilə rəqibin əməkdaşının provokasiyası
- ☐ Marketing tədqiqatı adı ilə rəqibin sorğusu

359 Açıq mənbələrdən məlumat yığımına aiddir:

- ☐ Üçüncü şəxs vasitəsilə rəqibin əməkdaşı ilə tanışlığın təşkili və dəstəklənməsi
- ☒ Maliyyə hesabatlarının yığılması və təhlili
- ☐ Keçmiş əməkdaşlardan məlumat yığılması
- ☐ Müsəbiqə iştirakçılarından məlumat yığılması

360 Bağlı məlumatları toplayan kəşfiyyatçının səmərəliliyi onun nəyindən aslıdır?

- ☐ səriştəsindən
- ☒ artistizmindən
- ☐ biliyindən
- ☐ bacarığından

361 Bağlı məlumatların yığılmasına aiddir:

- ☐ Ümumi təchizatçılarının sorğusu

- ☒ hamısı
- ☐ Müsəbiqə iştirakçılarından məlumat yığılması
- ☐ Keçmiş əməkdaşlardan məlumat yığılması

362 Bağlı məlumatların yığılmasına aiddir:

- ☐ Nümunə üçün natamam bazarlıq
- ☒ sahə üzrə hesabatlar
- ☐ Müsəbiqə iştirakçılarından məlumat yığılması
- ☐ Başqa rəqiblərdən məlumat yığılması

363 Bağlı məlumatların yığılmasına aiddir:

- ☐ Müsəbiqə iştirakçısı adı ilə məlumatın yığılması
- ☒ kütləvi informasiyanın çap vasitələri
- ☐ Marketing tədqiqatı adı ilə rəqibin sorğusu
- ☐ İnternetdə forumda ünvan məsələsi ilə rəqibin əməkdaşının provokasiyası

364 Aşağıda verilənlər nəyə aiddir: 1) Hüquq-mühafizə orqanlarındakı əlaqələrdən istifadə2) Kriminal mühitdəki əlaqələrdən istifadə3) Bank sferasındakı əlaqələrdən istifadə4) Rəqiblərin informasiya sistemlərindən verilənlərin kopyalama

- ☐ hamısı
- ☒ dərk etmə-tanışlıq metodu
- ☐ bağlı məlumatların yığılması metodu
- ☐ açıq məlumatların yığılması metodu

365 Aşağıda verilənlər nəyə aiddir: 1) Başqasının kommersiya sirrinə malik olma cəhdləri qanunsuzdur2) Rəqibdən hər hansı informasiyanın (kommersiya sirri təşkil edən və ya etməyən) güclə və ya yalanla alınması qanunsuzdur.

- ☐ bağlı məlumatların yığılması metoduna
- ☒ məlumatın yığılması ilə bağlı davranışın əsas standartlarına
- ☐ açıq məlumatların yığılması metoduna
- ☐ dərk etmə-tanışlıq metoduna

366 "Oğurlanmış" olduğunu və ya məxfiliyini bilmədiyiniz gizli informasiya nədir?

- ☐ heç biri
- ☒ qanunun pozulmamasıdır

- ☐ cəza tədbirləri görmək lazımdır
- ☐ qanunun pozulmasıdır

367 Bilmiyərdədən informasiyanın əldə eilməsi, və onun sahibinə geri qaytarılmamasına necə baxmaq olar?

- ☐ heç biri
- ☒ qanunun pozulmasıdır
- ☐ qanunun pozulmamasıdır
- ☐ cəza tədbirləri görmək lazımdır

368 Hansı professordurki, qulluqçular üçün xidməti telefonda istifadəyə məhdudiyyətlər qoyur?

- ☐ Simon San Pejo
- ☒ Liin Şarp Peyn
- ☐ Mero Şarp Peyn
- ☐ Leon Şarp Peyn

369 İşgüzar kəşfiyyat sahəsində aparıcı amerikan şirkəti Fuld & Co "Kəşfiyyat informasiyasını leqal yığmağın adlandırılmış neçə tələbi öz şəxsi etik davranış qaydalarında dərc etdi?

- ☐ “on iki tələbi”
- ☒ “on tələbi”
- ☐ “beş tələbi”
- ☐ “on beş tələbi”

370 Hansı şirkətin əməkdaşları aşağıdakıları etməməlidir?1) Sizin şirkətinizin rəsmi baş xəttini pozmaq.2) Həmsöhbətlə danışığı onun icazəsi olmadan diktofona yazmaq.3) Rüşvət təklif etmək.4) Gizlicə qulaq asma qurğuları quraşdırmamaq.

- ☐ Tayota
- ☒ Fuld & Co
- ☐ KİV
- ☐ pllips

371 KVALİMETRİYA:

- ☐ ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- ☒ keyfiyyətin kəmiyyətə qiymətləndirilməsi haqqında elmdir.
- ☐ müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir

- ☐ iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.

372 KVOTA:

- ☐ iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- ☒ müəyyən müddət ərzində konkret məhsulun (əmtənin) idxal və ixracına tətbiq edilən dəyər və natural ifadədə yol verilə bilən məhdudiyyətlərdir.
- ☐ istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırılması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir
- ☐ müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir

373 UÇOT MƏBLƏĞİ (carrying amount)

- ☐ hamısı
- ☒ Toplanılmış bütün amortizasiya və zəifləmədən itkilər çıxıldıqdan sonra aktivin hesabatlarda əks etdirilən məbləği.
- ☐ Şirkətin ləğv olunması üçün məhkəmə, şirkətin kreditörə yaxud üzvləri tərəfindən təyin olunan şəxs
- ☐ Yalnız dövlət tərəfindən qoyulan məhdudiyyətlərə əməl olunması şərtlə müəyyənləşdirilmiş mütləq mülkiyyət hüququ.

374 TƏSVİYYƏÇİ (liquidator) kimdir:.

- ☐ hamısı
- ☒ Şirkətin ləğv olunması üçün məhkəmə, şirkətin kreditörə yaxud üzvləri tərəfindən təyin olunan şəxs
- ☐ Toplanılmış bütün amortizasiya və zəifləmədən itkilər çıxıldıqdan sonra aktivin hesabatlarda əks etdirilən məbləği.
- ☐ Yalnız dövlət tərəfindən qoyulan məhdudiyyətlərə əməl olunması şərtlə müəyyənləşdirilmiş mütləq mülkiyyət hüququ.

375 ŞƏRTSİZ MÜLKİYYƏT HÜQUQU (free simple estate) :

- ☐ Şirkətin ləğv olunması üçün məhkəmə, şirkətin kreditörə yaxud üzvləri tərəfindən təyin olunan şəxs
- ☒ Yalnız dövlət tərəfindən qoyulan məhdudiyyətlərə əməl olunması şərtlə müəyyənləşdirilmiş mütləq mülkiyyət hüququ.
- ☐ Zəifləyən aktivin əvvəlcədən müəyyənləşdirilmiş xidmət müddətinin sonunda malik olacağı dəyər
- ☐ hamısı

376 SKRAP DƏYƏRİ (scrap value):.

- ☐ Şirkətin ləğv olunması üçün məhkəmə, şirkətin kreditörə yaxud üzvləri tərəfindən təyin olunan şəxs
- ☒ Zəifləyən aktivin əvvəlcədən müəyyənləşdirilmiş xidmət müddətinin sonunda malik olacağı dəyər
- ☐ Yalnız dövlət tərəfindən qoyulan məhdudiyyətlərə əməl olunması şərtlə müəyyənləşdirilmiş mütləq mülkiyyət hüququ.
- ☐ hamısı

377 SƏHMDAR KAPİTALI

- ☐ hər hansı təsərrüfat tədbirinin nəticələrinin həyata keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərin səbəb olduğu nəticədir; o mütləq kəmiyyətdir
- ☒ səhmdar cəmiyyətinə mənsub olmaqla ölçüsü onun (cəmiyyətin) nizamnaməsi ilə müəyyən edilir; o, cəlb olunmuş vəsaitlər və səhmlərin emissiyası (buraxılması) hesabına yaradılır
- ☐ məbləği məhsul istehsalının həcmcə dəyişməindən asılı olmayan resurslara (amortizasiya ayırmaları, idarəçilərin əməkhaqqı, kredit faizi və s.) müəssisənin çəkdiyi xərclərdir.
- ☐ müəssisə və firmaların müflisləşməsinin qarşısını almaq və ya onların rəqabətqabiliyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən maliyyə-iqtisadi və texniki-təşkilati tədbirlər sistemidir.

378 SƏMƏRƏ nədir

- ☐ səhmdar cəmiyyətinə mənsub olmaqla ölçüsü onun (cəmiyyətin) nizamnaməsi ilə müəyyən edilir; o, cəlb olunmuş vəsaitlər və səhmlərin emissiyası (buraxılması) hesabına yaradılır
- ☒ hər hansı təsərrüfat tədbirinin nəticələrinin həyata keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərin səbəb olduğu nəticədir; o mütləq kəmiyyətdir
- ☐ müəssisə və firmaların müflisləşməsinin qarşısını almaq və ya onların rəqabətqabiliyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən maliyyə-iqtisadi və texniki-təşkilati tədbirlər sistemidir.
- ☐ məbləği məhsul istehsalının həcmcə dəyişməindən asılı olmayan resurslara (amortizasiya ayırmaları, idarəçilərin əməkhaqqı, kredit faizi və s.) müəssisənin çəkdiyi xərclərdir.

379 SANASIYA nədir:

- ☐ səhmdar cəmiyyətinə mənsub olmaqla ölçüsü onun (cəmiyyətin) nizamnaməsi ilə müəyyən edilir; o, cəlb olunmuş vəsaitlər və səhmlərin emissiyası (buraxılması) hesabına yaradılır.
- ☒ müəssisə və firmaların müflisləşməsinin qarşısını almaq və ya onların rəqabətqabiliyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən maliyyə-iqtisadi və texniki-təşkilati tədbirlər sistemidir.
- ☐ məbləği məhsul istehsalının həcmcə dəyişməindən asılı olmayan resurslara (amortizasiya ayırmaları, idarəçilərin əməkhaqqı, kredit faizi və s.) müəssisənin çəkdiyi xərclərdir.
- ☐ hər hansı təsərrüfat tədbirinin nəticələrinin həyata keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərin səbəb olduğu nəticədir; o mütləq kəmiyyətdir.

380 SABİT XƏRCLƏR

- ☐ səhmdar cəmiyyətinə mənsub olmaqla ölçüsü onun (cəmiyyətin) nizamnaməsi ilə müəyyən edilir; o, cəlb olunmuş vəsaitlər və səhmlərin emissiyası (buraxılması) hesabına yaradılır.
- ☒ məbləği məhsul istehsalının həcmcə dəyişməindən asılı olmayan resurslara (amortizasiya ayırmaları, idarəçilərin əməkhaqqı, kredit faizi və s.) müəssisənin çəkdiyi xərclərdir
- ☐ müəssisə və firmaların müflisləşməsinin qarşısını almaq və ya onların rəqabətqabiliyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən maliyyə-iqtisadi və texniki-təşkilati tədbirlər sistemidir
- ☐ hər hansı təsərrüfat tədbirinin nəticələrinin həyata keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərin səbəb olduğu nəticədir; o mütləq kəmiyyətdir.

381 İqtisadi cəsusluq özündə nələrə birləşdirir:

- ☐ istehsalat casusluğu
- ☒ hamısı
- ☐ ticarət casusluğunu
- ☐ elmi-texniki casusluğu

382 Sənaye casusluğu nə zaman meydana çıxıb

- ☐ ictimai icma zamanında
- ☒ orta əsr sex istehsalatının yarandığı zamandan
- ☐ b.e.ə. IV əsrdə
- ☐ quldarlıq dövründə

383 İnformasiyanın sahibi:

- ☐ yeniliklərdən mənfəətli, yeni səmərəli istifadəni nəzərdə tutur
- ☒ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs
- ☐ verilmə formasından asılı olmayaraq əşya, insan, faktlar, hadisə və proseslər haqqında məlumatdır
- ☐ İxtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir

384 İnformasiya istifadəçisi:

- ☐ verilmə formasından asılı olmayaraq əşya, insan, faktlar, hadisə və proseslər haqqında məlumatdır
- ☒ informasiya sahibindən müəyyən olunmuş qanun və qaydalara uyğun olaraq informasiya alıb istifadə edən subyektdir
- ☐ fiziki şəxslər və ya maddi obyekt, həmçinin simvol, signal, texniki qərar və proses şəklində olan informasiyanın yerləşdiyi fiziki sahədir.
- ☐ İxtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.

385 İnformasiyaya çıxış hüququ:

- ☐ fiziki şəxslər və ya maddi obyekt, həmçinin simvol, signal, texniki qərar və proses şəklində olan informasiyanın yerləşdiyi fiziki sahədir
- ☒ informasiya sahibi tərəfindən müəyyən edilmiş hüquqi sənədlərdəki qaydaların cəmi.
- ☐ verilmə formasından asılı olmayaraq əşya, insan, faktlar, hadisə və proseslər haqqında məlumatdır
- ☐ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs

386 Resurs nədir?

- ☐ fiziki şəxslər və ya maddi obyekt, həmçinin simvol, signal, texniki qərar və proses şəklində olan informasiyanın yerləşdiyi fiziki sahədir

- ☒ nəyinsə ehtiyatı, mənbəyi deməkdir
- ☐ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs
- ☐ verilmə formasından asılı olmayaraq əşya, insan, faktlar, hadisə və proseslər haqqında məlumatdır

387 İnformasiya xidməti nədir?

- ☐ informasiya sahibindən müəyyən olunmuş qanun və qaydalara uyğun olaraq informasiya alıb istifadə edən subyektdir
- ☒ informasiya məhsullarının alınması və istifadəçiyə təqdim edilməsi deməkdir.
- ☐ qanuni aktlara uyğun informasiyaya malik olan, istifadə edən, yayan səlahiyyətə malik olan fiziki şəxs
- ☐ informasiya sahibi tərəfindən müəyyən edilmiş hüquqi sənədlərdəki qaydaların cəmi

388 İnformasiya texnologiyalarının tərkibində aşağıdakı baza texnologiyalarını qeyd etmək olar:

- ☐ xarici kapital, investisiya, mütəxəssis, texnologiya
- ☒ mikroelektron komponentlər; texniki təminat; proqram təminatı; telekommunikasiya; informasiya təminatı
- ☐ Kadr hazırlığı; əmək, kapital, mütəxəssis; informasiya təminatı
- ☐ xarici kapital, investisiya, mütəxəssis, informasiya

389 İqtisadi informasiya cəmiyyəti dörd əsas resursdan istifadə edir

- ☐ xarici kapital, investisiya, mütəxəssis, texnologiya
- ☒ əmək, kapital, fərdi, qrup və regional azadlıq
- ☐ iqtisadi resurslar, investisiya, mütəxəssis, informasiya
- ☐ xarici kapital, investisiya, mütəxəssis, informasiya

390 Müasir sənaye (informasiya) casusluğu dünya sistemlərinin təşkilati-ideoloji qarşıdurmasının əsas istiqaməti: 1) insan təfəkkürünə informasiya 2) psixoloji təsirin kombinasiyası 3) insan düşüncəsinə hakim olma 4) texnologiyanın patentləşdirilməsi

- ☐ 1.3
- ☒ 1.2
- ☐ 2.4
- ☐ 1,2,3

391 İnformasiya müharibəsinin əsas gizli silah formaları:

- ☐ texnologiyanın patentləşdirilməsi
- ☒ informasiyanın bilavasitə insan şüurunun lazımınca təşəkkül tapmamış hissəsinə daxil edilməsidir
- ☐ insan təfəkkürünə informasiya

- ☐ psixoloji təsirin kombinasiyası

392 Sənaye casusluğunu xarakterizə edən əlamətlərə aiddir :

- ☐ üsul, vasitələr (gizli məlumatların əldə edilməsi üçün edilən hərəkətlər)
- ☒ hamısı
- ☐ subyekt (bu fəaliyyət növü ilə məşğul ola biləcək şəxs)
- ☐ predmet (sənaye və digər casusluqlar nəyə əsaslanır)

393 Casusluğun icraçısı ola bilər:

- ☐ öz təhlükəsizlik xidmətinin əməkdaşı
- ☒ hamısı
- ☐ qaydada fəaliyyət göstərən ayrı-ayrı şəxslər
- ☐ şəxsi detektiv axtarış firmalarının əməkdaşları

394 Casusluğun icraçısı ola bilməz:

- ☐ öz təhlükəsizlik xidmətinin əməkdaşı
- ☒ muhasib
- ☐ qaydada fəaliyyət göstərən ayrı-ayrı şəxslər
- ☐ şəxsi detektiv axtarış firmalarının əməkdaşları

395 ANT firması daxili təhlükəsizliyi təmin etmək üçün hansı yolu seçirlər:

- ☐ hamısı
- ☒ işə şəxsən tanıdıqları və etibar etdikləri insanları götürürlər
- ☐ işə aldıkları şəxsi rəhbərlik seçir
- ☐ namizədlər hər gün yoxlanılır

396 Qəsd predmeti nədir:

- ☐ insan düşüncəsinə hakim olma
- ☒ sahibi üçün dəyərli, kənar şəxslər üçün isə bağlı olan informasiya
- ☐ insan təfəkkürünə informasiya
- ☐ psixoloji təsirin kombinasiyası

397 İnformasiyanın daha qanuni yolla əldə edilməsinə aiddir:

- ☐ müəssisənin və onun ayrı-ayrı işçilərinin açıq nəşrləri
- ☒ hamısı
- ☐ əmtəə və fond birjalarının verilənləri
- ☐ müxtəlif yarmarkaların, sərgilərin və təqdimatların eksponatları

398 İnformasiyanın daha qanuni yolla əldə edilməsinə aid deyil:

- ☐ müəssisənin və onun ayrı-ayrı işçilərinin açıq nəşrləri
- ☒ internet məlumatları
- ☐ əmtəə və fond birjalarının verilənləri
- ☐ müxtəlif yarmarkaların, sərgilərin və təqdimatların eksponatları

399 “Əks injiniring” nədir:

- ☐ hamısı
- ☒ rəqiblərin məhsulları üzərində mümkün yenilikləri və hazırlanma texnologiyalarının sirlərinin müəyyən etmək məqsədi ilə xüsusi laboratoriyalarda araşdırmalar
- ☐ əsaslanan hesabatlar faydasızdır, çünki onlarda yalnız baş vermişlər haqqında informasiya nəzərdən keçirilir və gələcək tələbatlarına toxunulmurlar
- ☐ Menecerlər lazımlı informasiyanın alınmasına sifarişlər verirlər. Menecerlərin tələbatı şirkətdə mövcud olan informasiya sistemləri ilə müqayisə edilir, və boşluqlar əlavə informasiya sistemlərinin yaradılması yolu ilə doldurulur

400 Sənaye casusluğunu xarakterizə edən əlamətlərə aid deyil :

- ☐ predmet (sənaye və digər casusluqlar nəyə əsaslanır)
- ☒ dizayn
- ☐ adresat (sifarişi verən şəxsin kimliyi)
- ☐ üsul, vasitələr (gizli məlumatların əldə edilməsi üçün edilən hərəkətlər)

401 Əks kəşfiyyat nədir:

- ☐ məhsulun hazırlamasının ilk mərhələsindən başlayaraq onun satışına qədər reklamın, qiymətləndirmənin, məhsulun irəliləyişinin öyrənilməsinə nəzərdə tutur
- ☒ özünün məxfi informasiyalarının casusluqdan qorunmasıdır
- ☐ dünyada partnyorlar və rəqiblər haqqında məlumatların yığılması və təhlili başa düşülür.
- ☐ sənədlərin məxfiliyinin təmin edilməsi

402 Əks kəşfiyyat tsikli neçə mərhələdən ibarətdir:

- ☐ 6.0
- ☒ 5.0

- ☐ 4.0
- ☐ 3.0

403 Əks kəşfiyyatın 1-ci mərhələsinə aiddir:

- ☐ Əks tədbirlərin işlənilib hazırlanması
- ☒ Müdafiə tələblərinin müəyyən edilməsi;
- ☐ Rəqiblərin qiymətləndirilməsi
- ☐ Öz şəxsi zəifliyini qiymətləndirilməsi

404 Əks kəşfiyyatın 2-ci mərhələsinə aiddir:

- ☐ Əks tədbirlərin işlənilib hazırlanması
- ☒ Rəqiblərin qiymətləndirilməsi
- ☐ Müdafiə tələblərinin müəyyən edilməsi
- ☐ Öz şəxsi zəifliyini qiymətləndirilməsi

405 Əks kəşfiyyatın 3-cü mərhələsinə aiddir

- ☐ Əks tədbirlərin reallaşdırılması
- ☒ Öz şəxsi zəifliyini qiymətləndirilməsi
- ☐ Əks tədbirlərin işlənilib hazırlanması
- ☐ Müdafiə tələblərinin müəyyən edilməsi

406 Əks kəşfiyyatın 4-cü mərhələsinə aiddir

- ☐ Rəqiblərin qiymətləndirilməsi
- ☒ Əks tədbirlərin işlənilib hazırlanması
- ☐ Əks tədbirlərin reallaşdırılması
- ☐ Öz şəxsi zəifliyini qiymətləndirilməsi

407 Əks kəşfiyyatın 5-ci mərhələsinə aiddir

- ☐ Rəqiblərin qiymətləndirilməsi
- ☒ Əks tədbirlərin reallaşdırılması
- ☐ Əks tədbirlərin işlənilib hazırlanması
- ☐ Öz şəxsi zəifliyini qiymətləndirilməsi

408 OPSEC metodunun 1-ci mərhələsinə aiddir:

- ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
- ☒ Müdafiə obyektinin təhlili
- ☐ Təhdidlərin aşkar edilməsi
- ☐ Səmərəliyin təhlili

409 OPSEC metodunun 2-ci mərhələsinə aiddir:

- ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
- ☒ Təhdidlərin aşkar edilməsi
- ☐ Müdafiə obyektinin təhlili
- ☐ Səmərəliyin təhlili

410 OPSEC metodunun 3-cü mərhələsinə aiddir:

- ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
- ☒ Səmərəliyin təhlili
- ☐ Təhdidlərin aşkar edilməsi
- ☐ Müdafiə obyektinin təhlili

411 OPSEC metodunun 4-ci mərhələsinə aiddir:

- ☐ Təhdidlərin aşkar edilməsi
- ☒ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
- ☐ Səmərəliyin təhlili
- ☐ Təhlükəsizlik tədbirləri və səmərəlilik,dəyər meyarları üzrə təkliflərin nəzərdən keçirilməsi

412 OPSEC metodunun 5-ci mərhələsinə aiddir:

- ☐ Təhdidlərin aşkar edilməsi
- ☒ Təhlükəsizlik tədbirləri və səmərəlilik,dəyər meyarları üzrə təkliflərin nəzərdən keçirilməsi
- ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
- ☐ Səmərəliyin təhlili

413 OPSEC metodunun 6-cı mərhələsinə aiddir:

- ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi

- ☒ Tədbirlərin reallaşdırılması
- ☐ Təhdidlərin aşkar edilməsi
- ☐ Səmərəliyin təhlili

414 OPSEC metodunun 7-ci mərhələsinə aiddir:

- ☐ Təhdidlərin aşkar edilməsi
- ☒ Tədbirlərin yerinə yetirilməsinə nəzarət
- ☐ Zəruri təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi
- ☐ Səmərəliyin təhlili

415 Müdafiə obyektinin təhlilinə aiddir:

- ☐ Qorunan informasiyanın daha vacib elementləri aydınlaşdırılır (tənqidi);
- ☒ hamısı
- ☐ Qorunan informasiyanın xarakterini əks etdirən açar elementləri (indikatorlar) təyin edilir;
- ☐ Tənqidi informasiyanın mövcud olma müddəti (rəqibə əldə etdiyi informasiyanın həyata keçirilməsi üçün lazım olan müddət) təyin edilir;

416 Müdafiə obyektinin təhlilinə aid deyil:

- ☐ Qorunan informasiyanın daha vacib elementləri aydınlaşdırılır (tənqidi
- ☒ Qorunan informasiyanın kimi maraqlandıra biləcəyi təyin edilir;
- ☐ Qorunan informasiyanın xarakterini əks etdirən açar elementləri (indikatorlar) təyin edilir;
- ☐ Tənqidi informasiyanın mövcud olma müddəti (rəqibə əldə etdiyi informasiyanın həyata keçirilməsi üçün lazım olan müddət) təyin edilir;

417 Təhdidlərin aşkar edilməsinə aiddir:

- ☐ Rəqiblərin bu informasiyanın əldə edilməsi üçün istifadə etdiyi metodlar, o cümlədən, konkret halda müəssisədə təhlükəsizlik təminatı sistemində mövcud olan zəif yerlərin istifadəsinin mümkün istiqamətləri qiymətləndirilir
- ☒ hamısı
- ☐ Rəqibin hərəkətlərinin qarşısının alınması üzrə tədbirlər sistemi işlənilib hazırlanır
- ☐ Qorunan informasiyanın kimi maraqlandıra biləcəyi təyin edilir;

418 Əks kəşfiyyatın daxili fəaliyyət mühitinin elementlərinə aiddir:

- ☐ kommersiya sirlərinə girişə malik olan köməkçi heyətdən olan şəxslər
- ☒ hamısı
- ☐ müəssisə işçilərindən əvvəllər mühakimə edilmiş şəxslər;

- ☐ təhlükəsizlik xidmətinin öz əməkdaşları;

419 Əks kəşfiyyat funksiyalarına aiddir:

- ☐ mülki və cinayət işləri üzrə informasiya və sənədlərin toplanması
☒ hamısı
☐ heyət arasından cinayətkar elementlərə (müəssisədə işləməyən) cinayətin törədilməsində kömək göstərən şəxslərin aşkara çıxardılması
☐ inzibati xətalara görə saxlanmış şəxslərin hərəkətlərinin sənədləşdirilməsi

420 Əks kəşfiyyatın strukturunda aşağıdakı bölmələr fəaliyyət göstərməlidir:

- ☐ tədqiqatın aparılması,
☒ hamısı
☐ qanun pozuntularının xəbərdarlığı
☐ informasiya çatdırımları iş üzrə, sorğu informasiya fondu (SMF)

421 Kontrollinq hansı fəaliyyətlərin keçirilməsinə dəstək tutur:

- ☐ strateji məqsədlərin dəyişən daxili mühit şərtlərinə uyğunlaşdırılması
☒ hamısı
☐ optimal zaman kəsiyində menecerləri müxtəlif idarəetmə səviyyələri haqqında informasiya ilə təmin etmə sisteminin yaradılması;
☐ təşkilati sistemin operativ planlarının onun strateji inkişaf planı ilə uzlaşdırılması;

422 Kontrollinq hansı fəaliyyətlərin keçirilməsinə dəstək durmur:

- ☐ müxtəlif biznes prosesləri üzrə operativ planların koordinasiya və inteqrasiyası;
☒ biznes proseslərin yaradılmasına
☐ daxili mühitin dəyişən tələblərinə tez reaksiya vermək qabiliyyətinin yüksəldilməsi məqsədilə müəssisənin idarə edilməsinin təşkilati strukturunun uyğunlaşdırılması
☐ planların yerinə yetirilməsinə, düzəlişlər edilməsinə və realizasiyası müddətinə nəzarət sisteminin yaradılması;

423 Kontrollinqin vəzifəsinə aiddir:

- ☐ strateji məqsədlər
☒ hamısı
☐ reallaşma üçün konkret vəzifələr
☐ taktiki məqsədlər

424 Kontrollinqin vəzifəsinə aid deyil:

- ☐ strateji məqsədlər;
- ☒ proseduralar
- ☐ reallaşma üçün konkret vəzifələr
- ☐ taktiki məqsədlər;

425 Kontrolinqin əsas funksiyalarına aiddir:

- ☐ Planlaşdırma
- ☒ hamısı
- ☐ Analitik informasiya təminatı
- ☐ Nəzarət və tənzimləmə

426 Kontrolinqin əsas funksiyalarına aid deyil:

- ☐ Planlaşdırma
- ☒ logistika
- ☐ Analitik informasiya təminatı
- ☐ Nəzarət və tənzimləmə

427 Uçot funksiyasına aiddir:

- ☐ daxili uçot sisteminin işlənilib hazırlanması və idarə edilməsi
- ☒ hamısı
- ☐ kriterilərin (meyarların) unifikasiyası
- ☐ müəssisənin və onun bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi metodu və s.

428 Uçot funksiyasına aid deyil:

- ☐ daxili uçot sisteminin işlənilib hazırlanması və idarə edilməsi
- ☒ informasiya mübadiləsi prosesinin koordinasiyası
- ☐ kriterilərin (meyarların) unifikasiyası
- ☐ müəssisənin və onun bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi metodu və s.

429 Planlaşdırmaya aiddir:

- ☐ planlaşdırma sisteminin strukturunun formalaşması və təkmilləşdirilməsi

- ☒ hamısı
- ☐ informasiya mübadiləsi prosesinin koordinasiyası
- ☐ planlaşdırma prosesinin ayrı-ayrı addımları üçün informasiya və zamana tələbatının müəyyən edilməsi

430 Planlaşdırmaya aid deyil:

- ☐ planlaşdırma sisteminin strukturunun formalaşması və təkmilləşdirilməsi
- ☒ informasiyaların toplanması və işlənməsi
- ☐ informasiya mübadiləsi prosesinin koordinasiyası
- ☐ planlaşdırma prosesinin ayrı-ayrı addımları üçün informasiya və zamana tələbatının müəyyən edilməsi;

431 Nəzarət və tənzimləməyə aiddir:

- ☐ məqsədə nailolma səviyyələrinin ölçülməsi, qiymətləndirilməsi üçün plan və faktiki ölçülərin müqayisə edilməsi
- ☒ hamısı
- ☐ kənarlaşmaların analizi, planın faktdan kənarlaşma səbəblərinin izahı və kənarlaşmaların azaldılması üçün təkliflərin hazırlanması.
- ☐ ölçülərin yol verilən kənarlaşma sənədlərinin müəyyənləşdirilməsi;

432 Nəzarət və tənzimləməyə aid deyil:

- ☐ məqsədə nailolma səviyyələrinin ölçülməsi, qiymətləndirilməsi üçün plan və faktiki ölçülərin müqayisə edilməsi
- ☒ informasiyaların toplanması və işlənməsi
- ☐ kənarlaşmaların analizi, planın faktdan kənarlaşma səbəblərinin izahı və kənarlaşmaların azaldılması üçün təkliflərin hazırlanması
- ☐ ölçülərin yol verilən kənarlaşma sənədlərinin müəyyənləşdirilməsi

433 Analitik informasiya təminatına aiddir:

- ☐ informasiya daşıyıcılarının və kanallarının standartlaşdırılması;
- ☒ hamısı
- ☐ qərarların qəbulu üçün əhəmiyyət verilənlərin toplanması və sistemləşdirilməsi;
- ☐ müəssisənin idarə edilməsi və nəzarəti həyata keçirməyə imkan verən rəqəmsal sənədlərin təklif edilməsi;

434 Analitik informasiya təminatına aid deyil:

- ☐ informasiya daşıyıcılarının və kanallarının standartlaşdırılması
- ☒ kənarlaşmaların analizi, planın faktdan kənarlaşma səbəblərinin izahı və kənarlaşmaların azaldılması üçün təkliflərin hazırlanması.
- ☐ qərarların qəbulu üçün əhəmiyyət verilənlərin toplanması və sistemləşdirilməsi
- ☐ müəssisənin idarə edilməsi və nəzarəti həyata keçirməyə imkan verən rəqəmsal sənədlərin təklif edilməsi

435 Xüsusi funksiyalara aiddir:

- ☐ rəqiblərlə müqayisə
- ☒ hamısı
- ☐ əsas sifarişlər üçün kalkulyasiya tətbiq edilməsi
- ☐ başqa firmalarla birləşmə və ya filialların açılmasının (bağlanmasının) məqsədyönlü əsaslandırılması

436 Xüsusi funksiyalara aid deyil:

- ☐ əsas sifarişlər üçün kalkulyasiya tətbiq edilməsi;
- ☒ informasiya sisteminin arxitekturasının işlənilib hazırlanması;
- ☐ daxili mühit haqqında verilənlərin toplanması və analizi: pul və kapital bazarları, sahə konyukturası, iqtisadi hökumət proqramları;
- ☐ rəqiblərlə müqayisə

437 Konrollinq hansı amillərdən asılıdır:

- ☐ istehsalın diversifikasiya səviyyəsi, buraxılan məhsulların nomenklaturası;
- ☒ hamısı
- ☐ idarəetmə heyətinin ixtisaslaşdırılması
- ☐ yaranmış rəqabət səviyyəsi

438 Konrollinq hansı amillərdən asılı deyil:

- ☐ istehsalın diversifikasiya səviyyəsi, buraxılan məhsulların nomenklaturası;
- ☒ əmək bazarı
- ☐ idarəetmə heyətinin ixtisaslaşdırılması
- ☐ yaranmış rəqabət səviyyəsi

439 Kontrollinqin fazalarına aiddir:

- ☐ Kontrollinq funksiyalarının əhəmiyyətinin və həcmnin artması fazası
- ☒ hamısı
- ☐ qərar qəbulu
- ☐ Kontrollinqin müəssisə «qapısından» içəri daxil olması

440 Nəqliyyat vasitələrinin seçiminə təsir edən faktorlar:

- ☐ yükün xarakteri (çəki, həcm, konsistensiya);

- ☒ hamısı
- ☐ yükün daşındığı məsafə;
- ☐ göndərilən partiyaların miqdarı;

441 Kommersiya əməliyyatları kompleksinə aiddir:

- ☐ refrijerator seksiyalarının təchizatı
- ☒ hamısı
- ☐ kommersiya cəhətdən qatarların və vaqonların yoxlanılması
- ☐ vaqonların, konteynerlərin təhvil-təsliminin uçotu

442 Kommersiya əməliyyatları kompleksinə aid deyil:

- ☐ vaqonların, konteynerlərin təhvil-təsliminin uçotu
- ☒ məhsul dizaynı
- ☐ xırda göndərmələrin və konteynerlərin çeşidləməsi
- ☐ refrijerator seksiyalarının təchizatı

443 Kommersiya nasazlığı hesab edilir:

- ☐ yükün oğurluğu və ya itkisi əlamətləri
- ☒ hamısı
- ☐ yüklərin səpələnməsi
- ☐ qapıların, vaqonların və ya konteynerlərin kuzovlarının dəyişi

444 Daşınan yüklərin salamat olmamasının əsas növlərinə aiddir

- ☐ yükün yerinin və çəkisinin əskikliyi
- ☒ hamısı
- ☐ korlanma və ya zədə
- ☐ itki

445 Daşıyanların məsuliyyət şərtlərinə aiddir:

- ☐ qanunsuz davranış (öhdəliyi yerinə yetirməmək və ya onu lazımi səviyyədə yerinə yetirməmək);
- ☒ hamısı
- ☐ daşıyanın günahları
- ☐ zərərlərin özünün mövcudluğu

446 Avtomobillə daşıyan hansı hallarda yükü avtomobil daşımaya qəbul etməkdən imtina edə bilər:

- ☐ yük icraya qəbul edilmiş sifarişə uyğun deyil;
- ☒ hamısı
- ☐ avtomobil daşımaya marşrutunun avtomobil yollarında hərəkət müvəqqəti dayandırılmışdır və ya məhdudlaşdırılmışdır.
- ☐ yükün təqdim edilmiş partiyasının kütləsi yük nəqliyyat vasitəsinin yükqaldırma qabiliyyətini aşır;

447 Hansı hallarda mal göndərən (ekspeditor) yükü avtomobil daşımaya təqdim etməməlidir:

- ☐ əmtəə xarakterli yüklər mal-nəqliyyat qaimələri ilə rəsmiləşdirilməmişdir və ya uyğun sertifikatlara malik deyil;
- ☒ hamısı
- ☐ yük yol hərəkətinin təhlükəsizliklərinə təhlükə yaradır, sürücüyə görünüşü məhdudlaşdırır,
- ☐ avtomobil daşımaya təqdim edilmiş yüklər öz xüsusiyyətlərinə görə bir yük nəqliyyatı vasitəsində birgə avtomobil daşınmasına buraxılmaz;

448 Yüklərin avtomobillə daşınmasının təhlükəsizliyinin təmin olunması üçün avtomobillə daşıyan nələri etməlidir:

- ☐ yüklərin avtomobil daşımalarının təhlükəsiz icrasının təminatı ilə bağlı xüsusi hazırlıq keçmiş şəxsləri vəzifəyə təyin etmək;
- ☒ hamısı
- ☐ əməyin və sürücülərin istirahətinin müəyyən edilmiş rejiminə riayət edilməsinə daimi nəzarəti təmin etmək
- ☐ vəzifəli şəxslərin və yüklərin avtomobil daşımalarının təhlükəsiz icrasının təminatı üzrə məsul edilmiş işçilərin işinə daimi nəzarət tətbiq etmək;

449 Hava ilə yük göndərən nələrdən əmin olmalıdır

- ☐ yük komplektləşdirilmişdir, qablaşdırılmışdır və hər biri yerinə müvafiq markalanma ilə təchiz edilmişdir
- ☒ hamısı
- ☐ daşınma sənədləri düzgün rəsmiləşdirilmişdir.
- ☐ hər bir yük yerində mal göndərənə və yükalanın rekvizitləri var.

450 Avia yükü müşayiət edən şəxs nələri yerinə yetirməlidir:

- ☐ göndərmə aeroportunda hava gəmisinə yükün yükləməsində iştirak etmək;
- ☒ hamısı
- ☐ hava gəmisinin komandirinin, ikinci pilotun, bort baxıcısının icazəsi olmadan hava gəmisində yükün yerdəyişmələrinə imkan verməmək;
- ☐ yükün yerdəyişməsi və ya bağlanmışların açılması haqqında hava gəmisinin komandirinə, bort baxıcısına (operatora) təcili məlumat vermək;

451 Avia yükü daşıyan nələrə görə məsuliyyət daşıyır:

- ☐ göndərəndən yükün qəbulu anından onun verilməsinə qədər əgər bütün tədbirlərin qəbul edildiyini sübut etsə yükün itkisinə, əskikliyinə, zədəsinə

- ☒ hamısı
- ☐ sənədlərin və yüklərin itkisinə və ya göndərilməsinə
- ☐ yükün onun salamatlığını təmin etməyən qablaşdırmada qəbuluna

452 Gündəlik rejim nədir:

- ☐ tabeçilikdə olan şəxslərin öz vəzifələrini daşımalarını təşkil etməyə və onun keyfiyyətinə nəzarət etməkdir
- ☒ təhlükəsizlik sisteminin normal fəaliyyət göstərməsidir
- ☐ təhlükəsizlik sisteminin təhlükələrin mövcud olması və onların qarşısının alınması üzrə tədbirlər tələb edən fəaliyyətidir.
- ☐ Təhlükəsizlik xidmətinin bədəməllərin aktiv fəaliyyətlərinin dəf edilməsini və aradan qaldırılmasını tələb edən real təhlükələrin mövcud olması zamanı fəaliyyətidir.

453 Yüksək hazırlıq rejimi nədir:

- ☐ təhlükəsizlik sisteminin normal fəaliyyət göstərməsidir
- ☒ təhlükəsizlik sisteminin təhlükələrin mövcud olması və onların qarşısının alınması üzrə tədbirlər tələb edən fəaliyyətidir
- ☐ tabeçilikdə olan şəxslərin öz vəzifələrini daşımalarını təşkil etməyə və onun keyfiyyətinə nəzarət etməkdir
- ☐ Təhlükəsizlik xidmətinin bədəməllərin aktiv fəaliyyətlərinin dəf edilməsini və aradan qaldırılmasını tələb edən real təhlükələrin mövcud olması zamanı fəaliyyətidir.

454 Fövqəladə vəziyyət rejimi nədir:

- ☐ təhlükəsizlik sisteminin normal fəaliyyət göstərməsidir
- ☒ Təhlükəsizlik xidmətinin bədəməllərin aktiv fəaliyyətlərinin dəf edilməsini və aradan qaldırılmasını tələb edən real təhlükələrin mövcud olması zamanı fəaliyyətidir.
- ☐ tabeçilikdə olan şəxslərin öz vəzifələrini daşımalarını təşkil etməyə və onun keyfiyyətinə nəzarət etməkdir
- ☐ təhlükəsizlik sisteminin təhlükələrin mövcud olması və onların qarşısının alınması üzrə tədbirlər tələb edən fəaliyyətidir

455 Obyektdaxili rejim aşağıdakı başlıca tələbləri nəzərdə tutur:

- ☐ iş vaxtının dəqiq nizam qaydalarının təyin olunması;
- ☒ hamısı
- ☐ firmanın istehsal fəaliyyətini (rabitə, avtomatlaşdırma, mühafizə və yanğın siqnalizasiyası, qıfillar, hasarlanmalar və s.) təmin edən texniki vasitələrlə təchiz edilməsi;
- ☐ kənar təşkilatların ziyarətçilərinin qəbulu və onlarla iş üzrə qaydaların təyin edilməsi

456 Buraxılış rejimi nədir:

- ☐ tabeçilikdə olan şəxslərin öz vəzifələrini daşımalarını təşkil etməyə və onun keyfiyyətinə nəzarət etməkdir

- ☒ firmada, təşkilatda və ya müəssisədə nəzarətsiz keçidinin (girişinin) və maddi qiymətlilərin nəzarətsiz gətirilməsinin (aparılmasının) istisna edildiyi təyin edilmiş qaydalardır
- ☐ təhlükəsizlik sisteminin təhlükələrin mövcud olması və onların qarşısının alınması üzrə tədbirlər tələb edən fəaliyyətidir.

457 Buraxılış rejimi aşağıdakıları nəzərdə tutur:

- ☐ obyekt yerləşən əraziyə işçilərin, həmin obyektin qulluqçularının və ziyarətçilərin buraxılmasının müəyyən qaydalarının təyin edilməsi;
- ☒ hamısı
- ☐ bütün növ icazə vərəqələrinin verilməsi və imzalanması hüququna malik olan vəzifəli şəxslər dairəsinin müəyyən edilməsi;
- ☐ məhsulların və maddi qiymətlilərin idxal (ixracının), gətirilməsi (aparılmasının) müəyyən qaydalarının təyin edilməsi;

458 Firmaya buraxılışın tənzimlənməsi sistemi aşağıdakıları nəzərdə tutmalıdır

- ☐ firma obyektlərinə buraxılan şəxslərin sayının maksimum dərəcədə məhdudlaşdırılması;
- ☒ hamısı
- ☐ sənədlərin obyektə gətirilməsi (həmçinin, miniklə) üzrə icazə verilməsi və onların rəsmiləşdirilməsi qaydalarının dəqiq şəkildə müəyyən edilməsi;
- ☐ işə buraxılan şəxslərin etibarlılıqlarının obyektiv olaraq müəyyən edilməsi;

459 Buraxılış rejimi üzrə uçota nələr daxildir:

- ☐ buraxılış rejimi üzrə əmr və göstərişlərlə bağlı iş;
- ☒ hamısı
- ☐ buraxılış sənədlərinin məhv edilməsi üzrə aktlarla bağlı iş;
- ☐ buraxılış rejimi və material buraxılış vərəqələri üçün imza nümunələri üzrə təlimatlarla bağlı iş;

460 Buraxılış bürosu hansı möhür və ştamlara malik olmalıdır:

- ☐ vəsiqə və daimi buraxılış vərəqələri üçün dairəvi, relyefli, metal və ya kauçuk möhür (diametr 20 mm);
- ☒ hamısı
- ☐ «ÖDƏNİLMİŞDİR», «NÜMUNƏ», «MÜVƏQQƏTİ» ştamları.
- ☐ rəqəmli nişan ştamları;

461 Mühafizə üsulları və vasitələrinin seçilməsinə təsir göstərən amillər :

- ☐ mühafizə olunan obyektin texniki möhkəmlik dərəcəsi;
- ☒ hamısı
- ☐ obyektin texniki möhkəmliyində yalnız mühafizə və təhlükəsizlik xidmətinə məlum olan kövrək yerlərin mövcud olması;
- ☐ mühafizə-yanğın vasitələrinin mövcud olması və keyfiyyəti

462 Mühafizə formasıdır:

- ☐ texniki vasitələrin köməyiylə, mərkəzləşdirilmiş televiziya pultuna qoşulmuş və avtomatik siqnalizasiya qurğusu olan mühafizə;
- ☒ hamısı
- ☐ kombinəlaşdırılmış mühafizə
- ☐ postların qurulması yolu ilə mühafizə (mühafizə şöbəsi və polisin gücü ilə);

463 Mühafizə rejimi üçün əsas şərt:

- ☐ mühafizə vasitələrinin hazırlanması və yerləşdirilməsi
- ☒ hamısı
- ☐ mühafizə xidmətinin obyektəki fəaliyyətinə nəzarət edilməsi
- ☐ mühafizə rejimi haqqındakı informasiyanın toplanması və təhlil edilməsi,

464 Mühafizə rejiminin əsas prinsipləri

- ☐ mühafizənin vahid plan üzrə həyata keçirilməsi;
- ☒ hamısı
- ☐ mühafizə olunan obyekt ətrafında yaranan situasiyadan asılı olaraq mühafizənin gizli və ya nümayiş etdirilərək aparılması;
- ☐ obyektin təhlükəsizliyinin təmin edilməsi üçün firmanın öz imkanları ilə hüquq-mühafizə orqanlarının imkanlarının səmərəli birləşdirilməsi;

465 Yangın təhlükəsizliyi nədir:

- ☐ bu güc və vasitələrin, həmçinin yangınlarla mübarizəyə yönəldilmiş hüquqi, təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlər məcmusudur.
- ☒ bu obyektin elə vəziyyətidir ki, yangın ehtimalı istisna edilir, və onun baş verdiyi halda insanlara, tikintilərə və maddi dəyərlərə yangının təhlükəli amillərinin neqativ təsirinin aradan qaldırması üzrə zəruri tədbirlərdən istifadə olunur.
- ☐ yangının xəbərdarlığı və ya onun nəticələrinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksini özündə ehtiva edir.
- ☐ yangınlarla və ya partlayış təhlükəsi olan vəziyyətlə müvəffəqiyyətli mübarizəni təmin edən tədbirlərdir.

466 Yangın profilaktikası nədir:

- ☐ bu obyektin elə vəziyyətidir ki, yangın ehtimalı istisna edilir, və onun baş verdiyi halda insanlara, tikintilərə və maddi dəyərlərə yangının təhlükəli amillərinin neqativ təsirinin aradan qaldırması üzrə zəruri tədbirlərdən istifadə olunur.
- ☒ yangının xəbərdarlığı və ya onun nəticələrinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksini özündə ehtiva edir.
- ☐ yangınlarla və ya partlayış təhlükəsi olan vəziyyətlə müvəffəqiyyətli mübarizəni təmin edən tədbirlərdir.
- ☐ bu güc və vasitələrin, həmçinin yangınlarla mübarizəyə yönəldilmiş hüquqi, təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlər məcmusudur.

467 Aktiv yangın müdafiəsi nədir:

- ☐ bu obyektin elə vəziyyətidir ki, yanğın ehtimalı istisna edilir, və onun baş verdiyi halda insanlara, tikintilərə və maddi dəyərlərə yanğının təhlükəli amillərinin neqativ təsirinin aradan qaldırması üzrə zəruri tədbirlərdən istifadə olunur.
- ☒ yanğınlarla və ya partlayış təhlükəsi olan vəziyyətlə müvəffəqiyyətli mübarizəni təmin edən tədbirlərdir.
- ☐ bu güc və vasitələrin, həmçinin yanğınlarla mübarizəyə yönəldilmiş hüquqi, təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlər məcmusudur.
- ☐ yanğının xəbərdarlığı və ya onun nəticələrinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksini özündə ehtiva edir.

468 Yanğın təhlükəsizliyinin təminatı sistemi -

- ☐ bu obyektin elə vəziyyətidir ki, yanğın ehtimalı istisna edilir, və onun baş verdiyi halda insanlara, tikintilərə və maddi dəyərlərə yanğının təhlükəli amillərinin neqativ təsirinin aradan qaldırması üzrə zəruri tədbirlərdən istifadə olunur.
- ☒ bu güc və vasitələrin, həmçinin yanğınlarla mübarizəyə yönəldilmiş hüquqi, təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlər məcmusudur
- ☐ yanğınlarla və ya partlayış təhlükəsi olan vəziyyətlə müvəffəqiyyətli mübarizəni təmin edən tədbirlərdir.
- ☐ yanğının xəbərdarlığı və ya onun nəticələrinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksini özündə ehtiva edir

469 Azərbaycanda yanğın təhlükəsizliyinin təminatı sistemi nələrdən ibarətdir:

- ☐ yanğın təhlükəsizliyi sferasının elmi-texniki təminatı
- ☒ hamısı
- ☐ yanğın əleyhinə təbliğatın aparılması və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin təliminin keçirilməsi
- ☐ yanğın təhlükəsizliyi sferasının informasiya təminatı

470 Azərbaycanda yanğın təhlükəsizliyinin təminatı sistemi nələrdən ibarətdir

- ☐ yanğınların və onların nəticələrinin uçotunun həyata keçirilməsi
- ☒ hamısı
- ☐ yanğın söndürmə sferasında yanğın söndürmə və xidmətlər texnikası məhsulunun sertifikatlaşdırılması
- ☐ yanğın söndürmə sferasında işlərin və xidmətlərin göstərilməsinin icrası

471 Texnoloji rejimin pozulması neçə faiz yanğına səbəb olur:

- ☐ 0.2
- ☒ 33%.
- ☐ 0.13
- ☐ 0.1

472 Elektrik avadanlığının nasazlığı neçə faiz yanğına səbəb olur:

- ☐ 0.1

- ☒ 0.16
☐ 0.2
☐ 0.13

473 Avadanlığın təmirinə pis hazırlıq neçə faiz yanğına səbəb olur:

- ☐ 0.16
☒ 0.13
☐ 0.2
☐ 0.1

474 Yağlanmış köhnə-kürüşün və başqa materialların öz-özünə alışması neçə faiz yanğına səbəb olur:

- ☐ 33%.
☒ 0.1
☐ 0.2
☐ 0.16

475 Yanğın profilaktikası üzrə tədbirlərə aiddir:

- ☐ texniki,
☒ hamısı
☐ istismar
☐ rejim

476 Yanğın profilaktikası üzrə tədbirlərə aid deyil:

- ☐ texniki,
☒ sosial
☐ istismar
☐ rejim

477 Təşkilati tədbirlər:

- ☐ binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini nəzərdə tutur
☒ maşınların və zavod daxili nəqliyyatın düzgün istismarını, binaların, ərazilərin düzgün saxlamasını, yanğına qarşı təlimatı nəzərdə tutur
☐ nəzərdə tutulmamış yerlərdə papiros çəkməyin qadağasını, yanğın təhlükəli yerlərdə qaynaq və başqa alovlu işlərin və s. qadağasını nəzərdə tutur

- ☐ vaxtlı-vaxtında profilaktikanın, təmirlərin aparılmasını, yoxlamaların və texnoloji avadanlığın sınaqlarının keçirilməsini nəzərdə tutur

478 Texniki tədbirlər:

- ☐ vaxtlı-vaxtında profilaktikanın, təmirlərin aparılmasını, yoxlamaların və texnoloji avadanlığın sınaqlarının keçirilməsini nəzərdə tutur
- ☒ binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini nəzərdə tutur
- ☐ nəzərdə tutulmamış yerlərdə papiros çəkməyin qadağasını, yanğın təhlükəli yerlərdə qaynaq və başqa alovlu işlərin və s. qadağasını nəzərdə tutur
- ☐ maşınların və zavod daxili nəqliyyatın düzgün istismarını, binaların, ərazilərin düzgün saxlamasını, yanğına qarşı təlimatı nəzərdə tutur

479 Rejim tədbirləri:

- ☐ binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini nəzərdə tutur
- ☒ nəzərdə tutulmamış yerlərdə papiros çəkməyin qadağasını, yanğın təhlükəli yerlərdə qaynaq və başqa alovlu işlərin və s. qadağasını nəzərdə tutur
- ☐ vaxtlı-vaxtında profilaktikanın, təmirlərin aparılmasını, yoxlamaların və texnoloji avadanlığın sınaqlarının keçirilməsini nəzərdə tutur
- ☐ maşınların və zavod daxili nəqliyyatın düzgün istismarını, binaların, ərazilərin düzgün saxlamasını, yanğına qarşı təlimatı nəzərdə tutur

480 İstismar tədbirləri:

- ☐ maşınların və zavod daxili nəqliyyatın düzgün istismarını, binaların, ərazilərin düzgün saxlamasını, yanğına qarşı təlimatı nəzərdə tutur
- ☒ vaxtlı-vaxtında profilaktikanın, təmirlərin aparılmasını, yoxlamaların və texnoloji avadanlığın sınaqlarının keçirilməsini nəzərdə tutur
- ☐ nəzərdə tutulmamış yerlərdə papiros çəkməyin qadağasını, yanğın təhlükəli yerlərdə qaynaq və başqa alovlu işlərin və s. qadağasını nəzərdə tutur
- ☐ binaların planlaşdırılması zamanı yanğına qarşı qaydalara və normalara riayət etməyi, elektrik məftillərinin və avadanlığının, istilik sistemlərinin, ventilyasiyaların, işıqlandırma qurğularının quraşdırılması zaman avadanlığın düzgün yerləşdirməsini nəzərdə tutur

481 Yanğın profilaktikası:

- ☐ bu güc və vasitələrin, həmçinin yanğınlarla mübarizəyə yönəldilmiş hüquqi, təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlər məcmusudur.
- ☒ iqtisadiyyat obyektlərinin yanğından müdafiəsinin təminatına yönəldilmiş mühəndis-texniki və təşkilati tədbirlərin kompleksidir.
- ☐ bu obyektin elə vəziyyətidir ki, yanğın ehtimalı istisna edilir, və onun baş verdiyi halda insanlara, tikintilərə və maddi dəyərlərə yanğının təhlükəli amillərinin neqativ təsirinin aradan qaldırması üzrə zəruri tədbirlərdən istifadə olunur.
- ☐ yanğının xəbərdarlığı və ya onun nəticələrinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksini özündə ehtiva edir.

482 Profilaktik işin əsas vəzifələrindəndir:

- ☐ yanğınlara baş verməsini doğura bilən səbəblərin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin işlənilib hazırlanması və həyata keçirilməsi;
- ☒ hamısı

- ☐ bütövlükdə obyektin və onun ayrı-ayrı sahələrinin yanğın təhlükəsizliyi vəziyyətinin dövrü yoxlamalarının, həmçinin təklif edilmiş tədbirlərin vaxtında icrasına nəzarətin təminatı;
- ☐ mümkün yanğınların yayılmasının məhdudlaşdırılması və yanğın halında insanların və əmlakın müvəffəqiyyətli təxliyəsi üçün şəraitlərin yaradılması;

483 Mühafizə xidməti nələrə təmin etməlidir:

- ☐ işgüzar qəbula gəlmiş qonaqların qarşılanması;
- ☒ hamısı
- ☐ işgüzar qəbulda və ya görüşdə qonaqlar arasındakı münaqişələrin qarşısının alınması;
- ☐ əsas mühafizə xidməti ilə dəvət olunmuş qonaqların cangüdən-lərinin qarşılıqlı fəaliyyəti;

484 Stasionar obyektlərin texniki möhkəmlik elementlərinə aiddir

- ☐ nəzarət-buraxılış məntəqələri;
- ☒ hamısı
- ☐ rabitə vasitələr
- ☐ videomüşahidə vasitələri;

485 Ziyankar xüsusiyyətləri, düşmən məkrləri, dağıdıcı təbiəti özündə gizlədən və müəyyən şəraitdə həmin xüsusiyyətləri özlüyündə müxtəlif çeşiddə aşkar edən nədir?

- ☐ Dövlətin təhlükəsizliyi
- ☒ Təhlükə mənbələri
- ☐ Cəmiyyətin təhlükəsizliyi
- ☐ İqtisadi təhlükəsizlik

486 Cəmiyyətin və onun strukturlarının həyati vacib maraqlarının daxili və xarici təhlükələrdən müdafiəsinin vəziyyəti və inkişaf meyilləri nə deməkdir?

- ☐ Beynəlxalq təhlükəsizlik
- ☒ Cəmiyyətin təhlükəsizliyi
- ☐ Dövlətin təhlükəsizliyi
- ☐ Təhlükəsizlik

487 Təhlükəsizliyin təmin olunması üzrə fəaliyyət obyektinin dərk olunması neçə qarşılıqlı əlaqəni şərtləndirir?

- ☐ altı
- ☒ Üç

- ☐ İki
- ☐ Beş

488 Təhlükəsizliyin təmin olunması üzrə fəaliyyət obyektinin dərk olunması hansı qarşılıqlı əlaqəni şərtləndirir?

- ☐ Şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin olunmasını
- ☒ Fiziki, hüquqi şəxslərin və dövlətin təhlükəsizliyinin təmin olunmasını
- ☐ Cəmiyyətin, hüquqi şəxslərin və dövlətin təhlükəsizliyinin təmin olunmasını
- ☐ Firmaların, şirkətlərin, hüquqi və fiziki şəxslərin təhlükəsizliyinin təmin olunmasını

489 Milli mənafeləri müdafiə etməyi, yeridilən siyasətin sosial yönümlülüyü və ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olmasına imkan yaradan təhlükəsizlik hansıdır?

- ☐ Dövlətin iqtisadi təhlükəsizliyi
- ☒ Dövlətin siyasi təhlükəsizliyi
- ☐ Dövlətin həm siyasi, həm də iqtisadi təhlükəsizliyi
- ☐ Dövlətin milli təhlükəsizliyi

490 İqtisadi təhlükəsizliyin tərkib hissəsi nə ilə əlaqədar olaraq dəyişir?

- ☐ Xarici və daxili şərtlər ilə
- ☒ Dövlətin iqtisadi şərtləri ilə
- ☐ Dövlətin siyasi şərtləri ilə
- ☐ Dövlətin siyasi-iqtisadi şərtləri ilə

491 Akademik L.Abalkinin fikrincə, iqtisadi təhlükəsizlik neçə şərtin ödənilməsinə tələb edir?

- ☐ dörd
- ☒ üç
- ☐ beş
- ☐ altı

492 Kimin fikrincə iqtisadi təhlükəsizlik üç şərtin ödənilməsinə tələb edir?

- ☐ F. Engelsin
- ☒ L. Abalkinin
- ☐ A. Smitin
- ☐ F. Qoldmanın

493 Milli iqtisadi təhlükəsizlik hansı sahələri əhatə edir?

- ☐ Regional
- ☒ Bütün sahələri
- ☐ Ölkə daxili
- ☐ Konkret göstərilən sahəni

494 BMT Baş Məclisinin hansı məruzəsində iqtisadiyyatın əsas problemləri araşdırılmış, iqtisadi təhlükəsizliyin beynəlxalq və milli mənbələri təsnifləşdirilmişdir?

- ☐ “Beynəlxalq xüsusi təhlükəsizlik konsepsiyası”
- ☒ “Beynəlxalq iqtisadi təhlükəsizlik konsepsiyası”
- ☐ “Beynəlxalq qlobal-siyasi təhlükəsizlik konsepsiyası”
- ☐ “Beynəlxalq qlobal təhlükəsizlik konsepsiyası”

495 BMT Baş Məclisinin “Beynəlxalq iqtisadi təhlükəsizlik konsepsiyası” adlı məruzədə iqtisadi təhlükəsizliyin hansı mənbələri təsnifləşdirilir? 1 - Regional 2 - Beynəlxalq 3 - Qlobal 4 - Qlobal-siyasi 5 - Milli 6 - Qlobal-iqtisadi

- ☐ 3, 4, 6
- ☒ 2, 5
- ☐ 1, 3, 5
- ☐ 2, 3, 4

496 Yeni müstəqillik əldə etmiş ölkələr iqtisadi təhlükəsizlikdə hansı təsirlərə məruz qalırlar? 1 - Beynəlxalq 2 - Xarici 3 - Regional 4 - Qlobal 5 - Daxili 6 - Maliyyə

- ☐ 3, 6
- ☒ 1, 3
- ☐ 3, 4
- ☐ 3, 4, 5

497 . Beynəlxalq iqtisadi təhlükəsizlikdə xarici təhlükələrə hansılar aiddir? 1 - Xarici firmaların daxili bazarı tutması 2 - Yerli firmalarda ixracın azlığı 3 - İdxal malının artıqlığı 4 - Müəssisələrin xaricilər tərəfindən ələ keçirilməsi 5 - İnflyasiya təhlükəsi 6 - Müharibə təhlükəsi Ekoloji təhlükə

- ☐ 2, 3, 6, 7
- ☒ 4, 5, 6, 7
- ☐ 1, 3, 4, 6, 7
- ☐ 1, 2, 3, 4

498 Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin özünəməxsus mürəkkəb daxili struktura malik olmasını neçə elementə görə fərqləndirmək olar?

- ☐ altı
- ☒ Üç
- ☐ Beş
- ☐ Dörd

499 Akademik L.Abalkinin fikrincə, iqtisadi təhlükəsizlik hansı şərtlərin ödənilməsini tələb edir? 1 - Siyasi sərbəstlik 2 - İqtisadi sərbəstlik 3 - Milli sərbəstlik 4 - Milli iqtisadiyyatın dayanıqlığı və sabitliyinin təmin edilməsi 5 - İqtisadiyyatın əsas strategiyası 6 - Özünü inkişaf etdirmə qabiliyyətinin olması

- ☐ 1, 2, 5
- ☒ 1, 3, 5
- ☐ 2, 4, 6

500 Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin özünəməxsus mürəkkəb daxili struktura malik olmasını hansı elementlərə görə fərqləndirmək olar? 1 - Ölkələrin bərabər hüquqa malik olmaları ilə 2 - İqtisadi müstəqillik mütləq xarakter daşıyır 3 - Ölkələrin Dünya Ticarət Palatasına üzvi olmaları ilə 4 - Ölkələrin BMT-nin Təhlükəsizlik Şurasına üzvi olmaları ilə 5 - Milli iqtisadiyyatın sabitliyi və dayanıqlığı, mülkiyyətin bütün formalarında müdafiə olunmasını ön plana çəkməli 6 - Müasir dinamik inkişaf edən dünyada özünü inkişafa və tərəqqi qabiliyyəti

- ☐ 2, 3, 5
- ☒ 2, 4, 6
- ☐ 1, 3, 5
- ☐ 1, 3, 4, 6

501 Ölkədə iqtisadi təhlükəsizliyin təmin edilməsinin əsas subyekti nə hesab olunur?

- ☐ Milli Məclis
- ☒ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Milli Təhlükəsizlik Nazirliyi
- ☐ Dövlət

502 Ölkənin iqtisadi təhlükəsizliyinin formalaşmasının başlıca istiqamətlərindən biri nədir?

- ☐ Dövlətin milli təhlükəsizliyi
- ☒ Firmaların, şirkətlərin, hüquqi və fiziki şəxslərin təhlükəsizliyinin təmin olunması
- ☐ Dövlətin siyasi təhlükəsizliyi
- ☐ Xarici iqtisadi əlaqənin səmərəli quruluşunun formalaşmasıdır

503 Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində və təşkilində, mühüm əhəmiyyətə malik olan tədbirlərdən ən başlıcası nədir?

- ☐ Dövlətin xarici borclarının olmaması
- ☒ Ölkədə həyata keçirilən islahatlar
- ☐ Ölkənin maliyyə imkanlarının daima inkişafda olması
- ☐ Ölkədə müvafiq normativ aktların olması

504 Ölkədə həyata keçirilən islahatların mühüm tərkib hissəsi olan özəlləşdirmə nəyə əlverişli şərait yaradır?

- ☐ Ölkənin xarici ölkələr tərəfindən tanınmasına
- ☒ Sahibkarlığın inkişafına
- ☐ Ölkənin xarici ölkələrdən asılı olmamasına
- ☐ Ölkənin inkişafına

505 İqtisadi təhlükəsizlik üçün hansı qiymətlər mühüm əhəmiyyət kəsb edir?

- ☐ Beynəlxalq qiymətlər
- ☒ Kandar qiymətlər
- ☐ Hər bir ölkənin milli pul vahidi ödənişi
- ☐ Daxili qiymətlər

506 Ölkənin milli təhlükəsizliyinin əsas təşkilədicilərindən biri nədir?

- ☐ Regional təhlükəsizlik
- ☒ İqtisadi təhlükəsizlik
- ☐ Qlobal təhlükəsizlik
- ☐ Regional-siyasi təhlükəsizlik

507 İqtisadi təhlükəsizliyin iqtisadi artım göstəricisinə nələr daxildir? 1 - Daxili və xarici borclar 2 - Milli istehsalın, gəlirin dinamikası və strukturu 3 - Ümumiləşdirilmiş büdcənin kəsirliliyi 4 - Sənaye istehsalının həcmi və tempi 5 - Təsərrüfatın sahə strukturu və ayrı-ayrı sahələrin əsaslı vəsait qoyuluşunun dinamikası 6 - Xarici iqtisadi amillərin təsiri

- ☐ 3, 4, 6
- ☒ 1,2,3, 4, 5, 6
- ☐ 2, 4, 5
- ☐ 1, 2, 3, 5

508 Ölkənin iqtisadi təhlükəsizliyinin ən əsas göstəricisi hansıdır?

- ☐ Daxili və xarici borcların olmaması
- ☒ İqtisadi artım
- ☐ Ölkənin təbii resurslarını, istehsalını və elmi-texniki potensialını xarakterizə edən
- ☐ Həyat keyfiyyəti və səviyyəsi

509 İstənilən cəmiyyətdə iqtisadi təhlükəsizlikdə firma strategiyası hazırlanarkən nə tələb olunur?

- ☐ İqtisadi təhlükə amillərinin əsaslandırılaraq təhlil olunması
- ☒ İqtisadi təhlükə amillərinin öyrənilməsi və qiymətləndirilməsi
- ☐ Həmin strategiyanın tədbirlər planı
- ☐ Həmin strategiyanın hazırlanmasını yaxşı bilən savadlı mütəxəssislər

510 İqtisadi təhlükə yarada bilən mühitin vaxtında aşkar edilməsi hansı orqanın funksiyasıdır?

- ☐ Hökumətin
- ☒ İqtisadi İnkişaf Nazirliyinin
- ☐ Ölkənin Daxili işlər orqanlarının
- ☐ Milli Təhlükəsizlik Nazirliyinin

511 İqtisadiyyatın milli və beynəlxalq səviyyədə cəmiyyətin tələbatının səmərəli ödənilmə qabiliyyəti nədir?

- ☐ İqtisadiyyatın səmərəliliyin təmin olunması
- ☒ İqtisadi inkişafın müsbət saldo ilə dinamikası
- ☐ İqtisadi təhlükəsizlik
- ☐ İqtisadi artım tempi

512 İqtisadi təhlükəsizliyin təmin olunmasının əsas mühüm məsələləri nə zaman nəzərə alınır?

- ☐ Hökumətin Milli Məclisdə Hesabatı dinlənildikdən
- ☒ Ölkənin inkişaf strategiyası hazırlanarkən
- ☐ Ölkənin illik hesabatı təhlil olunarkən
- ☐ Ölkənin sosial-iqtisadi inkişaf proqnozu tərtib edilərkən

513 Ölkənin iqtisadi struktur siyasəti hansı səviyyədə reallaşdırılır?

- ☐ Makro səviyyədə
- ☒ Dövlət səviyyəsində
- ☐ Mikro səviyyədə

☐ Nazirlər Kabineti səviyyəsində

514 Milli iqtisadiyyat çərçivəsində sənayenin, kənd təsərrüfatının, ticarətin, xidmət sahələrinin və s. xüsusi payı və bunlar arasındakı nisbətlər dedikdə nə başa düşülür?

- ☐ İqtisadi inkişaf
- ☒ Makroiqtisadi vəziyyət
- ☐ İqtisadi struktur
- ☐ İqtisadi strategiya

515 İqtisadi təhlükəsizliyi təmin etmək üçün ölkəmizin sənayesinin struktur inkişafı neçə qrupla həyata keçirilə bilər?

- ☐ Dörd
- ☒ Üç
- ☐ İki
- ☐ Altı

516 İqtisadi təhlükəsizliyi təmin etmək üçün ölkəmizin sənayesinin struktur İnkişafı hansı qruplarla həyata keçirilə bilər? 1 - Bütün ölkələr üçün vacib olan tikinti sənaye sahələri 2 - Sənayenin ixrac yönümlü hasilat sahələrini 3 - Texnoloji cəhətdən geridə qalmış, lakin daxili bazar üçün mühüm sahələr 4 - Böyük elmi və texnoloji potensiala malik olan sahələr 5 - Bütün ölkələr üçün vacib olan ərzaq sahələri 6 - Bütün ölkələr üçün vacib olan maşınqayırma sahələri

- ☐ 2, 3, 4
- ☒ 1, 5, 6
- ☐ 1, 2, 4, 5
- ☐ 2, 3, 5, 6

517 Azərbaycanın milli dövlət maraqlarının və məqsədlərinin tanınmasının daxili aspektləri hansıdır? 1 - Dövlət suverenliyinin qorunması 2 - Azərbaycanın beynəlxalq vəziyyəti 3 - Dünya iqtisadi integrasiyasında onun iştirakı 4 - Azərbaycanın daxili vəziyyəti 5 - Dövlət atributlarının qorunması 6 - Dövlət sərhədlərinin və xarici siyasətinin qorunması

- ☐ 3, 4, 6
- ☒ 1, 5, 6
- ☐ 2, 4, 5
- ☐ 1, 2, 3

518 Dövlət büdcəsinin ÜDM-də xüsusi çəkisinin artması necə qiymətləndirilir?

- ☐ Ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşması
- ☒ Bütün variantlar
- ☐ İqtisadiyyatın inkişaf etməsi
- ☐ Ölkədə yoxsulluq səviyyəsinin minimum həddə olması

519 Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması mexanizmi – iqtisadi təhlükəsizliyin dəf edilməsi üçün hansı tədbirlər sistemidir?

- ☐ Daxili və xarici amillər
- ☒ İqtisadi-təşkilati və hüquqi
- ☐ İdxal-ixrac və işsizlik səviyyələrinin
- ☐ Sosial-iqtisadi inkişafın

520 Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması mexanizmi özündə hansı elementləri əks etdirir? 1 - İqtisadi təhlükəsizliyə təsir edə biləcək amillərin proqnozunu hazırlamaq və onlar üzrə hərtərəfli obyektiv monitoring tətbiq etmək 2 - İqtisadi təhlükəsizliyə təsir edə bilən amillərin strategiyasını hazırlamaq 3 - Sosial-iqtisadi göstəricilərin son mümkün olan həddini müəyyən etmək 4 - İqtisadi təhlükəsizliyin yaranmasına səbəb ola biləcək daxili və xarici amillərin aşkar edilməsində dövlətin fəaliyyəti 5 - İqtisadi-siyasi əks məsələlərin yaranmasının qarşısını almaq və onların qarşısının alınmasına tədbirlər görmək 6 - İqtisadi təhlükəsizliyin yaranmasına səbəb olan strateji tədbirlərin həyata keçirilməsi

- ☐ 2, 3, 5
- ☒ 1, 3, 4
- ☐ 3, 5, 6
- ☐ 2, 4, 6

521 İqtisadi təhlükəsizliyə təsir edə bilən amillər proqnozunu hazırlamaq və onlar üzrə obyektiv monitoring necə sistemdir?

- ☐ Auditor yoxlaması sistemidir
- ☒ Müasir idarəetmə sistemidir
- ☐ Təftiş sistemidir
- ☐ Nəzarət sistemidir

522 İqtisadi monitoring nə üçün istifadə olunur?

- ☐ İqtisadi analiz aparmaq üçün
- ☒ İnkişaf göstəricilərinin səviyyəsini müşahidə etmək üçün
- ☐ ÜDM və milli gəlirin səviyyəsini müəyyən etmək üçün
- ☐ Maddi istehsal sahələrinin inkişaf səviyyəsini müəyyən etmək üçün

523 İqtisadi təhlükəsizliyin təmin olunması dövlətin hansı tədbirləri əsasdareallaşır? 1 - Aktiv struktur siyasətin yeridilməsi 2 - Sosial-iqtisadi

siyasətin yeridilməsi 3 - Hökumətin bank sferasında siyasətin yeridilməsi 4 - Hökumətin vergi sistemində siyasətin yeridilməsi 5 - Innovasiya-investisiya aktivliyi siyasətin yeridilməsi 6 - Maliyyə-kredit sabitliyinin təmin olunması siyasətinin yeridilməsi

- ☐ 1, 3, 5
- ☒ 1,2, 4, 5, 6
- ☐ 2, 4, 5, 6
- ☐ 3, 4, 6

524 Bilirik ki, iqtisadi təhlükəsizliyin təminində daxili bazarın qorunması vacib məsələlərdən biridir. Bu nə zaman mümkün olur?

- ☐ Ölkədə istehsal olunan əmtəələrin alternativinə yüksək vergilər və gömrük rüsumlarının qoyulması nəticəsində
- ☒ Ölkədə istehsal olunan əmtəələrin alternativinin idxalına məhdudiyyətlər qoyulması nəticəsində
- ☐ Ölkədə istehsal olunan əmtəələrin alternativinə yüksək vergilərin qoyulması nəticəsində
- ☐ Yerli istehsalın təşkilinə təkrarlığın təmin olunması nəticəsində

525 Keçid dövründə xarici iqtisadi fəaliyyət sahəsində iqtisadi təhlükəsizliyin təmin edilməsi neçə amillə müəyyən olunur?

- ☐ Beş
- ☒ Üç
- ☐ dörd
- ☐ yeddi

526 Ölkənin iqtisadi təhlükəsizliyini xarakterizə edən dinamik göstəricilərin müşahidəsini aparan daimi fəaliyyət sistemi nədir?

- ☐ Dövlət monitorinqi
- ☒ Dövlətin siyasi-iqtisadi təhlükəsizliyi
- ☐ Dövlətin siyasi təhlükəsizliyi
- ☐ Dövlətin iqtisadi proqnozları

527 Ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirmək məqsədi ilə idarəetmədə amillərə təsir mexanizmi özündə nəyi birləşdirir?

- ☐ İqtisadi və sosial proseslərin göstəricilərinin parametrlərini
- ☒ İqtisadi və sosial proseslərin göstəricilərinin parametrlərinin kəndər ölçülərini, meyarları və parametrləri
- ☐ Ölkənin iqtisadi, maliyyə vəziyyətini və dövlət büdcəsinin gəlirlər və xərclər hissəsini
- ☐ Ölkənin iqtisadi, maliyyə vəziyyətini və ÜDM-in əsas parametrlərini

528 İqtisadi və sosial proseslərin göstəricilərinin parametrlərinin kəndər göstəriciləri qiymətlərindən kənara çıxmaq nədən xəbər verir?

- ☐ Ölkənin siyasi-iqtisadi vəziyyətindən
- ☒ İqtisadi təhlükə qorxusundan
- ☐ Ölkənin maliyyə çətinliyindən
- ☐ Ölkənin maliyyə vəziyyətindən

529 Risk konsepsiyasının əksi kimi nə çıxış edir?

- ☐ Riskin sığorta olunması və düzgünlük konsepsiyası
- ☒ Riskin qabaqcadan dərk edilərək, ona qarşı tədbirlər görülməsi konsepsiyası
- ☐ Riskin sığorta olunması konsepsiyası
- ☐ Etibarlılıq konsepsiyası

530 Hər bir risk qrupu göstəricisinə xas edilmiş kəmiyyət qiyməti, onun çəkisinə vurulmaqla hansı firmanın risk amillərinin kəmiyyətə qiymətləndirilməsi metodikası aparılır?

- ☐ “Mercedes” şirkətinin
- ☒ Alman “Berl” firmasının
- ☐ “Univers” firmasının
- ☐ “General Motors” şirkətinin

531 . Riskin ümumiləşdirilmiş qiymətinin, yəni R-in hansı halında ölkə iqtisadi cəhətdən təhlükəli hesab edilir?

- ☐ R-in maksimum 100 bal qiymətini yığan
- ☒ R-in ən kiçik qiymətini yığan
- ☐ R-in maksimum 10 bal qiymətini yığan
- ☐ R-in ən böyük qiymətini yığan

532 Alman “Berl” firmasının ölkə riskinin kəmiyyətə qiymətləndirilməsi metodikasında ölkə mütəxəssislərinin cavab verdikləri anket neçə qiymətləndirmə meyarından ibarətdir?

- ☐ Beş
- ☒ On beş
- ☐ Əlli
- ☐ İyirmi

533 Alman “Berl” firmasının ölkə riskinin kəmiyyətə qiymətləndirilməsi metodikasında yığılmış balların hansı halında dövlətin iqtisadi təhlükəsizliyi yüksəkdir?

- ☐ Yığılmış balların sayı nə qədər yüksəkdirsə
- ☒ Yığılmış balların sayı 100-ə nə qədər yaxındırsa
- ☐ Maksimum 5 bal yığılıbsa
- ☐ Yığılmış balların sayı 10-a nə qədər yaxındırsa

534 Beynəlxalq konvensiyaya görə həyat səviyyəsinin normal olduğu ölkələrdə minimum əmək haqqı nə qədər olmalıdır?

- ☐ İstehlak səbətinin 50 , 70% qədər
- ☒ İstehlak səbətinin 70 , 75% qədər
- ☐ İstehlak səbətinin 50% miqdarında
- ☐ İstehlak səbətinin 100% miqdarında

535 İnkişaf etmiş ölkələrdə illik inflyasiya səviyyəsi hansı həddə normativ qəbul edilmişdir?

- ☐ 5 , 6%
- ☒ 2 , 3%
- ☐ 6 , 10%
- ☐ 3 , 5%

536 Hansı hallarda dövlət tərəfində uzunmüddətli antiinflyasiya proqramlarının işlənməsi və həyata keçirilməsi tələb olunur?

- ☐ Inflyasiyanın illik tempi 75% və ya daha yüksək olduqda
- ☒ Inflyasiyanın illik tempi 20% və ya daha yüksək olduqda
- ☐ Inflyasiyanın illik tempi 50% və ya daha yüksək olduqda
- ☐ Inflyasiyanın illik tempi 200% və ya daha yüksək olduqda

537 Sahibkarlığın iqtisadi təhlükəsizliyi ona təsir göstərən hansı hədələrin istiqaməti ilə müəyyən olunur?

- ☐ Sosial hədələrin
- ☒ Daxili və xarici hədələrin
- ☐ Təşkilati hədələrin
- ☐ Texniki hədələrin

538 İqtisadi təhlükəsizlikdə makroiqtisadi xarici hədələrə hansılar aiddir? 1 - Xarici xüsusi xidmət orqanlarının və təşkilatların kəşfiyyat fəaliyyəti 2 - Ölkənin hakimiyyət orqanlarında korrupsiyanın və rüşvətxorluğun genişlənməsi 3 - Dövlət sərhəd orqanlarının öz funksiyalarını lazımınca yerinə yetirə bilməməsi 4 - Xarici firmaların, ölkənin milli maraqlarına və təhlükəsizliyinə zərbə vurmağa yönəlmiş fəaliyyəti 5 - İqtisadiyyata beynəlxalq cinayətkar qruplaşmaların və onların kapitalının daxil olması 6 - Dövlət sərhəd orqanlarında müasir texnologiyanın olmaması

- ☐ 2, 4, 6
- ☒ 1, 4, 5
- ☐ 3, 4, 6
- ☐ 1, 3, 6

539 İqtisadi təhlükəsizlikdə makroiqtisadi xarici hədələri neçə qrupda təsnifləşdirmək olar?

- ☐ Dörd
- ☒ Üç
- ☐ İki
- ☐ Beş

540 İqtisadi təhlükəsizlikdə makroiqtisadi daxili hədələri neçə qrupda təsnifləşdirmək olar?

- ☐ Üç
- ☒ Dörd
- ☐ İki
- ☐ Beş

541 İqtisadi təhlükəsizlikdə mikroiqtisadi xarici hədələri neçə qrupda təsnifləşdirmək olar?

- ☐ Beş
- ☒ Dörd
- ☐ Yeddi
- ☐ Üç

542 Sahibkarlığa müxtəlif hədələrin obyektləri kimi neçə qrup çıxış edir?

- ☐ Beş
- ☒ İki
- ☐ Dörd
- ☐ Altı

543 İqtisadiyyatın yüksək inhisarçı səviyyəsinin saxlanması şəraitində kiçik sahibkarlıq üçün böyük təhlükə nədir?

- ☐ Sənaye cəsusluğu
- ☒ Ədalətsiz rəqabət
- ☐ Əməkdaşların düşünülməmiş səhvləri

- ☐ İnformasiya yığımının və emalının pozulması

544 Təsərrüfat subyektlərinin sahibkarlıq fəaliyyətində üstünlük əldə edilməsinə istiqamətlənmiş, qüvvədə olan qanunvericiliklə ziddiyət təşkil edən və bazar subyektlərinə ziyan vura bilən istənilən fəaliyyət necə adlanır?

- ☐ Əməkdaşların düşünülməmiş səhvləri
☒ Ədalətsiz rəqabət
☐ Avadanlığın və texniki vasitələrin sıradan çıxması
☐ Sənaye cəsusluğu

545 Ədalətsiz rəqabətin əsas prinsipi nədir?

- ☐ Bazarda inhisarçı mövqeyinin formalaşdırılmasıdır
☒ Bazarda inhisarçı mövqeyini formalaşdıraraq, istədiyi qiyməti istehlakçılara diktə etmək və bazarda liderliyə sahib olmaqdır
☐ Rəqibin mövqelərinin zəiflədilməsi və ya istehlakçıların aldadılması yolu ilə bazarda öz mövqelərinin möhkəmləndirilməsidir
☐ Bazarda inhisarçı mövqeyini formalaşdıraraq, istədiyi qiyməti istehlakçılara diktə etməkdir

546 İtki və ya zərərə səbəb olan hadisənin başvermə ehtimalının dəyər ifadəsi nədir?

- ☐ İtkinin dəyəridir
☒ Riskdir
☐ İtki və zərər əmsalıdır
☐ Fondverimidir

547 Sahibkarlıq fəaliyyəti ilə bilavasitə əlaqədar olan valyuta-maliyyə risklərinin hansı növləri var?

- ☐ Valyuta mübadiləsinin məhdudlaşdırılması
☒ Valyuta kursunun kəskin dəyişməsi və valyuta mübadiləsinin məhdudlaşdırılması
☐ Valyuta kursunun kəskin dəyişməsi
☐ Pulun alıcılıq qabiliyyəti və kapital qoyuluşu

548 Sosial hədələri neçə əlamətlərinə görə təsnifləşdirmək olar?

- ☐ Dörd
☒ Üç
☐ İki
☐ Yeddi

549 Təsərrüfat fəaliyyəti prosesini tənzimləyən sabit, ziddiyyətsiz və dəqiq müəyyən olunmuş qanunvericiliyin olmamasının nəticəsi hansı təhlükələr sayılır?

- ☐ Hüquqi-siyasi xarakterli
- ☒ Cinayət xarakterli
- ☐ Hüquqi-sosial xarakterli
- ☐ Hüquqi-iqtisadi xarakterli

550 Kriminal təhlükələrin yayılmasına kömək edən amillər hansı formada olur?

- ☐ Əsas və köməkçi sferalarda istehsalın dağılması
- ☒ Daxili və xarici
- ☐ Xarici dövlətlərin kəşfiyyat və xüsusi xidmət orqanlarının fəaliyyətləri
- ☐ Pul və maliyyə-kredit sisteminin fəaliyyətinin pozulması

551 İqtisadi təhlükəsizlik üzrə təhlükələr hansılardır? 1- İqtisadi sistemlərin optimal fəaliyyətinin pozulması 2- Təbii resursların nəzarətsiz olaraq oğurlanması 3- Qiymətməhləgəlmə və xarici ticarət üzərində nəzarətin itirilməsi 4- Xarici kapitalın milli iqtisadiyyatın əsas sahələri üzrə nəzarətinin təyin edilməsi 5- İntelektual potensialın kənara axması 6- Ölkədəki sosial-iqtisadi vəziyyətdə nəzarətin olmaması

- ☐ 2, 3, 4
- ☒ 2, 4, 5, 6
- ☐ 1, 3, 4, 5
- ☐ 3, 5, 6

552 İqtisadi təhlükəsizlik üzrə təhlükələrin neçə mənbəyi mövcuddur?

- ☐ Altı
- ☒ Dörd
- ☐ İki
- ☐ Beş

553 Nə məqsədlə təhlükəsizlik sahəsində işçilərin münasibətlərini tənzimləyən hüquqi normalar sistemi işlənir, verilmiş sahədə başlıca fəaliyyət istiqamətləri müəyyənləşdirilir, onların fəaliyyətləri üzrə nəzarət, kontrollinq mexanizmləri və təhlükəsizliyin təmin edilməsi orqanları formalaşdırılır?

- ☐ Bələdiyyə obyektlərinin müdafiəsinin yaradılması və saxlanılması məqsədi ilə
- ☒ Kommersiya obyektlərinin müdafiəsinin yaradılması və saxlanılması məqsədi ilə
- ☐ Qeyri-hökumət təşkilatları (QHT) obyektlərinin müdafiəsinin yaradılması və saxlanılması məqsədi ilə

☐ Dövlət obyektlərinin müdafiəsinin yaradılması və saxlanılması məqsədi ilə

554 Kommersiya müəssisələrinin təhlükəsizliyinin təmin edilməsinin başlıca istiqamətləri kimi nələr çıxış edir? 1 - İqtisadi təhlükəsizlik 2 - İqtisadi-siyasi təhlükəsizlik 3 - Hüquqi təhlükəsizlik 4 - Təşkilati təhlükəsizlik 5 - Mühəndis-texniki təhlükəsizlik 6 - Texniki təhlükəsizlik

- ☐ 3, 4, 5
☒ 2, 4, 6
☐ 1, 4
☐ 1, 2, 5, 6

555 Müdafiə obyektini təşkil edən və onun yayılmasının məhdudlaşdırılmasını nəzərdə tutan daha önəmli və qiymətli kommersiya informasiyasının təhlükəsizliyinin təmin edilməsi forması nədir?

- ☐ Məcburi hüquq normalarının tətbiqi
☒ Kommersiya sirri
☐ Kommersiyada informasiya sirri
☐ Hüquqi normaların istifadə olunması

556 Müdiriyyətin kommersiya sirrinin müdafiəsi üzrə tələbləri pozan şəxsləri, mövcud qanunvericiliyə uyğun olaraq, müdiriyyət hansı məsuliyyətə cəlb etməyə borcludur? 1 - İqtisadi məsuliyyətə 2 - Maddi məsuliyyətə 3 - İnzibati məsuliyyətə 4 - Cinayət məsuliyyətinə 5 - Mülki məsuliyyətə Mənəvi məsuliyyətə

- ☐ 2.4
☒ 4.0
☐ 2, 3, 5
☐ 1, 3, 6

557 İşçi ilə müqavilələrin bağlanma formasından asılı olmayaraq, işçinin işə qəbulu üzrə əmrdəki imzası nəyi bildirir?

- ☐ İş qaydalarından məlumatı olmasını
☒ Müqavilənin şərtləri ilə razı olmasını
☐ İş qaydalarından məlumatı və işlədiyi zaman aldığı əmək haqqından razı olmasını
☐ İşlədiyi zaman aldığı əmək haqqından razı olmasını

558 İstehsal fəaliyyətinin və onun iştirakçılarının qarşılıqlı münasibətlərinin normativ-hüquqi əsasda nizama salınması, daha doğrusu mənfi informasiyadan verilməyən yolla istifadəsinin qeyri-mümkünlüyü, yada əhəmiyyətli dərəcədə çətinləşdirilməsi nə deməkdir?

- ☐ Kommersiya sənədlərinin mühafizəsi

- ☒ Kommersiya sirrinin qorunması
- ☐ Kommersiya sənədlərinin və sirrinin mühafizəsi
- ☐ Kommersiya informasiyasının mühafizəsi

559 Kommersiya sirri bir-biri ilə əlaqəli neçə predmet və şərtədən ibarətdir?

- ☐ altı
- ☒ iki
- ☐ üç
- ☐ dörd

560 Kommersiya sirrinin sövdələşmə predmetlərinin və sövdələşmə şərtlərinin təhlükəsizliyini təmin etmək üçün nə olmalıdır?

- ☐ Müəssisənin xüsusi təhlükəsizlik orqanları
- ☒ Müəssisənin xüsusi təhlükəsizlik qaydaları
- ☐ Müəssisənin xüsusi mühafizə şöbəsi
- ☐ Müəssisənin xüsusi təhlükəsizlik strukturu və orqanları

561 Müəssisənin xüsusi kommersiya sirrinin (KS) müdafiəsi neçə qərarvermə planının müəyyən edilməsini təmin edir?

- ☐ Beş
- ☒ Üç
- ☐ İki
- ☐ Yeddi

562 Müəssisənin xüsusi kommersiya sirrinin (KS) müdafiəsi hansı qərarvermə planının müəyyən edilməsini və məlumatların analizini təmin edir? 1 - KS-nin müdafiəsi planının məqsədlərinin müəyyən edilməsi 2 - KS-ni təşkil edən məlumatların analizi 3 - KS-nin müdafiəsi strategiyasının hazırlanması 4 - KS-nin müdafiəsini müəssisənin biznes-planında xüsusi bölmə kimi qeyd olunması 5 - KS-nin müdafiəsi strategiya və taktikasının hazırlanması

- ☐ 1, 3, 5
- ☒ 2, 3, 5
- ☐ 1, 2, 6
- ☐ 2, 4, 6

563 Kommersiya müəssisələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə texniki vasitələrin və xüsusi orqanların birliyi nədir?

- ☐ Təşkilati-hüquqi müdafiə

- ☒ Mühəndis-texniki müdafiə
- ☐ Hüquqi-texniki müdafiə
- ☐ Xüsusi mühafizə orqanı

564 Kommersiya müəssisələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə mühəndis-texniki müdafiə neçə vasitədən istifadə edir?

- ☐ beç
- ☒ Dörd
- ☐ üç
- ☐ yeddi

565 Kommersiya müəssisələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə mühəndis-texniki müdafiə hansı vasitədən istifadə edir? 1 - Fiziki müdafiə vasitələri 2 - Maddi müdafiə vasitələri 3 - Aparat müdafiə vasitələri 4 - Müdafiənin proqram vasitələri 5 - Müdafiənin qanuni vasitələri 6 - Müdafiənin kriptografik vasitələri

- ☐ 2, 4, 5
- ☒ 1, 3, 4, 6
- ☐ 2, 3, 6
- ☐ 1, 2, 4, 6

566 Fiziki cəhətdən mühafizə olunan obyektlərə daxil olmağın qarşısını alan, heyətin, material və maliyyə vasitələrini, informasiyaların təhlükəsizliyini müxtəlif qeyri-qanuni təsirlərdən qoruyan mühəndis vasitələri və tikililəri necə adlanır?

- ☐ Aparat müdafiə vasitələri
- ☒ Fiziki müdafiə vasitələri
- ☐ Maddi müdafiə vasitələri
- ☐ Müdafiənin proqram vasitələri

567 Kommersiya müəssisələrinin təhlükəsizliyini təmin edən cihazlar, qurğular və digər texniki vasitələr necə adlanır?

- ☐ Maddi müdafiə vasitələri
- ☒ Aparat müdafiə vasitələri
- ☐ Müdafiənin proqram vasitələri
- ☐ Müdafiənin kriptografik vasitələri

568 Kommersiya müəssisələrinin təhlükəsizliyini təmin edən aparat vasitələrinin əsas vəzifəsi nədir?

- ☐ Kommersiya fəaliyyətinin inkişafını təmin etmək

- ☒ Kommersiya fəaliyyətinin təhlükəsizliyini təmin etmək
- ☐ Kommersiya fəaliyyətinin sabilliyini təmin etmək
- ☐ Kommersiya fəaliyyətinin biznes-planının əsas müddəalarını yerinə yetirmək

569 Kommersiya müəssisəsinin istehsal fəaliyyətinin müxtəlif mərhələ və səviyyələrindəki təhlükəsizlik probleminə baxışlar sistemini nə əks etdirir?

- ☐ Təhlükəsizlik konsepsiyası
- ☒ Təhlükəsizlik qaydaları
- ☐ Təhlükəsizlik normaları
- ☐ Təhlükəsizlik strategiyası

570 Müəssisənin təhlükəsizlik sistemində onun statusunu, vəziyyətini, təlimatlarını və rəhbərliyini müəyyən edən normativ sənədlər hansı təminatda daxildir?

- ☐ Hüquqi təminat
- ☒ Normativ təminat
- ☐ Texniki təminat
- ☐ İnformasiya təminatına

571 Müəssisənin təhlükəsizlik sistemində müdafiə tədbirlərinin reallaşdırılması və informasiyanın müdafiə edilməsi xidməti hansı təminatda daxildir?

- ☐ Hüquqi təminat
- ☒ İnformasiya təminatına
- ☐ Təşkilati təminat
- ☐ Normativ təminat

572 Müəssisənin təhlükəsizlik sistemində müdafiə tədbirlərinin reallaşdırılmasını təmin edən müxtəlif təyinatlı texniki vasitələrdən geniş istifadə edilməsini hansı təminat nəzərdə tutur?

- ☐ İnformasiya təminatı
- ☒ Texniki təminat
- ☐ Təşkilati təminat
- ☐ Hüquqi təminat

573 Müəssisənin təhlükəsizlik sistemindən özünə sistemin fəaliyyət göstərməsini təmin edən məsələlərin həllinin əsasında duran məlumatları, verilənləri, göstəriciləri və parametrləri hansı təminat daxil edir?

- ☐ Texniki təminat

- ☒ Təşkilati təminat
- ☐ Hüquqi təminat
- ☐ Normativ təminat

574 Müəssisənin təhlükəsizlik sistemindən təhlükələrin mövcud olması və onların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsini təmin edən müxtəlif informasiya, uçot, statistik və hesablama proqramlarını hansı təminat nəzərdə tutur?

- ☐ Texniki təminat
- ☒ Proqram təminatı
- ☐ Informasiya təminatı
- ☐ Təşkilati təminat

575 Müəssisənin təhlükəsizlik sistemində müəssisə əməkdaşlarının fəaliyyətini təmin edən orqanlar, xidmətlər, vasitələr və metodlar üzrə norma və rəqlamentlər hansı təminata daxildir?

- ☐ Normativ təminata
- ☒ Hüquqi təminata
- ☐ Texniki təminata
- ☐ Informasiya təminatına

576 Kommersiya müəssisəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə edilən orqanlar, texniki vasitələr və tədbirlər məcmusu nədir?

- ☐ İqtisadi-texniki mühafizə
- ☒ Mühəndis-texniki mühafizə
- ☐ Texniki vasitələrin mühafizəsi
- ☐ Təşkilati-texniki mühafizə

577 Kommersiya müəssisəsinin təhlükəsizliyinin təmin edilməsi üzrə mühəndis- texniki tədbirlər neçə qrupa bölünür?

- ☐ İki
- ☒ Üç
- ☐ Dörd
- ☐ Beş

578 İcazəsiz girişlərin, informasiyanın texniki vasitələrdən mümkün sızma kanallarının, eyni zamanda məxfi informasiyanın yayılması alınması mühəndis-texniki tədbirlərin hansı qrupuna aiddir?

- ☐ Təşkilati-texniki

- ☒ Təşkilati-hüquqi
- ☐ Təşkilati-siyasi
- ☐ Texniki

579 Kommersiya müəssisələrində təhlükəsizlikdə ən böyük effektə nə zaman nail olmaq olar?

- ☐ Bütün istifadə olunan vasitələr, metodlar və tədbirlər müəssisənin biznes-planına müvafiq həyata keçirilsin
- ☒ Bütün istifadə olunan vasitələr, metodlar və tədbirlər vahid bir mexanizmdə müəssisənin təhlükəsizliyi sistemində birləşmiş olsun
- ☐ Bütün istifadə olunan vasitələr, metodlar və tədbirlər müəssisənin strategiyasına və biznes planına müvafiq həyata keçirilsin
- ☐ Bütün istifadə olunan vasitələr, metodlar və tədbirlər müəssisənin strategiyasına müvafiq həyata keçirilsin

580 Müəssisələrin təhlükəsizlik xidməti kimə tabe olmalıdır?

- ☐ Müəssisənin təsərrüfat işləri üzrə müavininə
- ☒ Müəssisənin rəhbərinə
- ☐ Müvafiq rayonun daxili işlər orqanına
- ☐ Təhlükəsizlik xidmətinin struktur rəhbərinə

581 Firmanın həyat əhəmiyyətli maraqlarının daxili təhlükələrdən müdafiəsi, daha doğrusu firmanın (müəssisənin), onun maliyyəsinin, texnika və texnologiyanın, informasiya, kadr və intellektual potensialının müdafiəsi nə deməkdir?

- ☐ Sahibkarlıq fəaliyyətində fəaliyyətə başlamaq
- ☒ Sahibkarlıq fəaliyyətinin iqtisadi təhlükəsizliyi
- ☐ Sahibkarlıq fəaliyyətində maliyyə fəaliyyətinə başlamaq və əməliyyatlar aparmaq
- ☐ Sahibkarlıq fəaliyyətində işin təşkilinə başlamaq

582 Firmanın iqtisadi-təhlükəsizliyi nə ilə əlaqədardır?

- ☐ Firmada iqtisadi təhlükəsizliklə əlaqədar tədbirlər planının hazırlanması ilə
- ☒ Firmada təhlükəsizlik xidmətinin təşkilli ilə
- ☐ Firmanın daxili və xarici mühit təsirləri ilə
- ☐ Firmada iqtisadi təhlükəsizliklə əlaqədar strategiyanın hazırlanması ilə

583 Firmanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün nədən istifadə edilir?

- ☐ Müasir təhlükəsizlik xidmətinin avadanlıqlarından
- ☒ Onun korporativ resurslarının məcmusundan
- ☐ Müasir təhlükəsizlik xidmətinin gücündən

- ☐ Müasir təhlükəsizlik xidmətinin informasiya təminatından

584 Əsas vəsaitlər aşağıdakı hallarda aktiv kimi qəbul oluna bilər:

- ☐ əsas vəsaitlər həm maddi, həm də qeyri-maddi ola bilər
- ☒ müəssisənin gələcəkdə iqtisadi faydalar əldə edəcəyi ehtimalı mövcuddur
- ☐ aktiv həm maddi, həm də qeyri-maddi ola bilər
- ☐ bütün variantlar

585 İnsayder kimdir:

- ☐ kənar direktordur
- ☒ daxili direktordur
- ☐ autsayderdir
- ☐ müstəqil direktordur

586 Autsayder kimdir:

- ☐ kənar direktordur
- ☒ müstəqil direktordur
- ☐ daxili direktordur
- ☐ insayderdir

587 Direktorlar Şurası:şirkətin strateji məqsədlərinin əsaslandırır

- ☐ şirkətin aktivlərinin idarə olunmasının nəticələri barədə səhmdarların məlumatlandırılması.
- ☒ bütün variantlar
- ☐ şirkətin aktivlərinin idarə olunmasının nəticələri barədə səhmdarların məlumatlandırılması.
- ☐ rəhbər işçilərin təyin edilməsi,

588 Şirkət fəaliyyətini nəzarətdə saxlayan qurumlar:

- ☐ maliyyə bazarı
- ☒ fond və mal birjalrı
- ☐ vençur fondlar
- ☐ lizinq bazarı

589 Korporativ idarəetmə maraqlı qruplar kimlərdir:

- ☐ kreditorlar
- ☒ bütün variantlar
- ☐ təchizatçılar
- ☐ qulluqçular

590 Korporasiyanın əmlakında «həmişəirakçı»lar kimlərdir?

- ☐ kreditorlar
- ☒ bütün variantlar
- ☐ təcizatçılar
- ☐ qulluqçular

591 PEST analizi nədir?

- ☐ Müəssisənin innovasiya inkişafı və marketinq strategiyası hazırlananda təhlil üçün istifadə olunan analizdir
- ☒ Hər-bir faktor üzrə müəssisənin idarəetmə fəaliyyətini nəzərdən keçirir. İdarəetmə fəaliyyətinin operativ və strateji fəaliyyətini təhlil edən analizdir;
- ☐ Müəssisənin innovasiya inkişaf ssenarisi strateji proqramların yaradılmasında istifadə olunur və strateji inkişaf planına daxil edilir
- ☐ Müqavilə əsasında yeni obyektin tikintisi üçün zəruri olan bütün xidmət və təchizat işlərini təhlil edən analizdir

592 Xarici təsir analizi nədir?

- ☐ Hər-bir faktor üzrə müəssisənin idarəetmə fəaliyyətini nəzərdən keçirir. İdarəetmə fəaliyyətinin operativ və strateji fəaliyyətini təhlil edən analizdir
- ☒ Müəssisənin fəaliyyət göstərdiyi sahədə rəqabət apdığı bir neçə müəssisənin strateji mövqelərini dəqiqləşdirən, innovasiya münasibətlərini təhlil edən analizdir
- ☐ Müəssisənin innovasiya inkişaf ssenarisi strateji proqramların yaradılmasında istifadə olunur və strateji inkişaf planına daxil edilir
- ☐ Müəssisənin innovasiya inkişafı və marketinq strategiyası hazırlananda təhlil üçün istifadə olunan analizdir

593 Ssenarilər analizi nədir?

- ☐ Müqavilə əsasında yeni obyektin tikintisi üçün zəruri olan bütün xidmət və təchizat işlərini təhlil edən analizdir
- ☒ Müəssisənin innovasiya inkişaf ssenarisi strateji proqramların yaradılmasında istifadə olunur və strateji inkişaf planına daxil edilir;
- ☐ Müəssisənin innovasiya inkişafı və marketinq strategiyası hazırlananda təhlil üçün istifadə olunan analizdir;
- ☐ Hər-bir faktor üzrə müəssisənin inkişaf ssenarisi strateji proqramları müəyyənləşdirilir. İdarəetmə fəaliyyətinin operativ və strateji fəaliyyətini təhlil edən analizdir

594 A,B,C-vahidləri üzrə müəssisənin strateji mövqeyinin təhlili hansı analiz üçün xarakteriqdir?

- ☐ Steykholder analizi.
- ☒ Porterin marketinq analizi;
- ☐ Ssenarilər analizi

- ☐ PEST analizi;

595 ”SWOT” analizi nədir?

- ☐ Hər-bir faktor üzrə müəssisənin idarəetmə fəaliyyətini nəzərdən keçirir. İdarəetmə fəaliyyətinin operativ və strateji fəaliyyətini təhlil edən analizdir;
- ☒ Müəssisənin innovasiya inkişafı və marketing strategiyası hazırlananda təhlil üçün istifadə olunan analizdir
- ☐ Müəssisənin innovasiya inkişaf ssenarisi strateji proqramların yaradılmasında istifadə olunur və strateji inkişaf planına daxil edilir;
- ☐ Müəssisənin fəaliyyət göstərdiyi sahədə rəqabət apdığı bir neçə müəssisənin strateji mövqelərini dəqiqləşdirən, innovasiya münasibətlərini təhlil edən analizdir;

596 “7S” analizi nədir?

- ☐ Müəssisənin innovasiya inkişaf ssenarisi strateji proqramların yaradılmasında istifadə olunur və strateji inkişaf planına daxil edilir
- ☒ Təhlil edilməsi vacib olan 7 elementin baş həərfləridir
- ☐ 7 faktor üzrə müəssisənin nəzarət fəaliyyətini nəzərdən keçirir. İdarəetmə fəaliyyətinin operativ və strateji fəaliyyətini təhlil edən analizdir;
- ☐ Müəssisənin innovasiya inkişafı və marketing strategiyası hazırlananda təhlil üçün istifadə olunan analizdir

597 Porterin marketing analizi nədir?

- ☐ Müəssisənin innovasiya inkişaf ssenarisi strateji proqramların yaradılmasında istifadə olunur və strateji inkişaf planına daxil edilir
- ☒ Bu analiz vasitəsi ilə müəssisənin bazar qiymətləri və əldə olunacaq dəyərlərinin yoxlamaq, təhlil etmək və proqnozlaşdırmaq mümkündür
- ☐ Hər-bir faktor üzrə müəssisənin idarəetmə fəaliyyətini nəzərdən keçirir. İdarəetmə fəaliyyətinin operativ və strateji fəaliyyətini təhlil edən analizdir
- ☐ Müqavilə əsasında yeni obyektin tikintisi üçün zəruri olan bütün xidmət və təchizat işlərini təhlil edən analizdir

598 Steykholder analizi nədir?

- ☐ Bu analiz vasitəsi ilə müəssisənin bazar qiymətləri və əldə olunacaq dəyərlərinin yoxlamaq, təhlil etmək və proqnozlaşdırmaq mümkündür
- ☒ Bu analiz xaricdən və daxildən müəssisə fəaliyyətində marağı olanların birlikdə təhlil edilməsidir
- ☐ Müqavilə əsasında yeni obyektin tikintisi üçün zəruri olan bütün xidmət və təchizat işlərini təhlil edən analizdir
- ☐ Hər-bir faktor üzrə müəssisənin idarəetmə fəaliyyətini nəzərdən keçirir. İdarəetmə fəaliyyətinin operativ və strateji fəaliyyətini təhlil edən analizdir

599 Xarici mühit anlayışı və onu müəyyən edən analizlər aşağıdakılardan hansıdır?

- ☐ PEST analizi, Xarici təsir analizi, ”SWOT” analizi;
- ☒ PEST analizi, Xarici təsir analizi, Ssenarilər analizi
- ☐ ”SWOT” analizi, “7S” analizi, Porterin marketing analizi, Steykholder analizi;
- ☐ Porterin marketing analizi, Steykholder analizi, “7S” analizi

600 Daxili mühit anlayışı və onu müəyyən edən analizlər aşağıdakılardan hansıdır?

- ☐ PEST analizi, Daxili təsir analizi, "SWOT" analizi;
- ☒ "SWOT" analizi, "7S" analizi, Porterin marketing analizi, Steykholder analizi
- ☐ PEST analizi, Xarici təsir analizi, Ssenarilər analizi
- ☐ Xarici təsir analizi, Ssenarilər analizi, PERT analizi

601 Siyası mühit amillərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ vergi siyasəti
- ☒ bank faizi
- ☐ ətraf mühitin qorunması qanunu
- ☐ işsizlik haqqında qanun

602 İqtisadi mühit amillərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ inflyasiya
- ☒ vergi siyasəti
- ☐ bank faizi
- ☐ adambaşına düşən gəlir

603 Sosial mühit amillərinə aşağıdakılardan hansı aiddir?

- ☐ vergi siyasəti
- ☒ heç biri
- ☐ bank faizi
- ☐ işsizlik haqqında qanun

604 Sosial mühit amillərinə aşağıdakılardan hansı aiddir?

- ☐ vergi siyasəti
- ☒ təhsilin səviyyəsi
- ☐ ətraf mühitin qorunması qanunu
- ☐ işsizlik haqqında qanun

605 Texnoloji mühit amillərinə aşağıdakılardan hansı aiddir?

- ☐ vergi siyasəti
- ☒ hökumətin tədqiqatlara çəkdiyi xərclər
- ☐ ətraf mühitin qorunması qanunu

☐ işsizlik haqqında qanun

606 7 S analizində aşağıdakılardan hansı aiddir?

- ☐ structure
- ☒ hamısı
- ☐ strategy
- ☐ staff

607 7 S analizində aşağıdakılardan hansı aid şeyil?

- ☐ structure
- ☒ social
- ☐ strategy
- ☐ staff

608 Steykholder analizində təzyiq qrupu hansı təşkilatlardır?

- ☐ könüllü təşkilatlar
- ☒ hamısı
- ☐ peşəkarlar assosiasiyası
- ☐ xeyriyyə cəmiyyətləri

609 Steykholder analizində əməkdaş qrupu hansı təşkilatlardır?

- ☐ həmkarlar ittifaqı
- ☒ texniki işçilər
- ☐ xeyriyyə cəmiyyətləri
- ☐ könüllü təşkilatlar

610 Steykholder analizində işgüzar tərəfdaşlar qrupu hansı təşkilatlardır?

- ☐ könüllü təşkilatlar
- ☒ rəqiblər
- ☐ yerli inzibati orqanlar
- ☐ texniki işçilər

611 Porter anazinin əsas suallarından deyil:

- ☐ rəqibin ən zəif nöqtəsi nədədir?
- ☒ biz indi haradayıq?
- ☐ rəqibimiz öz indiki vəziyyəti ilə razılaşır mı?
- ☐ rəqib hansı ehtimal olunan addımları və ya dəyişiklikləri öz strategiyasında nəzərə alacaqdır?

612 “Məhsul-bazarlama” analizinin elementi deyil:

- ☐ yeni məhsulun yaradılmasına çəkilən maliyyə xərcləri
- ☒ yeni proses dizaynı
- ☐ yeni məhsul
- ☐ yeni məhsulun bazarlama prinsipləri

613 Effektiv Korporativ İdarəetmə sisteminin əsas prinsipləri:

- ☐ Şəffaflıq
- ☒ bütün variantlar
- ☐ Məsuliyyət
- ☐ Hesabat vermə

614 Dürüslük nədir?

- ☐ müəssisə cəmiyyətdəki qanunlara və etik normalara əməl etməlidir
- ☒ sərmayəçilər öz əmlaklarının, sərmayələrinin etibarlı qorunmasından əmin olmalıdırlar
- ☐ müəssisə vaxtlı-vaxtında öz maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı ictimaiyyətə açıqlamalıdır
- ☐ müəssisənin menecerləri müəssisənin sahiblərinə və ya onlar tərəfindən təyin olunan menecerlərə və auditorlara hesabat verməlidirlər

615 Şəffaflıq nədir?

- ☐ sərmayəçilər öz əmlaklarının, sərmayələrinin etibarlı qorunmasından əmin olmalıdırlar
- ☒ müəssisə vaxtlı-vaxtında öz maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı ictimaiyyətə açıqlamalıdır
- ☐ müəssisənin menecerləri müəssisənin sahiblərinə və ya onlar tərəfindən təyin olunan menecerlərə və auditorlara hesabat verməlidirlər.
- ☐ müəssisə cəmiyyətdəki qanunlara və etik normalara əməl etməlidir

616 Hesabatvermə nədir?

- ☐ sərmayəçilər öz əmlaklarının, sərmayələrinin etibarlı qorunmasından əmin olmalıdırlar;
- ☒ müəssisənin menecerləri müəssisənin sahiblərinə və ya onlar tərəfindən təyin olunan menecerlərə və auditorlara hesabat verməlidirlər
- ☐ müəssisə cəmiyyətdəki qanunlara və etik normalara əməl etməlidir

- ☐ müəssisə vaxtlı-vaxtında öz maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı ictimaiyyətə açıqlamalıdır

617 Məsuliyyət nədir?

- ☐ müəssisə vaxtlı-vaxtında öz maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı ictimaiyyətə açıqlamalıdır
- ☒ müəssisə cəmiyyətdəki qanunlara və etik normalara əməl etməlidir;
- ☐ sərmayəçilər öz əmlaklarının, sərmayələrinin etibarlı qorunmasından əmin olmalıdırlar
- ☐ müəssisənin menecerləri müəssisənin sahiblərinə və ya onlar tərəfindən təyin olunan menecerlərə və auditorlara hesabat verməlidirlər

618 Zahiri (ölkəyəməxsus) faktorlara aiddir:

- ☐ mədəniyyət ənənələri
- ☒ bütün variantlar
- ☐ qiymətli kağızlar bazarının tənzimlənməsi
- ☐ normativ-hüquqi aktlar və onların icra mexanizmi

619 Zahiri (ölkəyəməxsus) faktorlara aid deyil

- ☐ mədəniyyət ənənələri
- ☒ Müəssisənin təsis sənədləri
- ☐ qiymətli kağızlar bazarının tənzimlənməsi
- ☐ normativ-hüquqi aktlar və onların icra mexanizmi

620 Təşkilati strukturun tərkibinə hansı bölmələr daxil edilməlidir

- ☐ risklərin idarə edilməsi
- ☒ hamısı
- ☐ inzibati və yardımçı xidmət
- ☐ funksional strukturların əsas əməliyyatları

621 Təşkilati strukturun tərkibinə hansı bölmələr daxil edilmir

- ☐ risklərin idarə edilməsi
- ☒ kargüzarlıq işləri
- ☐ inzibati və yardımçı xidmət
- ☐ funksional strukturların əsas əməliyyatları

622 İdarəetmə orqanlarının əsasnamələri

- ☐ İnsan resursları departamenti tərəfindən təsdiq edilir
- ☒ səhmdarların Ümumi Yığıncağı tərəfindən təsdiq edilir
- ☐ İdarə heyəti tərəfindən təsdiq edilir
- ☐ Müşahidə Şurası tərəfindən təsdiq edilir

623 Risklərin idarəedilməsi ilə bağlı daxili qaydalar və prosedurlar

- ☐ Səhmdarların ümumi yığıncağı tərəfindən tərtib və təsdiq edilir
- ☒ idarə heyəti tərəfindən tərtib olunur və müşahidə şurası tərəfindən təsdiq edilir
- ☐ Müşahidə Şurası tərəfindən tərtib olunur və təsdiq edilir
- ☐ idarə heyəti tərəfindən tərtib və təsdiq edilir

624 Nizamnamə kapitalı nədir?

- ☐ sahibinə səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə malik olmaq hüququ verən qiymətli kağızdır.
- ☒ iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verən ən vacib göstəricilərdən biridir
- ☐ qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, mülkiyyətində öz öhdəlikləri üçün cavabdeh olduğu ayrıca əmlakı olan, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan xüsusi yaradılmış qurumdur
- ☐ onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır

625 Hüquqi şəxs :

- ☐ sahibinə səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə malik olmaq hüququ verən qiymətli kağızdır.
- ☒ qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, mülkiyyətində öz öhdəlikləri üçün cavabdeh olduğu ayrıca əmlakı olan, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan xüsusi yaradılmış qurumdur
- ☐ iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verən ən vacib göstəricilərdən biridir
- ☐ onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır

626 Filial (ing. branch)nədir:

- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölməsidir.
- ☒ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən, nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsidir

- ☐ hüquqi şəxslər tərəfindən fəaliyyət-də olduqları dövrdə həyata keçirilən, bu şəxslərin hüquqi şəxs kimi statusunu müəyyən edən, nizamnamə kapitalını və idarəetmə orqanlarını formalaşdıran, habelə digər şəxslərin on-ların nizamnamə kapitalında və idarəetmə orqanlarında iştirakı ilə bağlı tədbirləri nəzərdə tutur
- ☐ Kommersiya hüquqi şəxsin yaradılması prosesi biznesə başlama prosedurunun keyfiyyətinə təsir edən amillərdən biridir

627 Nümayəndəlik (ing. representative office) nədir?

- ☐ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən, nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsidir
- ☒ hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölməsidir
- ☐ Kommersiya hüquqi şəxsin yaradılması prosesi biznesə başlama prosedurunun keyfiyyətinə təsir edən amillərdən biridir
- ☐ hüquqi şəxslər tərəfindən fəaliyyət-də olduqları dövrdə həyata keçirilən, bu şəxslərin hüquqi şəxs kimi statusunu müəyyən edən, nizamnamə kapitalını və idarəetmə orqanlarını formalaşdıran, habelə digər şəxslərin on-ların nizamnamə kapitalında və idarəetmə orqanlarında iştirakı ilə bağlı tədbirləri nəzərdə tutur

628 Davamlılıq prinsipi nədir:

- ☐ daxili auditor öz vəzifələrini həyata keçirmək üçün lazım olan bilik və təcrübəyə malik olmalıdır
- ☒ daxili audit fəaliyyəti daimi olaraq həyata keçirilir.
- ☐ daxili audit, gündəlik nəzarət prosesindən da-xil edilməyən bir fəaliyyət növü olmalıdır. Müstəqillik daxili auditin obyektivlik və tərəfsizlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir
- ☐ daxili audit qərəzsiz olmalı və müdaxilədən kənar şəkildə həyata keçirilməlidir

629 Müstəqillik prinsipi nədir:

- ☐ daxili audit qərəzsiz olmalı və müdaxilədən kənar şəkildə həyata keçirilməlidir
- ☒ daxili audit, gündəlik nəzarət prosesindən da-xil edilməyən bir fəaliyyət növü olmalıdır. Müstəqillik daxili auditin obyektivlik və tərəfsizlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir
- ☐ daxili audit işinin miqyası müəssisənin bütün fəaliyyətini və strukturunu əhatə etməlidir
- ☐ daxili auditor öz vəzifələrini həyata keçirmək üçün lazım olan bilik və təcrübəyə malik olmalıdır

630 Tərəfsizlik prinsipi nədir?

- ☐ daxili audit, gündəlik nəzarət prosesindən daxil edilməyən bir fəaliyyət növü olmalıdır. Müstəqillik daxili auditin obyektivlik və tərəfsizlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir
- ☒ daxili audit qərəzsiz olmalı və müdaxilədən kənar şəkildə həyata keçirilməlidir
- ☐ daxili auditor öz vəzifələrini həyata keçirmək üçün lazım olan bilik və təcrübəyə malik olmalıdır
- ☐ daxili audit işinin miqyası müəssisənin bütün fəaliyyətini və strukturunu əhatə etməlidir

631 Peşəkar sərəştə nədir:

- ☐ daxili audit, gündəlik nəzarət prosesindən daşıl edilməyən bir fəaliyyət növü olmalıdır. Müstəqillik daxili auditin obyektivlik və tərəfsizlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir
- ☒ daxili auditor öz vəzifələrini həyata keçirmək üçün lazım olan bilik və təcrübəyə malik olmalıdır
- ☐ daxili audit işinin miqyası müəssisənin bütün fəaliyyətini və strukturunu əhatə etməlidir.
- ☐ daxili audit qərəzsiz olmalı və müdaxilədən kənar şəkildə həyata keçirilməlidir.

632 İşin miqyası nədir

- ☐ daxili audit, gündəlik nəzarət prosesindən daşıl edilməyən bir fəaliyyət növü olmalıdır. Müstəqillik daxili auditin obyektivlik və tərəfsizlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir
- ☒ daxili audit işinin miqyası müəssisənin bütün fəaliyyətini və strukturunu əhatə etməlidir
- ☐ daxili auditor öz vəzifələrini həyata keçirmək üçün lazım olan bilik və təcrübəyə malik olmalıdır
- ☐ daxili audit qərəzsiz olmalı və müdaxilədən kənar şəkildə həyata keçirilməlidir

633 Məxfilik nədir:

- ☐ daxili audit fəaliyyəti daimi olaraq həyata keçirilir
- ☒ daxili auditor öz vəzifələrini həyata keçirərkən əldə etdiyi məlumatların qorunmasında və istifadəsində sayıq olmalı və bu məlumatları şəxsi maraqlar üçün və ya müəssisənin məqsədlərinə zərər verəcək şəkildə istifadə etməməlidir
- ☐ daxili auditor öz vəzifələrini həyata keçirmək üçün lazım olan bilik və təcrübəyə malik olmalıdır
- ☐ daxili audit qərəzsiz olmalı və müdaxilədən kənar şəkildə həyata keçirilməlidir

634 Daxili audit işinin miqyasına nələr daxildir:

- ☐ Risklərin idarəedilməsi metodologiyasının tətbiqinin və effektivliyinin təhlili;
- ☒ hamısı
- ☐ Mühəsibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması
- ☐ Elektron informasiya, ödəniş sistemləri və müəssisə xidmətləri daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin təhlili;

635 Daxili audit işinin miqyasına nələr daxildir:

- ☐ Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi
- ☒ hamısı
- ☐ Aktivlərin qorunması vasitələrinin təhlili;
- ☐ Risk ehtimalı ilə əlaqədar müəssisə kapitalının qiymətləndirilməsi sisteminin təhlili;

636 Daxili auditin əsasnaməsi nələri əhatə edir:

- ☐ DAB-ın hüquq və vəzifələri

- ☒ hamısı
- ☐ Hesabatvermə öhdəlikləri.
- ☐ Daxili audit işinin əhatəsi

637 Audit komitəsinin vəzifələri aşağıdakılardır:

- ☐ DAB-ın fəaliyyətinə nəzarət edilməsi, o cümlədən, audit planlarının və resursların ayrılmasının təsdiqlənməsi;
- ☒ hamısı
- ☐ Kənar auditorların seçilməsi ilə əlaqədar, müşahidə şurasına tövsiyələrin verilməsi;
- ☐ Kənar auditorlarla əlaqələr: audit işi planlarının, audit nəticələrinin və tövsiyələrinin qəbul edilməsi;

638 Audit komitəsinin vəzifələri aşağıdakılardır:

- ☐ Müşahidə şurasına müntəzəm olaraq komitənin fəaliyyət nəticələri barədə hesabat verilməsi
- ☒ hamısı
- ☐ Nəzarət orqanları ilə görüşlərin keçirilməsi və onlara müəssisənin idarəetmə strukturu və fəaliyyət sistemi haqqında məlumatın verilməsi;
- ☐ Müşahidə şurası, idarə heyəti, DAB, kənar auditorlar və nəzarət orqanı arasında əlaqələrin təşkili

639 Daxili audit bölməsi nələri qiymətləndirir:

- ☐ Müəssisənin daxili qaydalara və risklərin idarəedilməsinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsini;
- ☒ hamısı
- ☐ Elektron informasiya sistemlərinin fasiləsizliyinə və etibarlılığına xidmət edən bölmələrin fəaliyyətini
- ☐ Maliyyə və idarəedici məlumatların, o cümlədən, kənar istifadəçilərə verilən hesabatların etibarlılığını, tamlığını, düzgünlüyünü və vaxtlı-vaxtında hazırlanmasını;

640 Daxili audit Bölməsinin hüquqlarına aiddir:

- ☐ Yoxlanılan və ya əvvəlki dövrlərdəki əməliyyatlarla bağlı bütün zəruri sənədləri əldə etmək
- ☒ hamısı
- ☐ Audit aparılan strukturu vahidin (filial, şöbə, nümayəndəlik) fəaliyyəti ilə əlaqədar, elektron və çap olunmuş şəkildə məlumatları təhlil və tədqiq etmək
- ☐ Hüquqi və fiziki şəxslərlə bağlanmış icarə müqavilələri, saxlanma müqavilələri, satış və s. üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq

641 Daxili audit Bölməsinin hüquqlarına aid deyil:

- ☐ Audit işinə lazım olan əvvəlki dövrlər üzrə bütün məlumatları tələb etmək; Yoxlanılan və ya əvvəlki dövrlərdəki əməliyyatlarla bağlı bütün zəruri sənədləri əldə etmək;
- ☒ illik planların yerinə yetirilməsinə nəzarət

- ☐ Audit aparılan strukrur vahidin (filial, şöbə, nümayəndəlik) fəaliyyəti ilə əlaqədar, elektron və çap olunmuş şəkildə məlumatları təhlil və tədqiq etmək;
- ☐ Hüquqi və fiziki şəxslərlə bağlanmış icarə müqavilələri, saxlanc müqavilələri, satış və s. üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq;

642 Auditin məxfi məlumatlarına nələr aiddir:

- ☐ Müştərilərin maliyyə vəziyyəti haqqında məlumatlar;
- ☒ hamısı
- ☐ Filialların gəlirliliyi
- ☐ Müəssisənin mülkiyyətində olan əmlak və investisiyaları haqqında məlumatlar

643 Daxili auditorun texniki bacarıqlarına aiddir:

- ☐ Daxili audit prosesi üzrə bacarıqlar
- ☒ hamısı
- ☐ Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və müəssisə fəaliyyəti haqqında son biliklər
- ☐ Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılmasında və qiymətləndirilməsində yüksək səviyyəli sərəştə;

644 Daxili auditorun texniki bacarıqlarına aiddir:

- ☐ Müstəqilliyi qorumaq qabiliyyəti
- ☒ hamısı
- ☐ Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı
- ☐ Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı

645 Daxili auditin növlərinə aiddir:

- ☐ Normativ qaydalara riayət olunmasının auditi
- ☒ hamısı
- ☐ İdarəetmə auditi
- ☐ Əməliyyat auditi

646 Maliyyə auditı nədir:

- ☐ rəhbərliyin risklərə və nəzarətə münasibətinin keyfiyyətini qiymətləndirməkdir
- ☒ uçot sisteminin və məlumatlarının, eləcə də maliyyə hesabatlarının etibarlılığını qiymətləndirməkdir
- ☐ qanunlara, təlimatlara, qayda və prosedurlara riayət olunmasını təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirməkdir

- ☐ sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirmək, təşkilati strukturu diqqətlə təhlil etmək və audit işi ilə bağlı metodların və resursların adekvatlığını qiymətləndirməkdir

647 Normativ qaydalara riayət olunmasının auditi nədir:

- ☐ rəhbərliyin risklərə və nəzarətə münasibətinin keyfiyyətini qiymətləndirməkdir
- ☒ qanunlara, təlimatlara, qayda və prosedurlara riayət olunmasını təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirməkdir
- ☐ sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirmək, təşkilati strukturu diqqətlə təhlil etmək və audit işi ilə bağlı metodların və resursların adekvatlığını qiymətləndirməkdir
- ☐ uçot sisteminin və məlumatlarının, eləcə də maliyyə hesabatlarının etibarlılığını qiymətləndirməkdir

648 Əməliyyat auditi nədir

- ☐ qanunlara, təlimatlara, qayda və prosedurlara riayət olunmasını təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirməkdir
- ☒ sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirmək, təşkilati strukturu diqqətlə təhlil etmək və audit işi ilə bağlı metodların və resursların adekvatlığını qiymətləndirməkdir
- ☐ rəhbərliyin risklərə və nəzarətə münasibətinin keyfiyyətini qiymətləndirməkdir
- ☐ uçot sisteminin və məlumatlarının, eləcə də maliyyə hesabatlarının etibarlılığını qiymətləndirməkdir

649 İdarəetmə auditi nədir:

- ☐ sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirmək, təşkilati strukturu diqqətlə təhlil etmək və audit işi ilə bağlı metodların və resursların adekvatlığını qiymətləndirməkdir
- ☒ rəhbərliyin risklərə və nəzarətə münasibətinin keyfiyyətini qiymətləndirməkdir
- ☐ uçot sisteminin və məlumatlarının, eləcə də maliyyə hesabatlarının etibarlılığını qiymətləndirməkdir
- ☐ qanunlara, təlimatlara, qayda və prosedurlara riayət olunmasını təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirməkdir

650 Audit planı hansı struktur vahidi tərəfindən təsdiq edilir:

- ☐ Müşahidə Şurası
- ☒ Audit komitəsi
- ☐ İdarə heyəti
- ☐ Səhmdarların Ümumi yığıncağı

651 Audit prosedurları hansı hissələrə bölünür:

- ☐ Faktların aşkar edilməsi prosedurları

- ☒ hamısı
- ☐ Yoxlama prosedurları
- ☐ Sənədləşdirmə prosedurları

652 Riayət prosedurlarına aiddir:

- ☐ sorğuya struktur bölmələrin rəhbərlərindən və digər işçilərdən həm şifahi, həm də yazılı şəkildə lazımi məlumatın və ya təqdimatın alınması daxildir
- ☒ daxili nəzarətin mövcudluğu və ona riayət olunmasının müəyyənləşdirilməsini təmin edir
- ☐ hesabatda verilən qalıqların və məbləğlərin dürüstlüyünün müəyyənləşdirilməsini təmin edir
- ☐ audit testlərini hazırlayarkən DAB tərəfindən nəzərə alınmalı ümumi audit prosedurlarının siyahısı təqdim edilir

653 Substantiv prosedurlarına aiddir:

- ☐ sorğuya struktur bölmələrin rəhbərlərindən və digər işçilərdən həm şifahi, həm də yazılı şəkildə lazımi məlumatın və ya təqdimatın alınması daxildir
- ☒ hesabatda verilən qalıqların və məbləğlərin dürüstlüyünün müəyyənləşdirilməsini təmin edir.
- ☐ daxili nəzarətin mövcudluğu və ona riayət olunmasının müəyyənləşdirilməsini təmin edir.
- ☐ audit testlərini hazırlayarkən DAB tərəfindən nəzərə alınmalı ümumi audit prosedurlarının siyahısı təqdim edilir

654 Yoxlama prosedurlarına aiddir:

- ☐ daxili nəzarətin mövcudluğu və ona riayət olunmasının müəyyənləşdirilməsini təmin edir
- ☒ audit testlərini hazırlayarkən DAB tərəfindən nəzərə alınmalı ümumi audit prosedurlarının siyahısı təqdim edilir
- ☐ sorğuya struktur bölmələrin rəhbərlərindən və digər işçilərdən həm şifahi, həm də yazılı şəkildə lazımi məlumatın və ya təqdimatın alınması daxildir
- ☐ hesabatda verilən qalıqların və məbləğlərin dürüstlüyünün müəyyənləşdirilməsini təmin edir

655 sorğuya struktur bölmələrin rəhbərlərindən və digər işçilərdən həm şifahi, həm də yazılı şəkildə lazımi məlumatın və ya təqdimatın alınması daxildir

- ☐ həyata keçirildiyi an üçün yük–sək etibarlı sübutlarla təmin edir, lakin digər dövrlər ərzində fəaliyyət barəsində heç bir sübutla təmin etmir. Nəticə etibarilə, müşahidə zamanı nəzarətin həyata keçirilməsi haqqında sübut əldə olunarsa, nəzarət qaydalarının dövr ərzində ardıcıl surətdə fəaliyyət göstərməsi barədə əminlik əldə etmək üçün əlavə iş tələb edilir.
- ☒ audit testlərini hazırlayarkən DAB tərəfindən nəzərə alınmalı ümumi audit prosedurlarının siyahısı təqdim edilir
- ☐ hesabatda verilən qalıqların və məbləğlərin dürüstlüyünün müəyyənləşdirilməsini təmin edir.
- ☐ daxili nəzarətin mövcudluğu və ona riayət olunmasının müəyyənləşdirilməsini təmin edir

656 Müşahidəyə aiddir:

- ☐ daxili nəzarətin mövcudluğu və ona riayət olunmasının müəyyənləşdirilməsini təmin edir

- ☒ sorğuya struktur bölmələrin rəhbərlərindən və digər işçilərdən həm şifahi, həm də yazılı şəkildə lazımi məlumatın və ya təqdimatın alınması daxildir
- ☐ audit testlərini hazırlayarkən DAB tərəfindən nəzərə alınmalı ümumi audit prosedurlarının siyahısı təqdim edilir
- ☐ hesabatda verilən qalıqların və məbləğlərin dürüstlüyünün müəyyənləşdirilməsini təmin edir.

657 Analitik prosedurlara aiddir:

- ☐ audit testlərini hazırlayarkən DAB tərəfindən nəzərə alınmalı ümumi audit prosedurlarının siyahısı təqdim edilir
- ☒ bu prosedurlara digər lazımi informasiyalarla müqayisələrdən istifadə etməklə, məlumatların tədqiqatı və qiymətləndirilməsi daxildir
- ☐ daxili nəzarətin mövcudluğu və ona riayət olunmasının müəyyənləşdirilməsini təmin edir.
- ☐ hesabatda verilən qalıqların və məbləğlərin dürüstlüyünün müəyyənləşdirilməsini təmin edir.

658 Substantiv prosedurlara daxildir:

- ☐ Analitik prosedurlar;
- ☒ hamısı
- ☐ Dəstəkləyici və digər sənədlərin yoxlanılması
- ☐ Əməliyyatların və qalıqların ətraflı yoxlanılması

659 Sorğuların məqsədləri

- ☐ Audit obyektinin əməliyyatları barədə məlumatın əldə edilməsi
- ☒ hamısı
- ☐ Sistemlərin etibarlılığı barədə sübutun əldə edilməsi
- ☐ Audit işində ortaya çıxan məsələlər barəsində izahatların əldə edilməsi

660 Analitik prosedurlar nələri müəyyən etmək üçün tətbiq edilir:

- ☐ Fərqlər gözlənildikdə onların mövcud olmaması;
- ☒ hamısı
- ☐ Mümkün olan uyğunsuzluqlar və ya qanunsuz aktlar;
- ☐ Mümkün olan səhvlər

661 Ümumi məntiqlik üzrə yoxlamalara aiddir:

- ☐ məlumatın məntiqliyini qiymətləndirmək üçün təsərrüfat və xidmətlər haqqında biliklərin tətbiqi
- ☒ daxili və xarici məlumatlardan istifadə edərək qalığın və ya məbləğin təxmin edilərək məntiqliyinin yoxlanılması
- ☐ uyğun gəlməyən dövrləri müəyyən etmək üçün müqayisə edilə bilən məlumatların müəyyən zaman müddətində təhlili
- ☐ bəzi analitik məsələlərin təhlili. Məsələn, işçilərin sayı ilə ümumi əməkhaqqı xərcləri arasında əlaqə

662 Meyillilik təhlili ifadə edir:

- ☐ məlumatın məntiqiliyini qiymətləndirmək üçün təsərrüfat və xidmətlər haqqında biliklərin tətbiqi
- ☒ uyğun gəlməyən dövrləri müəyyən etmək üçün müqayisə edilə bilən məlumatların müəyyən zaman müddətində təhlili
- ☐ bəzi analitik məsələlərin təhlili. Məsələn, işçilərin sayı ilə ümumi əməkhaqqı xərcləri arasında əlaqə
- ☐ daxili və xarici məlumatlardan istifadə edərək qalığın və ya məbləğin təxmin edilərək məntiqiliyinin yoxlanılması

663 Əmsalların təhlilinə aiddir:

- ☐ məlumatın məntiqiliyini qiymətləndirmək üçün təsərrüfat və xidmətlər haqqında biliklərin tətbiqi
- ☒ bəzi analitik məsələlərin təhlili. Məsələn, işçilərin sayı ilə ümumi əməkhaqqı xərcləri arasında əlaqə
- ☐ daxili və xarici məlumatlardan istifadə edərək qalığın və ya məbləğin təxmin edilərək məntiqiliyinin yoxlanılması
- ☐ uyğun gəlməyən dövrləri müəyyən etmək üçün müqayisə edilə bilən məlumatların müəyyən zaman müddətində təhlili

664 Təsərrüfat təhlilinə aiddir:

- ☐ daxili və xarici məlumatlardan istifadə edərək qalığın və ya məbləğin təxmin edilərək məntiqiliyinin yoxlanılması
- ☒ məlumatın məntiqiliyini qiymətləndirmək üçün təsərrüfat və xidmətlər haqqında biliklərin tətbiqi
- ☐ bəzi analitik məsələlərin təhlili. Məsələn, işçilərin sayı ilə ümumi əməkhaqqı xərcləri arasında əlaqə
- ☐ uyğun gəlməyən dövrləri müəyyən etmək üçün müqayisə edilə bilən məlumatların müəyyən zaman müddətində təhlili

665 Hesabat vermənin əsas məqsədləri:

- ☐ Problemlərin mövcud olduğu hallarda, bölmənin rəhbərlərinə fəaliyyətin və nəzarətin təkmilləşdirilməsinə yönəldən dəyişikliklər üzrə tövsiyələrin yerinə yetirməsinin zəruriliyini sübut etmək
- ☒ hamısı
- ☐ Nəzarət sistemlərinin qənaətbəxş fəaliyyət göstərüb-göstərmədiyini əks etdirmək;
- ☐ Qısa müddətdə rəhbərliyə hər bir daxili audit nəticəsində əmələ gələn vacib məsələlər barəsində məlumat vermək

666 Audit hesabatlarının dəqiqliyi nədir:

- ☐ bütün hesabatlar, istifadəçilərin həssaslığı baxımından hazırlanmalıdır. Xüsusi əhəmiyyət keçmişdə baş vermiş halların və ya insanların tənqid edilməsinə deyil, mövcud vəziyyətin yaxşılaşmasına verilməlidir.
- ☒ bütün hesabatlar faktlara əsaslanmalıdır. Daxili audit bölməsinin və hər bir auditorun etimadının faktla əsaslanmış, qərəzsiz və obyektiv hesabatların tərtib edilməsi əsasında yüksək səviyyədə saxlanması son dərəcə vacibdir
- ☐ bütün hesabatlar başa düşülən olmalıdır. Hesabatda boş sahələri doldurmaq üçün fərziyyələrdən və ya şifahi şərtlərdən istifadə etməmək çox vacib sayılır. Hesabat əlavə şərhə ehtiyac olmadan aydın olmalıdır
- ☐ bütün hesabatlar, audit işi tamamlandıqdan sonra vaxtında dərc olunmalıdır. Nəzərdə tutulan vaxt iki həftədir

667 Audit hesabatlarının aydınlığı nədir:

- ☐ bütün hesabatlar faktlara əsaslanmalıdır. Daxili audit bölməsinin və hər bir auditorun etimadının faktla əsaslanmış, qərəzsiz və obyektiv hesabatların tərtib edilməsi əsasında yüksək səviyyədə saxlanılması son dərəcə vacibdir
- ☒ bütün hesabatlar başa düşülən olmalıdır. Hesabatda boş sahələri doldurmaq üçün fərziyyələrdən və ya şifahi şərtlərdən istifadə etməmək çox vacib sayılır. Hesabat əlavə şərhə ehtiyac olmadan aydın olmalıdır.
- ☐ bütün hesabatlar mövzuya yaxın olmalıdır. Bu, hesabatın mütləq qısa olmasını nəzərdə tutmur
- ☐ bütün hesabatlar, istifadəçilərin həssaslığı baxımından hazırlanmalıdır. Xüsusi əhəmiyyət keçmişdə baş vermiş halların və ya insanların tənqid edilməsinə deyil, mövcud vəziyyətin yaxşılaşmasına verilməlidir

668 Audit hesabatlarının yığcamlığı nədir:

- ☐ bütün hesabatlar faktlara əsaslanmalıdır. Daxili audit bölməsinin və hər bir auditorun etimadının faktla əsaslanmış, qərəzsiz və obyektiv hesabatların tərtib edilməsi əsasında yüksək səviyyədə saxlanılması son dərəcə vacibdir
- ☒ bütün hesabatlar mövzuya yaxın olmalıdır. Bu, hesabatın mütləq qısa olmasını nəzərdə tutmur
- ☐ bütün hesabatlar, istifadəçilərin həssaslığı baxımından hazırlanmalıdır. Xüsusi əhəmiyyət keçmişdə baş vermiş halların və ya insanların tənqid edilməsinə deyil, mövcud vəziyyətin yaxşılaşmasına verilməlidir
- ☐ bütün hesabatlar başa düşülən olmalıdır. Hesabatda boş sahələri doldurmaq üçün fərziyyələrdən və ya şifahi şərtlərdən istifadə etməmək çox vacib sayılır. Hesabat əlavə şərhə ehtiyac olmadan aydın olmalıdır

669 Audit hesabatlarının ədalətliliyi nədir:

- ☐ bütün hesabatlar başa düşülən olmalıdır. Hesabatda boş sahələri doldurmaq üçün fərziyyələrdən və ya şifahi şərtlərdən istifadə etməmək çox vacib sayılır. Hesabat əlavə şərhə ehtiyac olmadan aydın olmalıdır
- ☒ bütün hesabatlar, istifadəçilərin həssaslığı baxımından hazırlanmalıdır. Xüsusi əhəmiyyət keçmişdə baş vermiş halların və ya insanların tənqid edilməsinə deyil, mövcud vəziyyətin yaxşılaşmasına verilməlidir
- ☐ bütün hesabatlar, audit işi tamamlandıqdan sonra vaxtında dərc olunmalıdır. Nəzərdə tutulan vaxt iki həftədir
- ☐ bütün hesabatlar mövzuya yaxın olmalıdır. Bu, hesabatın mütləq qısa olmasını nəzərdə tutmur

670 Audit hesabatlarının vaxtlı-vaxtlılığı nədir:

- ☐ bütün hesabatlar başa düşülən olmalıdır. Hesabatda boş sahələri doldurmaq üçün fərziyyələrdən və ya şifahi şərtlərdən istifadə etməmək çox vacib sayılır. Hesabat əlavə şərhə ehtiyac olmadan aydın olmalıdır
- ☒ bütün hesabatlar, audit işi tamamlandıqdan sonra vaxtında dərc olunmalıdır. Nəzərdə tutulan vaxt iki həftədir
- ☐ bütün hesabatlar, istifadəçilərin həssaslığı baxımından hazırlanmalıdır. Xüsusi əhəmiyyət keçmişdə baş vermiş halların və ya insanların tənqid edilməsinə deyil, mövcud vəziyyətin yaxşılaşmasına verilməlidir
- ☐ bütün hesabatlar mövzuya yaxın olmalıdır. Bu, hesabatın mütləq qısa olmasını nəzərdə tutmur

671 Daxili nəzarətin əsas məqsədləri

- ☐ Əməliyyat və ya planlar üçün müəyyən edilmiş məqsəd və vəzifələrin yerinə yetirilməsi
- ☒ hamısı
- ☐ Resursları qənaətlə və səmərəli istifadəsi
- ☐ Aktivlərin qorunması;

672 Daxili nəzarətin hansı növü var:

- ☐ profilaktik nəzarət
- ☒ hamısı
- ☐ idarəedici nəzarət
- ☐ aşkar etmə nəzarəti

673 Aşağıdakı fikirlərdən hansı səhvdir:

- ☐ Effektiv daxili nəzarət sistemi, qərar qəbul edilməsində vacib sayılan hadisə və şərtlər barəsində adekvat və ətraflı daxili maliyyə, əməliyyat və riayət etmə məlumatlarının, eləcə də xarici bazar mühitinə dair məlumatın olmasını tələb edir
- ☒ heç biri
- ☐ Risklərə nəzarət edilməsi, daxili auditorlar tərəfindən mütəmadi olaraq həyata keçirilən qiymətləndirmələrin bir hissəsi olmalıdır
- ☐ Effektiv daxili nəzarət sistemi, etibarlı və bankın bütün önəmli fəaliyyətlərini əhatə edən informasiya sistemlərinin mövcud olmasını tələb edir

674 ZAY MƏHSULA aiddir:

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ texnoloji tələblərə riayət etmədən hazırlanan, onun qarşısında qoyulan tələblərə cavab verməyən və deməli, standartlara uyğun gəlməyən yararsız “məhsuldur”
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

675 ZƏHƏRLİYƏ (toxic) aiddir:

- ☐ Əmlakın dəyərini artırma yaxud azalda bilən, lakin onun mülkiyyətçisi tərəfindən başqasına ötürülməsinin qarşısını almayan əmlak marağı yaxud hüququ
- ☒ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ
- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması

676 ZƏİFLƏMƏDƏN İTKİLƏRƏ aiddir: (imparirment loss)

- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☒ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ
- ☐ Əmlakın dəyərini artırma yaxud azalda bilən, lakin onun mülkiyyətçisi tərəfindən başqasına ötürülməsinin qarşısını almayan əmlak marağı yaxud hüququ
- ☐ texnoloji tələblərə riayət etmədən hazırlanan, onun qarşısında qoyulan tələblərə cavab verməyən və deməli, standartlara uyğun gəlməyən yararsız “məhsuldur”.

677 ZƏRƏR VURAN NƏTİCƏLƏRƏ aiddir:(injurious affection)

- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☒ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☐ Əmlakın dəyərini artırma yaxud azalda bilən, lakin onun mülkiyyətçisi tərəfindən başqasına ötürülməsinin qarşısını almayan əmlak marağı yaxud hüququ
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

678 YÜKLÜLÜK (encumbrance) nədir:

- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☒ Əmlakın dəyərini artırma yaxud azalda bilən, lakin onun mülkiyyətçisi tərəfindən başqasına ötürülməsinin qarşısını almayan əmlak marağı yaxud hüququ
- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

679 “YAŞIL SAHƏ” (green field) nədir:

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ İnkişaf proqramının həyata keçirilməsi təklif edilən, tikililərdən azad olan boş sahə. “Yaşıl sahə”lər adətən əyalətlərdə və şəhər rayonlarından kənarda yerləşir.
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

680 VERGİ [vergi qoyma] DƏYƏRİ (assessed value, rateable value or taxable value) nədir?

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ Əmlaka vergi qoyulması ilə bağlı normativ hüquqi aktlardakı müvafiq anlayışlar əsasında hesablanan dəyər
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

681 VENÇUR FİRMASI nədir?

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ əvvəlcədən gəliri məlum olmayan, yeni texnologiya və məhsul növlərinin işlənməsi və tətbiqi ilə məşğul olan kommersiya təşkilatıdır; riskli investisiya qoyan firmadır
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

682 VƏRƏSƏSİZ ƏMLAK (escheat) nədir:

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ Əmlakın sahibi vəsiyyətnamə qoymadan vəfat etdikdə və onun vərəsələrini müəyyənləşdirmək mümkün olmadıqda, dövlətin həmin əmlakı nominal mülkiyyətinə almaq hüququ
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

683 TÜKƏNƏN AKTİVLƏR (wasting assets) nədir?

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ Vaxt keçdikcə, dəyəri real ifadədə adətən aşağı düşən aktivlər. Lizholdlar və faydalı qazıntıların hasilatında paylar buna nümunədir
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

684 TEXNİKİ KÖHNƏLMƏ (technical obsolescence)nədir?

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ Funksional köhnəlməni ifadə etmək bildirmək üçün əsas vəsaitlərin peşəkar qiymətləndiricilərinin istifadə etdiyi anlayışdır
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

685 TENDERƏ aiddir:

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ bir neçə təklifin alınması və onlardan ən səmərəlisinin seçilməsi məqsədilə məhsul göndərişi və ya müəyyən işin yerinə yetirilməsi üçün podratçılara sifarişlərin xüsusi formasıdır
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

686 TƏHLÜKƏLİ MADDƏYƏ aiddir (hazardous substance)

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ Qiymətləndirilən əmlak obyektinin içərisində, ətrafında və ya yaxınlığında yerləşən, formasına, miqdarına və bioloji münasibliyinə görə əmlakın bazar dəyərinə mənfi təsir göstərə bilən istənilən material
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

687 SSUDA TƏMİNATINA aiddir: (loan security)

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ Borclunun ödəniş qabiliyyətinin olmaması təsdiqləndikdən sonra kreditörün ona verdiyi borcu geri qaytarmaq və əvəzini ödəmək üçün qanuna əsasən alacağı aktiv.
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

688 SERVİTUT (easement)nədir:

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ Torpağın bir hissəsi üzərində mülkiyyət hüquqları verilmədən, ondan istifadə etmək hüququnun əldə olunmasında qeyri-sahiblik maraqları
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

689 ROYYALTİ Nədir?

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ lisenziya razılaşması kontaktı əsasında xaricdə olan aktivlərdən, məsələn, kəşflər, firma nişanları, patentlər, “nou-hau”, müəlliflik hüquqları və digərlərindən istifadəyə görə vaxtaşırı ödənilən lisenziya haqqıdır
- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

690 RENOVASIYANədir?

- ☐ Qanuni hüquqlardan istifadə olunması nəticəsində əmlak obyektində olan marağın dəyərinin azalması
- ☒ müəssisədə fiziki və mənəvi cəhətdən köhnəlmiş, istifadəsi iqtisadi cəhətdən sərfəli olmayan əsas fondların yenilərilə əvəz edilməsi prosesidir

- ☐ Öz formasına, miqdarına və ərazidə yerləşməsinə görə qiymətləndirmə tarixində bütün canlılara zərər vurmaq qabiliyyətində olan qaz, maye yaxud bərk halda materiallar
- ☐ Aktivin yaxud gəlir gətirən bölmənin uçot dəyərinin onun əvəzi ödənilən dəyərindən çox olduğu məbləğ

691 ÜMUMİ PUL AXINI (cash flow)nədir?

- ☐ vergilər çıxılmaqla xalis mənfəət, amortizasiya və real pul ödənişləri ilə əlaqədar olmayan digər xərclərin cəmindən dövriyyə kapitalına əlavələri, əsaslı xarakterli xərcləri, investisiyaya yönəldilmiş kapitala aid olan əsas borcun qaytarıldığı məbləği çıxıb, investisiyaya yönəldilmiş kapitala aid olan borcun artdığı məbləği əlavə etmək yolu ilə alınan göstərici
- ☒ vergilər çıxılmaqla, xalis mənfəət ilə real pul ödənişi ilə əlaqədar olmayan xərc maddələrinin (məsələn, maddi və qeyri-maddi aktivlərin amortizasiyası) cəmidir
- ☐ əməliyyat dövrü ərzində daxil olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün pul ehtiyacları ödənildikdən sonra qalan məbləğ
- ☐ səhmdar (şəxsi) kapitalı üzrə xalis pul axını və “vergi qalxanı” təsirlərini nəzərə almaqla faiz ödənişlərinin cəmindən borcun əsas məbləğinin artımı arasında fərq

692 XALIS PUL AXINI nədir?

- ☐ vergilər çıxılmaqla, xalis mənfəət ilə real pul ödənişi ilə əlaqədar olmayan xərc maddələrinin (məsələn, maddi və qeyri-maddi aktivlərin amortizasiyası) cəmidir.
- ☒ əməliyyat dövrü ərzində daxil olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün pul ehtiyacları ödənildikdən sonra qalan məbləğ
- ☐ vergilər çıxılmaqla xalis mənfəət, amortizasiya və real pul ödənişləri ilə əlaqədar olmayan digər xərclərin cəmindən dövriyyə kapitalına əlavələri, əsaslı xarakterli xərcləri, investisiyaya yönəldilmiş kapitala aid olan əsas borcun qaytarıldığı məbləği çıxıb, investisiyaya yönəldilmiş kapitala aid olan borcun artdığı məbləği əlavə etmək yolu ilə alınan göstərici
- ☐ səhmdar (şəxsi) kapitalı üzrə xalis pul axını və “vergi qalxanı” təsirlərini nəzərə almaqla faiz ödənişlərinin cəmindən borcun əsas məbləğinin artımı arasında fərq

693 Səhmdar (şəxsi) kapital üzrə xalis pul axını nədir?

- ☐ əməliyyat dövrü ərzində daxil olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün pul ehtiyacları ödənildikdən sonra qalan məbləğ
- ☒ vergilər çıxılmaqla xalis mənfəət, amortizasiya və real pul ödənişləri ilə əlaqədar olmayan digər xərclərin cəmindən dövriyyə kapitalına əlavələri, əsaslı xarakterli xərcləri, investisiyaya yönəldilmiş kapitala aid olan əsas borcun qaytarıldığı məbləği çıxıb, investisiyaya yönəldilmiş kapitala aid olan borcun artdığı məbləği əlavə etmək yolu ilə alınan göstərici.
- ☐ səhmdar (şəxsi) kapitalı üzrə xalis pul axını və “vergi qalxanı” təsirlərini nəzərə almaqla faiz ödənişlərinin cəmindən borcun əsas məbləğinin artımı arasında fərq.
- ☐ vergilər çıxılmaqla, xalis mənfəət ilə real pul ödənişi ilə əlaqədar olmayan xərc maddələrinin (məsələn, maddi və qeyri-maddi aktivlərin amortizasiyası) cəmidir

694 İnvestisiyaya yönəldilmiş kapital üzrə xalis pul axını nədir?

- ☐ bütün variantlar
- ☒ vergilər çıxılmaqla, xalis mənfəət ilə real pul ödənişi ilə əlaqədar olmayan xərc maddələrinin (məsələn, maddi və qeyri-maddi aktivlərin amortizasiyası) cəmidir.
- ☐ əməliyyat dövrü ərzində daxil olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün pul ehtiyacları ödənildikdən sonra qalan məbləğ
- ☐ vergilər çıxılmaqla xalis mənfəət, amortizasiya və real pul ödənişləri ilə əlaqədar olmayan digər xərclərin cəmindən dövriyyə kapitalına əlavələri, əsaslı xarakterli xərcləri, investisiyaya yönəldilmiş kapitala aid olan əsas borcun qaytarıldığı məbləği çıxıb, investisiyaya yönəldilmiş kapitala aid olan borcun artdığı məbləği əlavə etmək yolu ilə alınan göstərici

695 PATENT nədir?

- ☐ bütün variantlar
- ☒ ixtiraçıya dövlətin müvafiq orqanı tərəfindən onun müəllifliyini təsdiq edən və öz ixtirasından yalnız özünün istifadəsinə hüquq verən rəsmi sənəddir, şəhadətnamədir
- ☐ əməliyyat dövrü ərzində daxil olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün pul ehtiyacları ödənildikdən sonra qalan məbləğ
- ☐ səhmdar (şəxsi) kapitalı üzrə xalis pul axını və “vergi qalxanı” təsirlərini nəzərə almaqla faiz ödənişlərinin cəmindən borcun əsas məbləğinin artımı arasında fərq.

696 PENYA nədir:

- ☐ bütün variantlar
- ☒ öz öhdəliklərini yerinə yetirməyən tərəfi, borclu tərəfi borcunu ödəməsi üçün tətbiq olunan sanksiyadır, cərimədir
- ☐ əməliyyat dövrü ərzində daxil olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün pul ehtiyacları ödənildikdən sonra qalan məbləğ
- ☐ vergilər çıxılmaqla xalis mənfəət, amortizasiya və real pul ödənişləri ilə əlaqədar olmayan digər xərclərin cəmindən dövrü kapitalına əlavələri, əsaslı xarakterli xərcləri, investisiyaya yönəldilmiş kapitala aid olan əsas borcun qaytarıldığı məbləği çıxıb, investisiyaya yönəldilmiş kapitala aid olan borcun artdığı məbləği əlavə etmək yolu ilə alınan göstərici.

697 MALİYYƏ İCARƏSİ (finance lease) nədir:

- ☐ bütün variantlar
- ☒ Aktivin mülkiyyətində olması ilə bağlı bütün risklərin və müqafatların icarəçiyə keçməsinə nəzərdə tutan icarə. Mülkiyyətin titulu son nəticədə icarəçiyə həm verilə və həm də verilməyə bilər
- ☐ əməliyyat dövrü ərzində daxil olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün pul ehtiyacları ödənildikdən sonra qalan məbləğ
- ☐ səhmdar (şəxsi) kapitalı üzrə xalis pul axını və “vergi qalxanı” təsirlərini nəzərə almaqla faiz ödənişlərinin cəmindən borcun əsas məbləğinin artımı arasında fərq.

698 MALİYYƏ İNTİZAMI nədir:

- ☐ bütün variantlar
- ☐ səhmdar (şəxsi) kapitalı üzrə xalis pul axını və “vergi qalxanı” təsirlərini nəzərə almaqla faiz ödənişlərinin cəmindən borcun əsas məbləğinin artımı arasında fərq
- ☐ əməliyyat dövrü ərzində daxil olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün pul ehtiyacları ödənildikdən sonra qalan məbləğ
- ☒ müəssisə, firma, təşkilat və fiziki şəxslər üçün gözlənilməsi və riayət olunması vacib (məcburi) sayılan maliyyə fəaliyyətinin aparılması qaydalarıdır